

NƏBİ XƏZRİ

SEÇİLMİŞ
ƏSƏRLƏRİ

İKİ CİLDDE

I CİLD

M.F.Axundov adına
Azərbaycan Məlli
Kitabxanası

“LİDER NƏŞRİYYAT”
BAKİ-2004

*Bu kitab "Nəbi Xəzri. Seçilmiş şeirlər, poemalar və pyes.
Üç kitabda, I-II kitablar" (Bakı, XXI – Yeni Nəşrlər Evi, 2002)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

894.361'1 - dc 21

AZE

Nəbi Xəzri. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat",
2004, 248 seh.

Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndelərindən olan Nəbi Xəzrinin bu kitabına xalq şairinin müxtəlif dövrlərdə qələmə aldığı şeirlər toplanmışdır. Ana torpağa bağlılıq, vətənpərvərlik, insana xas ən saf duyguların tərənnümü – Nəbi Xəzri poeziyasının başlıca gücü-qüvvəti bundadır.

Lirik qəhrəmanın fəal həyat mövqeyi, hadisə və faktların sənətkarlıqla mənalandırılması, məzmun təzəliyi və forma mükəmməlliyinin təbii təqdimi kitabdakı şeirlərdə dolğun bədii əksini tapmışdır.

ISBN 9952-417-19-3


© "LİDER NƏŞRİYYAT", 2004

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



NƏBİ XƏZRİ KƏHKƏŞANI

Yer kürəsində həyat həm üfüqi, həm də şaquli istiqamətdə yayılmışdır. Yer qabığı səthindən üç min metr dərinliyə qazılmış quyular vasitəsilə o mühitdə yaşayan bakteriyalar aşkar edilmişdir.

Yer səthində (torpaqda, suda, havada) və atmosferin yuxarı qatlarında mikroorqanizmlər rast gəlinir. Yer səthinin üfüqi istiqamətdə canlı aləm (suda, suda-quruda, quruda yaşayanlar) həyat sürür.

Deməli, İlahinin yaratdığı canlı aləm əlverişli mühitdə həm yerin dərinliklərinə, həm də göyün ənginliklərinə doğru inkişaf edir.

Buna uyğun olaraq insan təfəkkürü də nəinki Yer kürəsi, həm də kainat istiqamətinə yönəlir. İnsan düşüncələrinin əhatə dairəsi elmi-texniki tərəqqi işi ilə birgə genişlənir, yüksəlir, zaman və məkan daxilində məntiqi ardıcılıqla inkişaf edir.

Nəbi Xəzri də müasir bəşəriyyətin tərkib hissəsinə daxil olan poetik təfəkkürlü bir şəxsiyyətdir. Ona görə də şairin poeziyasında həm doğma torpağa bağlılıq, həm də yerdən kainata nəzər salmaq qabiliyyəti vardır.

N.Xəzri yaradıcılığı üfüqi istiqamətdə bütün Azərbaycanı, Azərbaycan xalqını və onun arndınca dünya xalqlarını əhatə edir. Bu onun poetik yaradıcılığında qabarlıq şəkildə öz əksini tapır.

N.Xəzriyə görə, azərbaycanlılar da bəşəriyyətin tərkib hissəsinə daxil olmuş yaxşı insanlardır. Bəşəriyyətdən təcrid edilmiş insanlar çıxdaşırlar, həm də onlar qismen vəhşiliyi özlerinə həyat tərzi seçmiş canlılardır.

Şairin poetik yaradıcılığında sırf azərbaycanlılıqla yanaşı, bəşərilik də mühüm yer tutur. Bize, buna səbəb Nəbi Xəzri təbiətinin Azərbaycan mühitində yoğrulması, şairin dünya təcrübələrində bəhrələnməsi və onların hər ikisinin bioqaynaqlanmasının nəticəsidir.

N.Xəzri yaradıcılığı Azərbaycanın saf mühitində yetişməklə bu mühitdə cəmləşib qalmamış, doğma Vətənin sərhədlərindən çox-çox uzaqlara doğru istiqamətlənmişdir.

Azərbaycanın xalq şairinin poeziya səsi Asiya, Avropa, Afrika, Amerika qitələrinə yayılmış və öz oxucularının yaddaşına hekk olunmuşdur.

Nəbi Xəzrinin poetik təfəkkürünün məğzində qloballıq durur. Qloballıq elə sadəliklə və poetik ustahqla oxucuya çatdırır ki, oxucu onlardan mənəvi qida alaraq fikri ərşə doğru ucalır. Burada şairin ustalığı yer səthində bir qarış Gölün (Göy Gölün) suyunu kainatı özündə əks etdirən qlobal miqyaslı aynaya və ya Azərbaycanda bitən hər hansısa bir möhtəşəm ağacı (Gencə çinarını, xan çinarı, platanı və ya sir-galı çinarı) dar gündə bəşəriyyətin hər bir üzvünün istinad obyektinə çevirməsidir.

Həyatda hər bir insanın başına yaşa əlaqədar müəyyən hadisə gələ biler. Məsələn, insanın gözü kor ola bilər, yaxud taqətdən düşdüyündən, sərbəst yeriə bilmədiyindən hər hansısa bir əsaya və ya dayağa ehtiyacı ola bilər. Belə halda şair yinxiləşən ehtimalı insana dayaq nöqtəsi çinari, gözləri kor olana yeni göz – kainat aynasını – gölü nişan verir. Lal olduqda isə şair Xəzər dalğalarının dili ilə danışmağı üstün tutur. Bütün bunlar onun daxili dünyasının poetik inikasıdır, şairin dara düşə biləcək insanlara verdiyi məsləhətdir. Fikir dün-yasının zəngin xəzinəsi ancaq müdriklərə xasdır.

Nəbi Xəzri ana torpağa bütün varlığı ilə bağlıdır. Bu bioloji bağlılıqda insana xas olan en saf duyğular durur. Onlardan biri də Vətəni sevmekdir, vətənpərvərlikdir. Vətənpərvərlik isə üstündə həyata gəldiyin, ayaq tutub yeridiyin, ilk dəfə gözünü açarkən baxdıqın, qidalanmışın, gözəlliyindən mənəvi zövq aldığı, insanları ilə birgə yaşayıb-yaratdığı dünyadır. Həyat vətənpərvəsiz, vətənpərvərlik isə həyat-sız ola bilməz.

Bu baxımdan da Nəbi Xəzri vətənpərvərliyi özünə həyat meyarı kimi, insanların daxili aləminin özəyi kimi götürmüştür.

N.Xəzri şerinin iki misrasında onun vətənpərvərliyinin canı, qanı, döyünen ürəyi, dərin düşüncəsi cəmləşmişdir. O yazmışdır:

...Şair Nəbi son nəfəsdə
Bu torpağı qucub gedər!

Bu iki misra şairin torpaq qədri bilməsinə, ona minnətdar olmasına və son nəfəsində ana torpağı bağrına basacağına, qucacağına şair sözü

verir. Bu söz hər birimizə, bu torpağa sadiq olanların hamısına, o cümlədən də mənə aiddir. Çünkü Vətəne sadiq olan hər bir şəxs son nəfəsdə ana torpağı qucub getməlidir. Vətən torpağını qucmayıb dünyadan gedənlər doğma torpağa yaddırlar.

Burada görkəmli yazar Anarın müdrik Dədə Qorqudun dilindən dediyi: – Əger torpaq becərilmirse, onu qorumağa dəyməz; əger qorumsansa, becərməyə dəyməz, kimi dərin mənalı, çoxəhatəli və səballı fikri yada düşür.

Torpağı becərməli, qorunmalı və son nəfəsdə torpağa sədaqət, əlaməti olaraq onu qucub getməlisən. Əger sən torpağı qucmasan, torpaq rəngini dəyişərək qaralacaq və səni öz qaralmış torpaq ağuşuna alacaqdır.

Nəbi Xəzri görüşlərimizdən birində dedi ki, biz keçmişə – tarixə qayıtmamalıyıq. Biz tarixi bu günə gətirməli və müasir düşüncə tərzində ona baxmalıyıq. Bu səbəbdən də Nəbi Xəzri “Torpağa sancılmış qılinc” və “Burla Xatun” pyeslərini on üç əsr bundan öncədən bu günə – XX əsrin ikinci yarısına köçürmüştür.

Məlumdur ki, son on illər ərzində Azərbaycan Respublikasının başına çox bəla gəlmışdır. Bu illərdə Azərbaycanın mərd oğullara, müdrik insanlara, bütün varlığı ilə vətənpərvər övladlara ehtiyacı olmuşdur. Bunu dərindən dərk edən şair tarixi həqiqətlərdən istifadə edərək xalqımızda vətənpərvərlik hissini, torpağa sədaqəti aşılıyır və onu poetik dillə alovlandırır.

Şairin bu iş üslubunda üç önemli cəhət vardır. Onlardan biri tariximizin 1300 illik yazılı yaddaşına – “Kitabi-Dədə Qorqud”a yeni can, yeni məzmun vermek; ikincisi, xalqın yaratdığı bu əsərlə müasirlərimizi yaxından tanış etməklə yanaşı, həm də onu təbliğ etmək; üçüncüsi isə, müdriklərin Vətənə sədaqət yolunu bugünkü nəsillərə açıqlamaq.

N.Xəzri tariximizin en parlaq səhifələrini bu günə gətirmeklə öz yaradıcılıq missiyasını tamlaşdırmış və ona yeni həyat arxacı vermişdir.

N.Xəzri öz poetik yaradıcılığına dərin felsəfi izahat verərkən deyir ki, hər hansı bir əsər (şeir, poemə, pyes və s.) şairin təfəkkürünə daxil olursa və orada tədricən yetişərək püxtələşirse o, şairin öz malıdır, öz təfəkkür məhsuludur. Təfəkkürdə yetişərək kağıza köçürülmüş əsər yalnız müəllifin deyil, xalqın oxucuların malıdır.

Belə əsərlər işıq üzü gördükdən sonra müəllifdən ayrılaraq ondan asılı olmadan öz həyatını yaşasa da, heç də müəllifi əsərdən, əsəri isə müəllifdən tam ayırmır.

Hər bir əsərin yaşadığı müddətdə o əsəri yazmış şəxsin təfəkkür məhsulunu özündə yaşıdır, müəllif dünyasını deyişdikdə isə onsuz ömür sürər. “Dədə Qorqud” da, Nizami Gəncəvinin “Xəmsə”si də, Nəsimi Tusiñin ulduzlar dünyası da onlarla dünyaya göz açsalar da, yaradıcıları ilə öz həyatlarını şərəflə yaşayırlar.

Bir neçə il önce biz Nabrandə olarkən 22-23 yaşlı bir cavan oğlan dövri mətbuatda dərc olunmuş beş-on şeiri ilə onun-bunun qabağına qaçıր və “Mən şairem” deyə döşüne döyürdü. Hələ şairliyin nə olduğunu dərk etməyen bu gənc döye-döye sinəsini qabartmaqdan başqa faydalı bir iş görmürdü.

Son vaxtlar dalbadal nəşr edilən şeir kitablarına müraciət etdikdə mən orada yadda qalan və poetik vurgusu olan ciddi bir yazı tapa bilmirəm. Lakin belə şeir kitablarının müəllifləri həyatda özlerini çox şux tutur, başı buludlara dəyir və bəzən də içi hava ilə doldurulmuş qovuqlar kimi ayaqları yerdən üzülərək havaya qalxırlar.

Bu qəbildən olan şairlərin bir çoxu etraflarında kök salmış Nizami Gəncəvi, Füzuli, Şəhriyar, Hüseyn Cavid kimi klassikləri görmür və onların əsərlərinin məzmunundan xəber tutmurlar. Buna görə də cəmi qırx gün ömrü olan efemer şairlər meydana gəlir və poeziya bostanına ziyanlı toxum səpirlər. Bu qəbildən olan şairlərin yaratdığı toz-dumanın bir qrup aşağı seviyyəli oxucuların gözüne kül atılır, onlar Azərbaycanın poeziya möhtəşəmlərindən müvəqqəti də olsa uzaqlaşdırılırlar. Lakin müasir dövrdə geldi-gedər şairlərin başı üstündə dayanmış tanınmış şairlerimiz onları layiq olduqları istiqamətə yönəldirlər.

Bele qüdrətli şairlərdən biri də Nəbi Xəzridir. Nəbi Xəzri bir şair kimi Azərbaycan poeziyasına səssiz-səmirsiz və həm də vaxt baxımdan uzun illər ərzində daxil olmuş, kök salmış və tədricən özünün layiqli yerini tutmuşdur. Nəbi Xəzri Azərbaycan poeziyasına ehtiyatlı addımlarla, yazacağı əsərləri beyin süzgəcindən keçirə-keçirə, poetik fikirləri ağıl xəlbirdən ələyə-ələyə, söz dünyasının incilərini seçə-seçə, mətiq qatları karvanında hər bir ifadəyə layıqli yer tapa-tapa gəlmişdir.

Şairin poeziyası Azərbaycan şeir dünyasının şirəsindən bəhrələnərək özünə əsilli-köklü bir yer tapmışdır. Bu səbəbdən də Nəbi

Xəzri Nizami poeziya bayrağı altında özünəməxsus Nəbi Xəzri poeziya bayrağını sançımışdır.

Mən şair ruhlu xalqımızın ləyaqətli oğlu Nəbi Xəzrinin poeziyasını sevir və onun müəyyən məqamlarını təhlil etməkdən mənəvi zövq alıram.

Poeziyadan danışmaq, ona öz oxucu münasibətini bildirmək daim mənə mənəvi qida vermiş və təfəkkür dünyamı zənginləşdirmişdir.

Mən N.Xəzri poeziyasına müraciət etmiş, son həddə "Xuda Nəbisi", "Bahar köklü xəzan" və "Qəm dəftərini oxuyarkən" adlı publisistik yazılarla çıxış etmişəm. Bu yazılar mənim bir oxucu kimi şair Nəbi Xəzriyə olan razılığım kimi qəbul edilməlidir.

*Budaq Budaqov
Akademik*



SÖZ

Əzəl başdan açarıdır sırlərin,
Öz gücünü ürəklərdən alar söz.
Ümid verər, sevinc verər, qəm verər,
Müskül olan dərdə çare qılar söz...

İlk həmdəmdir, ilk silahdır hər kəsə,
Əgər ki, o saf poladdan deyilsə.
Hər kəlməsi öz yerində deyilsə,
Qılınlardan daha keşkin olar söz.

Söz ucaldar bu cahanda insanı,
Əzizləyər bu cahan da insanı.
Vaxt olar ki, bircə anda insanı,
Əlli ilin hörmətindən salar söz.

Çalış, Nəbi, gecə-gündüz yarat sən,
Bəd sözləri öz sinəndən yar, at, sən.
İnci seçib, dürr toplayıb yaratsan,
Səndən eldə bir nişanə qalar söz.

1944

ÇİÇƏK

Bu gün gözlerimə döydi bir çiçək,
Yarpağı bəzəkli, rəngi səhərtək.
Onu mən uzaqdan görürkən, düzü,
Qopdu dodağımdan "gözəldir" sözü.

Mən ona yanaşış baxdığım zaman,
Özüm də sözümə oldum peşiman.
Demə, saxta gülmüş o zərif çiçək,
Yarpağı bəzəkli, rəngi səhərtək.

Canlandı qarşısında, nurani üzlü,
Əziz, mərhum babam dodağı sözlü;
Elə bil söylədi yenidən bu an:
"Zahirə aldanma baxıb uzaqdan".

1944

KİM DEYƏR?

Deyəndə gözümə o qız, o afət,
Qəlbimi dindirən lal baxışıdır.
Gəlir sıxıntılar...

Gedir cəsarət...
Bəlkə də görüşdən xəyal yaxşıdır!

Lakin onu bir an görməyəndə mən,
Sönüb gözlərimdə qaralır cahan.
Yenə də ağrılar qopur ürəkdən,
Deyirəm: əzizim, gəl, gəl, hardasan!

Kim deyər, nədəndir bu ağrı, sizi,
Niye iztirablar keçirir ürək?
Eşqimin sultani – o gözəl qızı
Həm görmək istərəm, həm də görməməmək.

1945

KUZƏ

Noldu, ehtiyatsız yenə dolandın,
Bulaqda kuzəni sindirdin dünən.
Sonra baxıb ona hayıfsılandın,
Bir ağrı hiss etdim ürəyimdə mən.

Sənin yadındamı, mən ki, bir zaman,
Vermişdim sevgimi sənə ərmağan.
Onda de, ey gözəl, bu kuzə kimi,
Sindirdin eşqinle vuran qəlbimi.

Nədir məna dolu bu əsrar görən?
Cansız bir kuzəyə acıyan insan,
Azacıq bir ağrı duymayır nədən,
Sevən bir ürəyi sindiran zaman?!

YADINA DÜŞSÜN

Hər gün küçənizdən keçdiyim zaman,
Eyvana çıxdığın yadına düşsün.
Bahar axşamları tər bənövşəni,
Köksüne taxdiğin yadına düşsün.

Ürəyim gəlmir ki, qınayım səni,
Belə tez unutmaz sevən sevəni.
Axşam bulaq üstdə gözleyib məni,
Yollara baxdığın yadına düşsün.

Sərin meşə yolu nura boyandı,
Sən getdin, ürəyim atəşə yandı.
Kəsdiyin peymanı, verdiyin andı
Daşlara çaxdığın yadına düşsün.

1944

1953

SALXIM SÖYÜDLƏR

Doğma kəndimizdə bağ-bağça saldıq,
Yazda, qışda onun qeydine qaldıq,
Çinarlar ucaldı arzumuz təki,
Boy atdı qovaqlar, şamlar,
bir də ki,
Sular kənarında salxım söyüdlər...

Səninlə ilk dəfə gəldik bu bağa,
Döndü ürəyimiz sevincdən dağa.
Görüşdük elə xoş, sakit yerdə ki,
Sən oldun, mən oldum,
bir də, bir də ki,
Sular kənarında salxım söyüdlər...

Aldı öz qoynuna budaqlar bizi,
Açıq bu yerdəcə ürəyimizi.
Bir sirlək qalmadı bizim sirdə ki?!
Mən dedim, sən dedin, bir də, bir də ki,
Sular kənarında salxım söyüdlər...

Hayana yollansam, hayana getsəm,
Dağlara dirmansam, arana getsəm,
Yenə də hər zaman ürəyimdəki
Sənsən, eşqimizdir,
bir də, bir də ki,
Sular kənarındaki salxım söyüdlər...

1954

DİNŁƏ TƏBİƏTİ

Axşamdır...
Dərədən sürünür bulud...
Susan göy meşələr,
şış qayalardır.
Gör, nələr danışır o qərib sükut,
Bəli, sükutun da öz dili vardır.

Dinlə, meşədəki bulaq nə deyir,
Baxma ki, süzülür o gilə-gilə.
Hər sözü bir böyük qərinə deyir,
Əsrlər danışır onun dililə.

Əsən meh nə deyir?
Bəlkə deyir ki,
Sərin yaylaqların nəfəsiyəm mən.
Büllur şəh nə deyir?
Bəlkə deyir ki,
Parlaq ilduzların danəsiyəm mən.

Dağlara səs düşsün, çöllərə səda,
Gurlayan sellərin.
dinlə səsini.
Çaylardan içdiyin bir ovuc su da
Sənə piçildəsin tarixcəsini.
Çaylar göy dənizi qoy qucaqlasın,
Bu dünya durduqca
qalasıdır o.
Kükresin şəlalə, coşsun, çağlasın!
Dağların ərköyüñ balasıdır o.

Gəlsin qulağına qovağın səsi,
Onlar ki, mənalı bir nəgməkardır.
Hər sinan budağın öz ah-nalesi,
Hər solan yarpağın öz dərdi vardır.

Məst olsan meşənin şirin sözüyle
Könlündən nə böyük sevinclər axar.
Bəlkə bir maralın ala gözüyle,
Sənə bütün gözəl təbiət baxar.

Yatsan göy çəməndə,
göy otlar üstdə,
Alacaq dövrəyə lalələr səni.
Dinməzsən, baxarsan qulağı səsdə,
Təbiət, gözəllik lal eylər səni.

O göl sahilinə gələn qızı bax,
Sanki budaqlar da ona əl edir.
Nə qədər gözəlsə bu meşə, bu dağ,
İnsansız təbiət yetim kimidir.

HAY VERİN, GÖZƏLLƏR!

Yetimdir dünyada
Kim qalsa yalqız,
Aylara çevrilir
Gün aram-aram.
Vaxt vardı siz məni
Axtarardınız,
İndi mən axtarıb
Sizi tapmırıam.

Hay verin gözəllər, hara getdiniz?
Vurub ürəyimə yara, getdiniz!

Sükutu nəğmə tək
Durub dinlərəm,
Həsrətəm xoş səhbət,
Xoş qılıq üçün.
Bir zaman görüşə
Teləsənlərim,
Niye tələsdiniz
Ayrlıq üçün?

İllər saçlarına
Yağdı qar kimi,
Yoxsa çiçəklər tek
Siz də soldunuz?
Bəlkə də köçəri
Durnalar kimi,
Aynı ürəklərə
Uçub qondunuz?

Yox, yox, incimiroğlu
Bu gün heç kimdən,
Mənə bəxş etdiniz

1956

Göyü, yeri siz!
Şikayet etmirəm
Öz taleyimden,
Sizsiniz taleyin
Əsil nuru, siz!

Hayana getsəniz parlayın, yanın;
Böyük tarixi var ötən hər anın!

16-17 dekabr 1999

GÖZƏL QOCALIRSA...

O, gəldi, baxışlar
Qemli, pərişan.
Baxdım, ürəyimdə susdu fəryadım.
Onu yuxu kimi gördüm bu axşam,
Fəqət gördüyüümə mən inanmadım!

Saçlar ağ xeyaldı
Çiyini uzunu,
Üzündə qırışlar naxış-naxışdı.
Ancaq gözlərindən tanıdım onu,
Həyat tək gözlərə toxunmamışdı.

Günlər ilə dönüb
Səf-səf düzəldi,
Sanki Günəş doğdu uzaq səhərdən.
Onda o, gözəldi, necə gözəldi,
Elə bil gəlmışdı efsanələrdən.

Bir dünya yaşırdı
Məhrəm səsində,
Hər görüş – böyük bir ehtiyac kimi,
O elə adlardı Yer küresində
Günəş başı üstdə zərli tac kimi!

Dalğalar önündə
Körpə quzuydu,
Gözələ vurulan səmadi, yerdə.
Sanki o parlayan Dan ulduzuydu,
Gələn səhərlərdən müjdə verərdi.

Gözəllik ən ulu bir həqiqətdir,
Ürək həqiqətə həsrət deyilmə?
Gözəl doğularsa – bu səadətdir,
Gözəl qocalırsa – dəhşət deyilmə?

O, indi elə bil səssiz haraydır,
Qoy əssin üstündən ətirli yellər,
Axı gözəllərin camalı Aydır,
Aya necə qiydı rəhmsiz illər?

Təbiət!

Sen bize doğma, əzizsən!
Söylə doğrudanmı ədalətsizsən?

Meyər sen əsdikcə

Vaxtsız küləklə,
Arzuya çatırsan ulu təbiət?
Axı gözəlliye qəsd eləməklə,
Günaha batırsan ulu təbiət!
Möcüzə yarat ki,

Tanrı, cahanda,
Gözəl gözəl qalsın qocalanda da.

TÖKÜLƏRSƏ...

Arzular baharda, ömür qışdadır
Quru haray çekər, yaş tökülərsə,
Ağıl yaşda deyil, ağıl başdadır,
Başın nə günahı saç tökülərsə.

Bəzən coşub-daşan səmum olarsan,
İllərdə əriyib sen mum olarsan.
Dünya ləzzətindən məhrum olarsan,
Ağzin nə günahı diş tökülərsə.

Namərd eləməyin qovaraq mərdi,
İnam xəyanətə köksünü gərdi.
Göydən dərin olar yerlərin dərdi
Ulduzlar yerinə daş tökülərsə.

Nəbini ah boğar, aman ağladar,
Həsrət də, nisgil də yaman ağladar.
İnsan qədir bilməz, zaman ağladar,
Gözün nə günahı yaş tökülərsə.

30-31 dekabr 1996

8 aprel 1995

DÜNƏNDƏ QALDI

Görən hara uçdu

Şaqraq gülüşlər,
Ümidlər xeyala dönəndə qaldı?
Titrək həyəcanlar,

Doğma görüşlər
Əlim yetişməyən dünəndə qaldı.

İlkin məhəbbətin
Odu, atəsi,
Eşqim bir ürekdə sənəndə qaldı?
Nə tez qürub etdi sevgi günəşi,
Nuru, hərareti dünəndə qaldı.

Təbiət! Nə böyük sehirlərin var,
Nə verdinse yenə o səndə qaldı,
Verəndə nəcibsən,
Alanda qəddar,
Deyən səxavət də dünəndə qaldı.

İllər kəmənd imiş
İnsan boynunda
Ömrü dara çəkmək kəməndə qaldı?
Zamanın amansız, namərd oynunda,
Nə vardı, nə yoxdu dünəndə qaldı.

Noldu düzə düşən
O qoşa izlər,
Ot basdı, saralmış çəməndə qaldı.
Gözlər eynəklərdən mərhəmet gözlər,
Gözlerin şövqü də dünəndə qaldı.
Yatırıdn, oyandın
Bəlkə sən, şair
İllərin oxları sinəndə qaldı.
Bu günə keçdinmi görəsən, şair,
Bəlkə bu günün də dünəndə qaldı?

20 sentyabr 1996

QƏLBİMDƏ SALAM VAR ANA XƏZƏRDƏN

Türkiyədəki Elazığ şəhərinin yaxınlığında
Xəzər gölünə müraciət

Yol alıb en qədim qərinələrdən
Gəldim babaların doğma elinə.
Qəlbimdə salam var ana Xəzərdən –
Xəzərin övladı Xəzər gölünə!

Keçdi karvan-karvan ərlər, ərənlər
Yollarda açıldılar min-min sehəri.
Vətəndən – Vətənə köçüb gələnlər
Özüylə gətirdi doğma Xəzəri.

Nəsillər bu yerdə
Xəzərli oldu,
Xəzər ağır gündə
təsəlli oldu.

Burda əl-üzümü yudum bir sehər,
Sular Xəzər kimi gördüm duz dadır.
Göllər şirin olur, dünyada göller,
Bunun şirinliyi doğmaliqdadır.

Haçan nurlu axşam yerlərə düşür,
Ayın saf nurunda alışır Xəzər.
Parlaq uledzlarda gözler görüşür,
Xəzər övladıyla danışır Xəzər:
– Necəsen?
– Yaxşıyam!
– Yaxşı ol, bala!
Yellər səndən gələn xeyir xəberdir.
– Sən sonsuz dəryasan, mən kiçik damla
– Xəzər damlaşdı da Xəzər qədərdir.

Doğmadır göy düzler,
şış qayalar da,
Dillənir gur çaylar məhrəm sözüyle.
Tək Xəzri küləyi çatmırıd burda
Onu da gətirdi Xəzri özüylə.

21 may 1996

ASIMAN ALTINDA, TORPAQ ÜSTÜNDƏ

Qalın buludlardan
çıxdı dağ, qaya,
Əridi duman da
torpaq üstündə.
Bir insan arzusu
gəldi dünyaya,
Asiman altında,
Torpaq üstündə.
O necə nəgməydi
axdı cahana,
İlk layla dilləndi
torpaq üstündə;
Yer idi, göy idi, –
günəşdi ana,
İnsan "ana" dedi –
torpaq üstündə.
Parladı yolunda
lalə-çırqlar,
İnsan baxdı yenə
torpaq üstündə.
Qayadan qaynayan
şəffaf bulaqlar,
Hopdu ürəyinə
torpaq üstündə.
Burda öz sözünü
nəgməylə deyər,
Qəlbləri aç, dindir, –
torpaq üstündə.
Mavi göylərəsə
Qoyma, göz dəyər –
Göylər şüşədəndir
Torpaq üstündə.
"Mən gələndə göy idi,
Qarabağın söyüdü".

Mənim torpağımdır –

Mənim torpağım.
 İnsan sönməz nurdur
 torpaq üstündə.
 – Qara bağlamasıń
 Qoy Qarabağım,
 Qürurla o durdu
 torpaq üstündə.
 Vətən taleyini
 yazırdı İnsan,
 Torpaqdı var-yoxu
 torpaq üstündə.
 Hər gün ölümə də
 hazırkı İnsan,
 Bir gün doğulduğu
 torpaq üstündə.
 Bəşər addımıryla
 yol alıb gedir,
 Tarix də, zaman da
 torpaq üstündə.
 Vətən insanlığın
 ilk taleyidir
 Asiman altında,
 torpaq üstündə.

1988

BU GECƏ...

Möcüze baş verib yer kürəsində,
 Mənim xeyal adlı məmlekətim var.
 Müqəddəs ruhların əhatəsində,
 Bu gecə müqəddəs həmsöhbətim var.

İlahi səs gelir qədim Gəncədən,
 Nizami görünür – əsa əlində.
 O, ulu babamız incikdir deyən,
 Tapmadıq şerini ana dilində.

Nəsimi yanaşır... o, müdrik, nədim!
 Səsində qürur var, vardır qəzəb də.
 Deyəsən edama bir an gecikdim,
 Məni asayıdalar gərək Hələbdə.

Xətai şöhrəti gəzir dünyada –
 Türkün türkə qılınc çalması, heyhat!
 Şair güşənişin əgər olsa da,
 Şahın güşənişin olması, heyhat!
 O, deyir: Adımız ərşə bəllidir,
 Ana dilimiz də nur təməlli dir.

Füzuli – o, məğrur söz günəşindən,
 Çəmənlər qızarır lalələriylə.
 Odlu köynək geyib eşq atəşindən
 Ney tek ürək yaxır nalələrile:
 – Nə qədər söz ara, nə qədər söz göz,
 Əsil sənətkarı dövran istəməz!

Sevimli Vurğunun ruhuyla birgə,
 Vaqif ağ yollara salır ağ kölgə.
 Qayadan atırlar,
 Qartala dönür,
 Bizim qəlbimizə uçub o qonur,
 Piçıldayıŕ: Doğru halət görmədəm,
 Əyri gördüm, özgə babət görmədəm!

DÜNƏN

(Nəğmə)

Sabir qəzəblidir... o ulu insan!
Qana susadiqca əli – qanlılar,
Onun harayından titrəyir cahan:
– Vallah, müsəlmanam, a şirvanlılar!
...Mən göydə tuturam tənə daşını,
Gerek ki, nadannın əzim başını!

Xızı vadisilə duman sürünür,
Bir də görüşərik, Allah kərimdir!
Dağdan dağ vüqarlı bir cavan enir –
Bu gün o, yüz yaşlım, o Cəfərimdir!
Deyir: –Yara dəydi vətən köksünə,
Atan kazaklardır, bilirom yenə!

Sibir şaxtasından,
Qurtulmaq üçün,
Cavid mərd oğullar çıynində gəlir.
Böyük qardaşıyla görüşə bu gün,
Müşfiq gəmi ilə Nargindən gəlir.
– Oğlum, nə vaxtdı ki, səni gəzirdim.
– Ustadım, xoşbaxtam, mən səni gördüm!

Müqəddəs məclisə qonaq düşərkən,
Hətta yaddan çıxdı, öz adım, Allah!
Doğma dahilərlə mən görüşərkən,
İlahi bir gecə yaşadım, Allah!

...Tanrum, bu yuxuydu, ya həqiqətdi?
Elə düşünündüm ki, sonsuz harayam!
Birden üzütmələr gezdi canımda,
Geceylə gəlenlər, gecəylə getdi.
Mənim yellər əsən xanımanımda,
Dəhşətlə duydum ki, yenə tənhayam...

Günəşin perişan nuru saçıldı...
Ayrılıq sehəri, niyə açıldın?

Dünən necə görüşdü?
Ürəyə çinqı düşdü.
O mehriban gülüşdü,
Yoxsa ilahi paydır?
Dünən – bu gün olaydı!

İsindim nur selindən,
Öpdüm zərif telindən.
Tutdum günəş əlindən,
Bu günəş, yoxsa aydır?
Dünən – bu gün olaydı!

Nə gündüz, nə gecəydi,
Göyler yerlərə dəydi.
Bu necə möcüzəydi?
Evim nurlu sarayı,
Dünən – bu gün olaydı!

Qəlbdən nəğmə yüksəlsin,
Ah-amanlar kəsilsin.
Elə bir sabah gəlsin.
Deyim dünənə taydır.
Dünən – sabah olaydı!

16 aprel 1990

ZƏRİFLİK

Lalələr parlayan

Çəməndə, düzdə,
Sanki büllur axan sudur zəriflik.
Hər gün kobudlaşan zəmanəmizdə,
Elə bil ilahi nurdur zəriflik.

Açılır ürəkdən

Ürəye izlər,
Göydən Günəş çıxır, ümməndansa dürr.
Zəriflik sükütlə danişan gözlər,
Bir də o gözlərin təbessümüdür.

Sən gəl mehribanlıq

Önündə əyil,
Kimə qismət olsa, səadətdir o.
Zəriflik dünyada zəiflik deyil,
Bəlkə də ən ulu bir qüdrətdir o.

Kobudlar yanından

Tufan kimi keç,
Zərif insan gördün başına and iç!

Axi heyat sənə

Demir, sev kimi,
Verir təzə-təzə nəsil məhəbbət.
Qışqıran sevgilər məyər sevgimi?
Səssiz baxışlardır əsil məhəbbət.

Məhəbbət – bəşərin,

zərrin tacıdır,
Zəriflik, nəciblik qoşa bacıdır.
Cavandır, nə qədər

Qocalsa dünya,
Səadət – əzəli, əbədi olsun.
Zəriflik üstündə ucalsa dünya,
Qoy dünya nəciblik məbədi olsun!

4 may 1997

ULU TANRIM, ŞÜKÜR SƏNƏ!

Addımbaşı tikanları bitirdin ki,
Zər saçaqlı tər gullərə səcdə qilaq?
Cahilləri sən dünyaya gətirdin ki,
Az tapılan aqillərə səcdə qilaq?
Ulu Tanrı, şükür sənə!

Ürəklərə qızıl körpü sən atdin ki,
O körpüden qəhrəmanlıq keçsin gərek!
Naməndləri bu qədər çox yaratdin ki,
Mərdlər azsa, qədrini biz yaxşı bilek?
Ulu Tanrı, şükür sənə!

Sən əzəldən könüllərə nur qatdin ki,
Torpaqlara qara çökse zülmət deyək?
Küt baltalı cəlladları çoxaltdın ki,
Pambıqla baş kəsənlərə rəhmət deyək?
Ulu Tanrı, şükür sənə!

Ucalardan sən uca bir xəbərdin ki,
Dedin: inam halalca duz-çörəkdədir.
Bize qeyrət dəllalları göstərdin ki,
Bilək qeyrət dildə deyil, ürəkdədir?
Ulu Tanrı, şükür sənə!

Sən göyləri xincim-xincim sindirdin ki,
Başımıza od yağsa da addımlayaq?
Ümidsizlik günəşini yandırdın ki,
Ümid şəmi parlayanda günəş sayaq?
Ulu Tanrı, şükür sənə!
Şükür sənə,
Dönə-dönə!

3 mart 1996

TOXUM SƏPƏK ÜRƏKLƏRƏ

Dərdi verək küləklərə,
Ağlamayaq için-için.
Toxum səpək ürəklərə,
Xeyirxahlıq göyərməkçin.

Nur ol, ötsün zil-qaranlıq,
İnam varsa, söz qətidir.
Yaxşılıqla mehribanlıq –
Məhəbbətin qüdrətidir.

Bulaq kimi sisqa axma,
Mərdlik coşan gur dənizdir.
Yaxşılığa əvez umdun,
Yaxşılığı yerə vurdun.

Naməndlərə mərd söyləsən,
O ilan tək çalar səni.
Sən minnətli çörək yesən,
Boğazında qalar sənin.

Dad yox, yadlar çöreyində,
Haram üstə əsən qışam!
Əlim Allah ətəyində,
Kimseyə əl açmamış!

Halallıq var, mən də varam,
Nolsun oxum dəyir daşa!
Torpaqda da uyuyaram,
Pak vicdanla mən baş-başa!

18-19 fevral 1996

NƏVƏM VÜSALIN BAĞ DÜŞÜNCƏLƏRİ

Yaz tetili gelincə,
Baharı da, yayı da.
Mən yatıram hər gecə,
Sehirlili çarpayıda.
Yuman kimi gözümüz
Möcüzəli dünyada.
Mən görürəm özümü,
Şəfəqlərlə qol-qola
Çıxıram uzaq yola,
Buludu yara-yara
Asimana uçuram.
Uçuram ulduzlara,
Kəhkəşana uçuram.
Göylərə çatdıqca mən,
Ruhuma qanad gəlir.
Görürəm ki, üfüqden
Atəş yallı at gəlir.

Nurladır göyü, yeri,
Zər tellər alov kimi,
O parlayan telləri
Tuturam cilov kimi.
Səma! Mənə yol eylə,
Bu gün yollar mənimdir!
Kəhkəşan üzəriyle,
At çapıram mən indi!
At uçur uzaqlara,
Ulduz-ulduz dağlara.
Şəfəqlər saçaq-saçaq,
Min sərr söyləyir mənə,
Baş qoyuram astaca
Ayın bəyaz köksünə.

Dan sökür aram-aram,
Mən birdən oyanıram.
Ulduzlarda yatıram,
Yerdəsə oyanıram.

1994-1995

ÜRƏK – AĞIL

Zaman qəlbə kəmənd atır,
Yara sizlər kürəyimdə.
Sənin gücün ağlındadır,
Mənim gücüm ürəyimdə.
N.Xəzri

Gör necə qovuşur il-ilə, Allah,
Ağıl düşünərək, ürək sevərək.
İnsan varlığını
var elə Allah,
Ürəyə ağıl ver, ağılı ürək!

Təkcə ağıl sevsə –
bələdi sevgi,
Təkcə ürək sevsə –
atəşdir, oddur!
Ürəklə ağılın övladı sevgi,
İnsana uçmaqçın məğrur qanaddır.

Sevənlər! Ucalın
göylərə siz də,
Ucalın arzuya,
ümidə bağlı.
Sevənlər! Qovuğun taleyinizdə
Ağlın ürəyilə,
ürəyin ağlı!

27-28 may 1996

NƏYİM VARSA – MƏNİMLƏDİR

Hicran məndə, görüş məndə,
Kədər dolu gülüş məndə.
Tanrı sərvət bölüşəndə,
Mənə düşən dərdim-qəmim,
mənimlədir!

Dünya uca, dərdi dərin,
Qardaşıyam dərdlilərin.
Övladıyam göyün-yerin.
Nisgili sonsuz aləmim,
mənimlədir!

Yelkən açdım ümmanlarda,
Üzdüm coşan tufanlarda.
Lövbər atdım limanlarda,
Sınıb gələn arzu gəmim,
mənimlədir!

Mən qatdıqca ili-ilə,
Neyim vardı, getdi yelə.
Şükürlər ki, mənim hələ,
Bir ürəyim, bir qələmim,
mənimlədir!

28 sentyabr 1990

BARIŞ TALEYİNLERİ!

Axşam... çiçəklidir

Göylər çəməni,
Enir ayağına parlaq ulduzlar.
Neçin ağır gündə axtarmır səni,
Evinin dirəyi bildiyin dostlar?
Barış taleyinlə, barış, ay Nəbi!

Bağda necə vaxtsız

Tökdü xəzəllər,
Meyvələr nə erkən sovuldu, getdi.
Sənə "qartalımsan" deyən gözəllər
Uçub sərçələr tek yox oldu, getdi.
Barış taleyinlə, barış, ay Nəbi!

Üz gülmür,

Açılmır,
Qəlbə saxta, don,
Xəzri otağında oynayır külək.
Dünən gur zənglərdən sinan telefon
Bu gün boyun büküb susur yetim tək!
Barış taleyinlə, barış, ay Nəbi!

Sənə irişərdi

İşlə düşənlər,
Təriflər qopardı sən dinən zaman.
İndi onlar səni görmeyir məyər?
Niyə təşəxxüsə keçir yanından?
Barış taleyinlə, barış, ay Nəbi!
Axı nə baş verib

Görən cahanda,
Necə qapalıdır sehirlər, sırlər.
Məlum həqiqət var: gəmi batanda
İlkin siçovullar qaçıb gedirlər.
Barış taleyinlə, barış, ay Nəbi!

Zənginlər gördünmü, sən geri çekil,
Varın-dövlətin də öz hökmü vardır,
Üreyin doludur – bu meyar deyil,
Ciblərin boşdursa – bax bu meyardır!
Barış taleyinlə, barış, ay Nəbi!

Belkə qürurundur –

Günahkar bu gün?
Qürur haçan olub, haçan günahkar?
Fəqət dərin-derin sən bir də düşün,
İnsan günahkardır, zaman günahkar?
Barış taleyinlə, barış, ay Nəbi!

Sinəni dəndlərə

Mərdanə gər sən,
Sevgi də, nifrət də müqəddəs olar.
Axı barışmasan

Sən neyləyərsən?
Sözlər də səhrada batan səs olar.
Barış taleyinlə, barış, ay Nəbi!

20 iyul 1996

ANA, BAYRAQ, VƏTƏN

Qardaşım, dostları düşməndən ayır,
Ümidden inama təməl qoyulur.

Dünyada Vətənsiz
insan olmayırlar,
Yalnız qeyrətsizlər Vətənsiz olur.

Vətən! Ömrümüzdən o ayrı deyil!
Arxa ol, xoş gündə, bələhli gündə!
Sen yalnız dünyada
Səcdəyə əyil,
Bayraq qarşısında, ana önungə.

Vətən məhəbbəti
Göylərlə təndir,
Bayraq da, ana da
Çünki Vətəndir.
Sərin meşələrdən biz keçiriksə
Nahaq saf bulaqdan içmirik ki, biz.
Əyer ki, bayraqı
Biz seçiriksə,
Anayla Vətəni seçmirik ki, biz.

Qəzəb qılıncını çıxaraq qından,
İnsanda bu qədər dözüm olarmı?
Vətən can çekirəsə,
tapdaq altında
Bizim yaşamağa haqqımız varmı?

Üz tutur xaricə zəka axını,
O yerdə var-dövlət taparam, – deye.
Unudub Vətənin
Ağır çağını
Kaş yollar getməsin vətənsizliyə.

İnsan – Vətənsiz,
Başdır – bədənsiz.
Biz nələr görəmədik tanrı, amandır,
Vətənə yadlaşan insanlar oldu.
Vətən nə alınan
nə satıldır,
Hərraca qoyulan vicdanlar oldu.

Sabaha inanır qəhrəman insan,
O, millet dərdini daşıyacaqdır.
Vətənçin ölməyi
bacaran insan
Vətən ömrü qədər yaşayacaqdır!

1-2 fevral 1997

DANIŞAN ƏLLƏR

Gəl, – demək istəyir, gəl, – deyə bilmir,
Əllər dediyini dil deyə bilmir.

N.Xəzri

O, sırlı sözlər ki,
gəlməyir dilə
Elə bil söyləyir bu axşam əller.
Öz doğma istisi, hərarətılı
Dillənən barmaqlar,
Danişan əller.

Gözlərdən süzülür
Bir elə nur ki,
Dinir od ürəkdən alışan əller.
Bəzən clə susur,
Elə susur ki,
Kobud bir ovuca sıxışan əller.

Titrəyir şam kimi
İşıq saçdıqca,
Gözelin özünə yaraşan əller,
Perişan telleri sığalladıqca
Özü də kədərli,
Perişan əller.
Qu tək yumşaqmıdır,
Süd tək ağmıdır?
Küsüşən barmaqlar, barışan əller.
Mənə öz sırrini açaçaqmıdır
Danişan barmaqlar,
Danişan əller?

5 yanvar 1998

SƏNƏ

Aşdı bir zirvəni
Təzə il bu gün,
Dağlar da insanla
Ucalır göye.
Dağ sənə söykənir
Elə bil bu gün
Mənsə dağ gezirəm
Söykənim – deyə!

Ürek nələr umar
Nurlu səhərdən?
Sən Aysan,
Mən isə
Solğun haleyəm.
Gur çaysan,
Axırsan
Göy dərələrdən,
Mən isə quruyan
Bir şəlaləyəm!

Sənsən dan yerində
Parlayan atəş,
Mən isə, qüruba
Əyilən günəş!

Dözərəm, üstümə
Göylər ense də,
Döndüm ovu itmiş
Səyyada, əfsus!
Sənə qəlbim mənim
Tez isinsə də
Əfsus, gec görüşdük
Dunyada, əfsus!
Bəlkə nişanəsən
Son məhəbbətdən,
Bəlkə də müjdəsən
Əbədiyyətdən!?

1 yanvar 1998

TARİXİN DƏRSLƏRİNDƏN

Yalnız silahdamı dünyada qüvvət?
Ədalət səbrlə atır addımı.
Süngülər üstündə dayanan dövlət –
Elə süngülərlə yixilmadımı?

Xəyanət deyilmi ən çirkin əməl?
El çekir lənətlə satqın adını.
Təriflər üstündə yüksələn heykəl –
Elə təriflərlə uçulmadımı?

Həqiqi sədaqət tutulmaz ucuz,
Sevgi də intiqam alar mərd kimi.
Alqışlar üstündə ucalan nüfuz –
Sonra qarğışlara çevriləmdimi?

Duydu hökmədarlar sənəti məyər?
Nə oldu ilk andı, son etimadı?
Dövlət də, millət də mənəm – deyənlər.
Xalqın mənliyini necə tapdadı?

Biz başa vururuq böyük bir əsri,
Tale sehirli bir gələcəkmidir?
Tarix dünən verdi bizə bu dərsi
Sabah da bu dərsi verəcəkmidir?

KİMDİR?

– İnsanın yaxşısı, ya pisi kimdir?
– Sadəliklə olur ilahi insan!
– Dünyanın ən böyük dəhisi kimdir?
– Ən adı insandır – ən dahi insan!

– Söylə, yer üzünün vüqarı kimdir?
– İnsana sitayış kimdə varsa, o!
– Dünyanın ən böyük şairi kimdir?
– Yazmaq yox, pozmağı kim bacarsa, o!

– Həyatda əbədi əzəli kimdir?
– Kim hörmət qazanır özü özünə.
– Dünyanın ən böyük aqılı kimdir?
– Kim cavab vermirə cahil sözünə!

– Rütbənin, şöhrətin ilk qulu kimdir?
– Kim ki, vəzifəyə daim baş əyir!
– Dünyanın ən böyük yoxsulu kimdir?
– Kim ki, milyon üstdə əsib titrəyir!

– Mən yuxu görmüşəm, yozan bəs kimdir?
– O deyir: Bir ömrün bitməyib yolu!
– O zaman bu şeri yazan bəs kimdir?
– Böyük bir Vətənin kiçik bir oğlu!

16-17 iyun 1996

19-20 may 1996

ŞƏKLİNƏ BAXIRAM

Mərhum ömür yoldaşım Güllərə üçün

Sən getdin cahanın
Dərdli çağında.
Bir çaya döndüm ki, sisqa axıram.
...Sənsiz bir otağın tənhalığında
Şəklinə baxıram...
Yenə baxıram.

Əsir pəncərədən
Yel ince-ince,
Sanki isti nəfəs üzümə dəyir.
– Gecən xeyrə qalsın – söylərəm gecə,
Səhər də söylərəm: sabahın xeyir!

Ürəyim narahat,
Qulağım səsdə
Dövrün haqsızlığı titrədir məni.
Çərvilib mələyə başımın üstdə,
Ruhun gecə-gündüz hifz edir məni.

Axı, səninlədir hər anım mənim,
Sən mənim nisgilim, pərişanımsan.
Gündüz şəkillərdə susanım mənim,
Gecə yuxularda danışanımsan;
– Ay Nəbi, özündən muğayat ol sən,
Bil, daha dünənki cavan deyilsən.
– Əlbəttə, mən səni itirən gündən,
Həyatım dəyişdi tamam kökündən.

Qar əskik olmayırla doğma dağımdan
Bir gündə asılıb hər ayağımdan.
Bəzən yersiz düşdük haya, haraya,
Axı pis də gedir, yaxşı da qalmır.
Sən məni qısqandın bütün dünyaya,

İndi dünya məni heç saya salmır.
Tanrımla bağışlasın,
Günah varsa da,
Günah xoşbəxtlikdən pay alan deyil.
– Gənclik günahları yuyularsa da,
Qocalıq günahı yuyulan deyil!

Gec duydum həyatın
Mən sırlarını,
Zaman pərişandır, ömür pərişan.
Mən öz günahımın zəncirlərini
Çoxdan parçalayıb, çoxdan qırımışam.

Səni yana-yana səsləyirəm ki,
Eşitsin sözümü sevdiyim mələk.
Dünyada o günü gözləyirəm ki,
Güllərə adında nəvəm gələcək.

Şəklinə baxıram,
Baxıram yenə,
Sanıram ciynimə yumşaq əl dəyir.
– Gecən xeyrə qalsın – deyirəm sənə
Səhər deyəcəyəm:
– Sabahın xeyir!

8 aprel 1995

YETİMLİK

Zaman ümmanında

Bir ömür üzdük,
Mögör poladdandır əsəblərimiz?
Atanı, ananı itirdik, dözdük,
Torpağı itirdik necə dözək biz?

Yadlar əkib-biçən torpaq yetimdir
Elatı gəlməyen yaylaq yetimdir.

Baxırıq sabaha yene ümidlə,
İntiqam adlanan zaman gələcək.
Gələcək torpağın sahibi mütləq,
Dağlar haray çəkir haçan gələcək?

Bulaniq axdiqca gur sellər, sular,
Uçar o kimsəsiz ev ki, yetimdir.
Yetimdir bələli hisslər, duyğular,
Qədri bilinməyən sevgi yetimdir.

İnamsız yer ilə göy dağılardı,
Dəniz də coşmazdı çay olmasayı.
Günəş də göylərdə yetim qalardı,
Əgər ulduzlarla Ay olmasayı.

Yerdə el çatmayan, haray yetməyən,
Gülünü qış vurmuş bahar yetimdir.
Kimsə hüzuruna gəlib getməyən,
Dövrəsi ot basmış məzar yetimdir.

Çiçəklər sazaqdan elə solur ki,
Deyirsən dünyanın yetişib sonu.
Şair də o zaman yetim olur ki,
Nə zaman ilhamı tərk edir onu.

Qoy aksın qanıma dəniz də, çay da,
Qoy ilham qapıma gəlməsin qonaq.
Əgər yetim qalsa Günəş də, Ay da,
Təki biz torpaqsız yetim qalmayaq.

17 aprel 1997

SÖYLƏ, BƏS HARDAYDIN?..

Sən gəldin,
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan?
Səni gözləmişdim ömrüm boyu mən,
Söylə, bəs hardaydın sən bu vaxtacan?

Keçib göy dərəni,
yaşıl çəməni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl görmüşdüm səni,
Sərin su içəndə sən buz bulaqdan!

Elə bil üzləşdim
ilahi sırlə,
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət ölçülümr ilə, əsrə,
Məhəbbət ölçüsü əbədiyyətdir.

Zöhrə ulduzu tək
yanıb obaşdan,
Üfüqlər aşırıdın xəyallarımızda.
Sən hələ dünyaya göz açmamışdan,
Küsüb-barışırıdin xəyallarımızda.

Sən gəldin ömrümün
qarlı qışında,
Ruhumda ehtiras, ürəyimdə qəm.
Cənnət qapısının elçi daşında,
Hazırdım min il də səni gözləyəm.

O neydi?
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan!
Səni axtarırdım ömrüm boyu mən,
Söylə bəs hardaydın sən bu vaxtacan?

DƏNİZ, GÖY, MƏHƏBBƏT

I

– Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə... göyləri verirəm, – dedin...

Ayrıldığ qəribə hədiyyələrle,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldığ dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə geləsen bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.

– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrılıq gələndən bəri,
Sən mənim eşqimə çırraq olasan.
Onunçun verdimi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!

II

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirolərdir,
Gecə də, gündüz də tapacaq səni.

III

İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər cilərəm sənin,
cilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən,
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbimin sahillərinə,
yazaram dəniz kimi,
"Sevirəm" söyləşən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.

IV

Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gel.
Göylərtək yuxuma gelmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gel.
Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.

Adla ağ yoluyla kəhkəşanların,
Parlasın hər ulduz xatirə kimi.

Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!

Mən gərek nəğmətək səni dirləyəm,
Sən mənim eşqimlə, üreyimləsən.

Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.

1963

AT, ÖVLAD VƏ TORPAQ

(Xalq rəvayəti)

Bu rəvayəti mənə danışmış müdrik alım
dostum Mirəli Seyidova minnətdaram

Xəyal uzaq-uzaq
İllərə vardı,
Çaparlar yollarda
Duman qopardı.
Çatdı hökmardan
Xaqana xəber:
– Gözəl ağ atını
sən mənə göndər!
"Ağ atı verəkni?
At ki, qanaddır".
Gəldi məsləhətə
El dəstə-dəstə.
Xaqan çox düşündü,
O, qəmə batdı.
Dedi: qan düşməsin
Bir atın üstdə.
İl keçdi...
Buludlar
Dağları sardı,
Çaparlar yollarda
Duman qopardı.
Çatdı hökmardan
Xaqana xəber:
– Ortancıl oğlunu
sən mənə göndər!
Mənim qoşunumda
Əsgərlik etsin,
Yox, yox ağ atına
Mehtərlik etsin.
"Övladdan el çekək?
Övlad muraddır!"

Gəldi məsləhətə
 El dəstə-dəstə.
 Xaqañ çox düşündü,
 O, qəmə batdı.
 Dedi: qan düşməsin
 Bir oğul üstde!
 Dünyaya nur saçan
 Erkən bahardı,
 Çaparlar yollarda
 Duman qopardı:
 – Daha darlıq edir
 burda yer mənə.
 Qonşu torpaqları
 Xaqañ, ver mənə!
 "Yadlar hakim olsun
 yurdunda sənin?"
 Gəldi məsləhətə
 El dəstə-dəstə.
 – Vecsiz torpaqlardır
 qoy verək getsin,
 Kol-kos da bitmeyir
 o şoran düzdə.
 Vaxt keçdi, –
 Sükutlu dəqiqlərlə
 Xaqañ öz yerindən
 Qalxdı kədərlə:
 – Ağ atı verdim ki,
 mən at taparam,
 Övladı verdim ki,
 Övlad taparam.
 Mən torpaq tapmaram,
 Fəqət dünyada,
 Niyə torpağımı
 Mən verdim yada?
 Torpaq mənim deyil –
 Xalqındır torpaq,
 Ancaq ədalətin,

Haqqındır torpaq.
 Babamdan bu torpaq
 Mənə mirasdır,
 Bu torpaq üstündə
 Ölsəm də azdır.
 Gəl, düşmən,
 yasını görəcək aləm,
 Sənə özün boyda
 torpaq verərəm!
 Çaparlar hövlnək geri çapdılara.
 ...Yadlar bu torpaqda
 qəbir tapdılara.

1988

DÜNYA NECƏ DÜNYADIR?

Kimdə arzu sonsuzdur,
Kimdə arzu ilgimi.
Kimə bahar əbedi,
Kiməsə qış iqlimi.
Kimdə ümid ateşi,
Kimdə ümid zərrəsi,
Kimdə inam günəşti,
Kimdə inam şöləsi.
Kimisi şərbət içir,
Kimisi zəhər udur.
Kimə milyon da azdır,
Kiməsə min də çoxdur.
Kim nəfsinin nökəri –
Kasıbların ağası,
Kimin yaşı dünəndi,
Kimin bu gündür yaşı.
Kimse altun sarayda,
Kimse uçuq daxmada.
Kimin gözü doymayırlar,
Kime bəsdir loxma da.
Kimdə tülkü hiyləsi,
Kimdə aslan qüvvəsi,
Tülküyə rütbə düşür,
Aslana qurd qəfəsi.
Kimdə ədalət sözü,
Kimdə ədalət özü.
Dünya necə dünyadır?
Kimə günəşli gündüz,
Kimə gecə dünyadır!
Mən bilmirəm niyə sən
Söylə, beləsən dünya?
Mənimlə öz sərri
Bəlkə, bölesən, dünya?
...Bu an dünya sükutu –
Heç də sükut deyildi!
Sandım min-min sırrı meno,
Piçılııyla deyildi!

ƏN BÖYÜK FACİƏ
NƏ ZAMAN OLUR?

Xəsis – səxavətdən,
Qəddar – ədalətdən,
Yaltaq – məharətdən
Danışan zaman

Vicdansız – vicdandan,
İmansız – imandan,
Amansız – amandan
Danışan zamanı

Əxlaqsız – əxlaqdan,
Haqqı danan – haqdan,
Xalqı satan – xalqdan
Danışan zaman

Yalan – həqiqətdən,
Xain – sədaqətdən,
Qorxaq – cəsarətdən
 Danişan zamanı,
Faciə içində sarsılar cahanı

13 janvar 2000

İLLƏR KARVANIM

Gedir aram-aram
 öz qatariyla,
Gah susur, gah dinir
 gah uçur illər.
Hardasa zinqrov
 sədalarıyla,
Cahan karvanına
 Qovuşur illər.
Gedir ləngər ilə
 O asta-asta,
Ardınca nə qədər
 nanəcib gedir.
Yanır göy qurşağı
 Karvanın üstdə,
Zərrin tac altından
 O keçib gedir.
Gedir, hardan, haçan,
 Yollara çıxıb,
Mavi üfüqlərə
 mehriban olur.
Yerdə dərin-dərin
 açılan cığır,
– Göylər sinəsində
 Kəhkəşan olur.
Gedir, doğulduğum
 O, uzaq gündən,
Yolda çınar durur
 cərgələnərək.
İstidə karvanın
 Əsir üstündən,
Xəzərin etrini
 gətirən külek.
Gedir, öz yolundan
 Dönən deyil o,

Üfüqdə nur yanır
 Nur sönür bəzən.
Onun qarşısında
 Qum təpəsi yox,
Dəmir barmaqlıqlar
 Görünür bəzən.
Gedir, tufan qopub
 yellər əssə də,
Durmayıb dünyada
 gedəcək yenə.
Karvan sarbanını
 itirərsə də,
O məndən sonra da
 gedəcək yenə!

2 yanvar 2000

MEYDAN

Çiçeklər şaxtasız

elə solub ki,
Qışın dəhşətini torpaq da duyur.
...Meydan sulayanlar peyda olub ki,
Bu gün yerə, göye meydan oxuyur.

Hardadır cıdırda

zəfər çalanlar,
"Tayota", "Mersedes" sevilir burda.
At çapılı meydanda nəmər alanlar,
Qarabağ atını heç tanımır da.

Həqiqət, edalət

əzizdir, əziz,
Gah isti, gah soyuq küləklər əsir.
"Azadlıq" meydani azad, kimsəsiz,
"Qələbə" meydani qələbə gəzir.

Varlı heç kimsəni

salmayıñ saya,
O, öz dövlətilə fəqan eyləyir.
Məddah da yabını çekib ortaya:
– Mən de bu meydanda varam, – söyləyir.

Yeller haram pulu

göye sovursun,
Meydan oxuyanın burnu ovular.
Məddahı yabısı qoy özü vursun,
Meydan sulayayı batırsın sular!

23-24 dekabr 2000

MƏHKUM

Bəlkə vaxtsız əsən

Səmumdur insan.
Səhrada sovrulan tufana məhkum.
Onsuz da ölümə məhkumdur insan,
Ölümdən də betər hicrana məhkum!

Yolları ayridır

Xeyrin, şərin də,
Susan həqiqətlər yalana məhkum.
O qədər mələk var yer üzərində,
Dedim ki, olmaram şeytana məhkum!

Ürəkdən ürəyə

Körpü atıram,
Özümse uçruma, yargana məhkum!
Men ki, dərdlər alıb, qəmlər satıram,
Belə alış-veriş ziyanı məhkum!

Yer üzü titrəyər,

Göy üzü ağlar,
Dünya faciəli zamana məhkum.
Çiyində günəşi gətirən dağlar,
Görürsən bir qatı dumana məhkum!

Bəşərin dərdini

Hər an çəkən mən,
Yaşaram əfaca, dərməna məhkum.
Bir damla su üçün teşnə ikən mən,
Olmuşam bir duzlu ümməna məhkum!
Mən ki, heç bilmədim

Niye doğuldum?
Ösrə məhkum geldim, cahana məhkum.
Özümü bir sarban

Saysam da,
Oldum
Mənzilə çatmayan karvana məhkum!

10 noyabr 1996

ALTIAĞACDA

Dünya şöhrətli alım dostum,
professor Rafiq Yusifliyə

Silinsin ürekdən
Həsrətin qəmi,
Müqəddəs yer deyə,
göy deyə gəldik.
Dağlar ən ilahi
ehramlar kimi,
Dostumla dağları
səcdəyə gəldik.

Başımız üstündə zərli qanadlar,
Kəhrəba çınarlar, qızıl palıdlar.

Belə yer dünyada dəyin varmıdır,
Meşə piçildayır, bulaq danışır?
Günəşdən süzülən ulduzlar müdirdir,
Ya kəhrəba yanır, qızıl sayrışır?

Sirli bir qələmlə söz yaza-yaza,
Ağaclar zər səpir yollarımıza.

Mən burda payızın oğlan çağında,
Meşələr qoynunda necə zənginəm.
Haçan axşam düşür –
Ay işığında,
Palıdlar boyanır polad rənginə.
Bu dağlar nə ulu
Bir efsanədir,
Burda xəzan özü zər xəzinədir.

Qarşı zirvələrdə maral göründü,
Sonra birdən-birə xəyalə döndü.

Ömrünü qoydumu gülle yarida?
Şair burda dayan, şair burda dur!
Mehriban dağların ovçuları da
İnsafsız olmayırlar, mehriban olur.

Sehirli səslərlə doludur cahan,
Dinir büllur çayla, parlaq şəlalə.
Bir zirvə danışır Cəfər adından,
Bir zirvə danışır Müşfiq dililə.

Dönürük, bizimlə
qoşa gedirlər
Kəhrəba çətirlər,
qızıl çətirlər.
Gedir dağ amanı, ahi bizimlə,
Gedir dahilərin ruhu bizimlə.
Torpaq ətirlidir,
səma ətirli,
Nağıl dünyasına dəydik qayıtdıq.
Yerlər möcüzəli, göylər sehirli,
Cənnət qapısını
döydük qayıtdıq.

Oktyabr-Noyabr 2000

MÜŞFIQ EVİ

*Payız vaxtı dağlar qoynunda Müşfiq evinə
gedən körpünü sellərin uçurduğunu gördüm*

Əziz Müşfiqimi

Bu doğma dağdan,
Dünən qanlı-qanlı əllər ayırdı.
Bu gün bura gələn dostdan, qonaqdan,
Çağlayan dalğalar, sellər ayırdı.

Qumral saçlarını

Daradı külek,
Xoşbaxlıq gəzerkən dərd çəkdi burda.
Qəbrin yox, qəbrinə səcdəyə gələk,
El sənə kiçicik ev tikdi burda.

İnamı məhəbbət,

Andı həqiqət,
Onun nə dehşətli taleyi vardi.
Zəngin saraylara sığmayan şöhrət,
Bu kiçik komaya necə sığardı?

O, ilham dağında

Zirvəyə çatdı,
Vətən səcdə qıldı məğrur sözünə.
O, min-min ürəyə körpülər atdı,
Təbiət qəsd etdi son körpüsünə!

Ev də yetim qaldı,

Sahibi kimi,
Durdu yerin-göyün,
Qalibi kimi!

Burdadır məhəbbət,

Hörmət yolları,
Yenə görüşərik yaz səhərində.
Gələr dəstə-dəstə el oğulları,
Saxlayar körpünü çiyinlərində.

Oktiyabr 2000-Yanvar 2001

KİMİN İSTƏYİ NƏDİR?

Kim isə, neyisə

Seçir dünyada;
Ağıl gözəlliyi,
Üz gözəlliyi!
Adam var şərbət tək
İçir dünyada,
Saxta səslənə də
Söz gözəlliyi.

Mənim gözlədiyim
Gözəlliymə gel,
Kim deyər cəməndən
Səhra gözəldir?
Mənimçin cahanda
Hər şeydən əvvəl,
Ürək gözəlliyi
Daha gözəldir!

Belə gözəlliyi
Görmək savabdır.
Hər insan bir cürə
Duyur aləmi.
Ürək gözəlliyi
Təmizdir, safdır.
Dəryalardan çıxan
Mirvari kimi.

3 avqust 2000

TUFANLA SÖHBƏT

- Yer də, göy də əsir sən coşan kimi,
Bu qədər dünyada sərtlik ki, olmaz!
- Eşit ürəyimi, dinlə səsimi,
Tufanlar olmasa sakitlik olmaz.

- Çağlayıb coşduqca sən qaranlıqda,
Axı neçə görüm tufan qəlbini?
- Məndə qəzəb də var, mehribanlıq da,
Fəqət sindirmaram insan qəlbini.

- Elə bil qovuşur yerlə asiman,
Dənizdə dalğalar – hər biri dağdır.
- Dünya təzələnir mən əsən zaman,
Dorya çağlayırsa, durulacaqdır.

- Amandır, lajələr üstündən əsmə,
Kübar sülalələr üzərindən əs!
- Göyler də səs verir, mənim səsimə,
Tufandan payını alacaq hər kəs.

- Tufan, haqsızlığı sən etirazsan?
Bəs, neçin adınla yol almışam mən?
- Əgər tufan dolu bir şeir yazsan,
Deyərəm qəlbində yurd salmışam mən.

9 yanvar 2000

KİRAYƏNİŞİN

Gözlənməz qonaq tek
Cahana gəldik,
Göydə ulduz yandı,
Səssiz – səmirsiz.
Dünyada bir guşə
Kirayəledik.
Dedik: – Nə gözəldir
Bizim evimiz.

Elə bil kədərlə,
Qəmlə yaşıdıq.
Kədərsiz sevinc yox,
Əziz saxlayaqq.
Ağlayıb gəlməşdik,
Ağlar yaşıdıq.
Macal olacaqmı
Sonda ağlayaqq?

Atıldıq illerin
Qovğasına biz,
Pay umduq cahanın
Şəxavətindən.
Sandıq ki, ömrümüz
Bahasına biz,
Çıxarıq dünyanın
Xəcalatindən.

Kim dedi: qapılar
Pulla açılar,
Kim dedi: dünyaya
Özüməm şərik!
Neçindir bu qədər
Ağrı-acılar?
Lüt geldik, eləcə
Lüt də gedirik.

Dünya ümman oldu,
Biszə tək ada.
Yenə işiq saçdır,
O, uzaq ulduz.
Kirayə tutmuşduq
Biz bu dünyada,
Xərcini ödəyə
Bilmədik, əfsus!

Həyatın nifrəti,
Məhəbbəti var.
İllər yolumuza
Güller sərəcək.
Dünyanın nə böyük
Səxavəti var.
Bizə beş qarış da
Torpaq verəcək.

Axacaq ulduzum
Zər tökə-tökə,
Son gün son mənzilə
Enəcək bəlkə?

FƏRSİZ

– Fərsizsən, düzünü
Deyirəm sənə.
Bax, qonşun daş əkib
Almas bitirir.
Göm-göy əskinaslar
Axır cibinə!
– Kim nəsə qazanır,
nəsə itirir,
Ən böyük qorxu da
Var-dövlət verir.

– Sənin günün keçir,
Qəmde, təlaşda,
Onun gör necə də
Bəxti getirir.
Başçıya baş əyən
Yuxarı başda...
– Kim nəsə qazanır,
nəsə itirir,
Yaltaqlıq – mənəvi
Əsarət verir.

– Fərsizin qırılar
Ömrü yarıda.
Ondan ibret götür,
Gör nədir bu sırlar!
Yüksək rütbədədir
Övladları da...
– Kim nəsə qazanır,
nəsə itirir.
Son hökmü əlbəttə
Ədalət verir.

– Ədalət gelincə
Can gedir əldən.

Kitab həsrətiley
Yan sətir-sətir.
O, əldən bərk tutur,
Sən isə eldən...
– Kim nəsə qazanır,
 nəsə itirir.
Əsil qiyməti də,
 El, millet verir!
Mənə qıbtə etməz,
 Dünyada heç kim,
Mənəancaq mənim
 Qürurum qaldı,
Bu gün mənimlədir
 İtirdiklərim,
Fəqət qazandığım
 Bu gün xəyaldır!

UZUN SÖZÜN QISASI

Gəldi riya,
Getdi həya!

Baxdı paxıl,
Yandı taxıl!

Güldü yaltaq,
Ağladı dağ!

Piç-piç çuğul,
Özünə qul!

Qanun güden,
Yırtdı göden!

Bəsdir, şair,
Haray nədir?

Sözlər ucuz,
Bəşər quduz!

Vədlər – bəla,
El mübtəla!

Dindi nadan,
Susdu cahan!

12 mart 2000

7 oktyabr 1999

ŞEİR MƏNİM ÜÇÜN BİR KAINATDIR

Şeir mənim üçün bir kainatdır,
Onun ulduzları,
Günəşləri var.
Şeir mənim üçün sırlı həyatdır,
Onun öz sevinci,
öz kədəri var.

Şeir də yaşayır öz baharıyla,
Ona yol da verir sonsuz asiman.
O keçir təbii addımlarıyla,
Süni peyklərin aşlığı yoldan.
Keçir addım-addım
kənddən, şəhərdən,
Ulduzlar üstünün naxışı kimi.
O keçir başına yağsa da hərdən,
Tənqidlər meteor yağışı kimi.
Sözüm də gücünü
ellərdən alıb,
Qoy uçsun göylərə,
o, birnəfəsə.
Qalın qatlardakı yanın peyk olub,
Nə qəm,
neçə şerim geri dönməsə.
Nə qədər qol-qanad,
açsa da ilham,
Mən ana torpağın sinəsindəyəm.
Nə qədər göylərə uçsa da ilham,
Mən yerin cazibə qüvvəsindəyəm.
Yenə düşüncələr aparır məni,
Deyirəm: susmaram boran-qar olsun.
Gezirəm sevdiyim ana Vətəni,
Misralar gəzirəm,
misralar olsun.

Şerə vurulduğum, de, aymı, ilmi?
Qəlbim arzularda, diləklərdədir.
Ən böyük kainat sənət deyilmə,
Sənət kainatı ürəklərdədir.

Hər kes xoşbəxt olar öz diyarında,
Əzizdir əzəldən öz yerim dedim.
Kaş xalq ürəyinin fəzalarında,
Dünyalar dolaşa bir şerim dedim.

Baxıram göylərə qəlbimdə şeir,
Ulduzlar uzaqdan göz vurur mənə.
Kainat sırrını açsa da bir-bir,
Sənət kainatı sırlıdır yenə.

Bəli, şeir mənə bir kainatdır,
Sözlü, soraqlıdır
bir kitab kimi.
Bəli, şeir mənə sırlı həyatdır,
Açsam da,
bağlıdır bir kitab kimi.

1992

YALAN VƏ HƏQİQƏT

Sənə səcdə qıldırm, sənə baş əydim,
Qəzəb sükutunu qəlben eştdim.
Günahkar olardım yalan desəydim,
Həqiqəti dedim,
cinayət etdim.

Mən neçə unudum nurlu gözləri?
Yeqin süni imiş o "can" sözləri.

Sən menim ömrümdən şimşək olub keç,
Məndən uzaqda da mənimçin varsan.
Qapından dilənçi qovmamışan heç
Mehəbbət umanı necə qovursan?

Susuram... nə qada, nə də qan olsun,
Sevgiyə həqiqət qadağan olsun?

Sözümü ulduzlar göylərə yapsın,
Ölərkən mən eşqin ehtiyacından,
Yalan qüdretlidir qoy məni assın,
Assın həqiqətin dar ağacından!

HƏSRƏT

Bir qız keçdi burdan,
Keçdi, dayandı.
"Şiltaqdır" – dedilər, "dəli ceyrandır".
Amma ki, hüsnüne hamı heyrandır.
Bu günsə sahiller o qızə həsrət.
Axşam gözlər yandı,
gur şəfəqlərdən,
"– O ulduz mənimdir" – dilləndi birdən:
"Marsa qanad açıb uçacağam mən"...
O, yoxdur, baxıram ulduza həsrət.

Mən Qütb ulduzunu
Gösterdim bu vaxt:
Tek o dəyişməyir yerini ancaq!
Ona bənzəmişəm mən də yanaraq,
Qişlar yaşamışam mən yaza həsrət.

Susmuş sözlərimi
açıdım küləyə...
Solan ağaclarla, ulduzlu göye.
İndi tek baxaram – sənsizəm – deye,
Çöküb qəlbim kimi payızə həsrət.

17 may 2000

Zugulba, sentyabr 1998

QADINSIZ EV

Çiyinlərdə yerin-göyün qəmidir,
Ah çəkirsən asımana yetişir.
Qadınsız ev –

tufandakı gəmidir,
O nə batır, nə limana yetişir.

Ağır dərdlər faciənin gücüdür,
Nə sevinib, nə də gülə bilirsən.

Qadınsız ev –
xəstəxana küncüdür,
Nə dirilir, nə də ölü bilirsən.

Fəlakətdə neçə-neçə sırr yatır,
Səni yıxır, polad kimi o sınımr.
Qadınsız ev –

günəşsiz bir dünyadır,
Nə od yanssa, qızınmır ki, qızınmır.

Sən bir quşsan, ruhun sınmış qanaddır,
Heç baxma ki, külək sərin, meh ilq...

Qadınsız ev –
ulduzsuz kainatdır,
Həmdəmindir sükut ilə qaranlıq.

Ey kişiler!
Sevginiz əzizləyin cahanda,
Qadınlığın sədaqətdir ilk adı.
Vay o gündən –
ömrün axır anında,
Gözünüzü qapayan da olmadı!

7-10 oktyabr 1996

GÜLMƏYƏN GÖZLƏR

Sirli bir dünyadır
Sanki hər ömür,
Baxışlar mehriban,
Söz səmimidir.
Onun özü gülür,
Gözləri gülmür.
Bəlkə göz sükütu –
Ürək qəmidir.

O, zərif əllərdən
Tutdum mən dünən,
Əl varmı, beləcə
Şehirli olsun?
O, üzdən bu qədər
Xoşbəxt görünən
Nə üçün bu qədər
Kədərli olsun?
Ensə üfüqlərdən
Ağ bir göyərçin,
Olar göy suların
Bəyaz dalqası.
Eyni bir taleyə
Yazılır neçin,
Kədər ümmanıyla
Sevinc daması?

Ürək ovunmayır,
Şirin söz ilə.
O gözlərdə yanana
Kehkəşan deyil?
Hamiya mehriban
Olan gözələ,
Nə üçün təbiət
Mehriban deyil?

Hərdən göz yaşını
Silən gözlərə,
Uzaq ulduzların
Nuru tökülsün!
Biz çox alışmışıq
Gülən gözlərə,
Gülmeyən gözlerin
Qoy bəxti gülsün!

10 may 1999

AD GÜNÜ – FƏRYAD GÜNÜ

C.Naxçıvanski adına hərbi məktəbin
17 yaşlı tələbəsi Ruslan İsayev bacısının
ad gününə tələsərkən, metroda baş vermiş
yanğında (28 oktyabr 1995-ci il) 4 nəfəri
ölümündən xilas etmiş, özü də qəhrəmancasına
həlak olmuşdur.

Qəzetlərdən

Dünya məhvərindən

Qopdu elə bil,
Oğlan görmədiyi dəhşəti gördü.
Qara əjdaha tək uzanan tunel
Sanki xortumundan od püskürdü.

Yer əsdi atəşli,

Odlu səslerden,
Alov hücum çəkdi insan ömrünə.
Onun tələşdiyi ad günü birdən,
Döndü faciəli fəryad gününə.

Alovun nə məşum dilləri varmış?
Dəmir də yanarmış, daş da yanarmış!

Elə bil yağırı

Odlu yağışlar,
Odlu sel axırkı relslərin üstdən.
O birdən düşündü: "Bacım, bağışla,
Sənin ad gününə gecikirəm mən".
Özü də odlarda o yana-yana,
Yanan insanları aldı qoynuna.

Əlində ölümün

sındı qanadı,
Mərd çıxdı alovlar keşməkeşindən.
O, Odlar yurdunun cavan övladı,
Təzədən doğuldú odlar içindən.

Qurusun göz yaşı
Doğma ananın,
Allahım mərdliyi təsəlli verdi.
...O günəş ürəkli igid oğlanın
Tabutu üstündə Günəş gedirdi.

Bu gün calandıqca
Aylar, aylara,
Dünya odlu deniz – ömürsə gəmi.
Səhər Günəş qonur mərmər məzara,
Yanır qəhrəmanın öz qəlbi kimi.

Yene de çağlayır
Ümmanlar bu gün,
Yene odlar yanır yer üzərində.
O, xişas etdiyi insanlar bu gün,
Gəzdirir igidi ürəklərində.

Ömr edir ulduzlar sanı, igidlilik,
Bəli, əbədidir ani igidlilik.

20 noyabr – 14 dekabr 1997

Sənə – gecən xeyrə qalsın, – deyirəm,
Kaş ki, səni yuxularda mən görəm!

Sən cənnetdən varıb gələn qumrusan,
Mən kölgənəm, bir uçuruq səninlə.
Sən taleyin sehirli bir nurusan,
Ayrılarkən qovuşuruq səninlə.

Bəlkə mənəm pencerəndən baxan ay?
Buludların gur çayında axan ay?

Zər üfüqlər alovlanıb əriyir,
Səpildikcə çıçirlara, izlərə.
Ay elə bil öpmək üçün əyilir,
Mənim öpə bilmədiyim gözlərə.

Varlığımıda eşqin dərin həsrəti,
Sənki yatmış duyğularım oyanır.
Doğma-doğma ürəklərin həsrəti,
Ayrı-ayrı üfüqlərdən boyanır.

Ulduzların gur şəfəqi – təbərrik,
Yaxın ulduz, uzaq tale – o bizik?

Görmək üçün o, gözləri birçə an,
Mən gedirəm, qoşalaşır kölgəmiz.
Kainatda bir-birinə uzanan
Ulduzların əlləriyik bəlkə biz?

Nur olsaydım qopub uzaq üfüqdən,
Deməzdəm ki, kaman kimi seslənim
Kaş sakitcə incə telə dönüb mən,
Hörüklerin arasında gizlənim.

Gecə keçir, yuxu qaçıır, yatmırıam,
Səsim çatır, özüm sənə çatmırıam.

Sən cənnətdən varıb gələn qumrusan,
Mən kölgənəm, bir uçurraq səninlə.
Sən taleyin sehirli bir nurusan,
Ayrılarkən qovuşuruq səninlə.

22 yanvar 1998

KƏDƏR SÜKUTU

*Dostum Yəhya Məmmədova
təşkinlik üçün*

Birdən dodaqlarda
doldu gülüşlər,
Elə bil bürdü
sükut aləmi.
Dostuma üz verən
ağır bir kədər,
Dostlar çıynınə də
endi dağ kimi.
Bir insan gözünü
Yumdu cahana.
Üç övlad
Bir anda
Atasız oldu.
Ürəkmi vəfasız
Çıxdı insana,
İnsanmı ürəyə
Vəfasız oldu?
Əsdi xəzan yeli
Yaşıl çəməndə,
Güllər ləçeyini
Tökdü sükutla.
Sevinc hay-harayla
Gəlir gələndə.
Kədərsə ürəyə
Çökdü sükutla.
Dost susur...
Baxırsan...
Sən də susursan...
Söz indi tufanlı
Fikirlərindir.
Sevinci bölüşmək.
Nə qədər asan,

Kədəri bölüşmək
Necə çətindir!
O susur,
Dostlar da
 Bu yerde susur.
Paşa dillənməyir,
 O pərişandır.
Susmağı sevməyən
 Şükür də susur,
Cabir sükutuya dosta hayandır.
Könüldə o qədər
 Sözlər qalır ki,
Axı, necə deyim
 Onu dosta mən?
Sükut ürek'lərə
 Körpü sañır ki,
Təskinlik yol alsın
 Həmin körpüdən.
...Görür üç övladı
 Duman içində.
Susur...
Üzü nurlu...
 Baxıştı isti...
Oyanır qəlbində
 Bir an içində.
Atasız uşağa
 Atalıq hissi.

YUXULAR HƏYATDAN DAHA GÖZƏLDİR

Yuxuda dənizlər aşib-daşırlar,
Torpağa iz düşür, daşa iz düşür.
Dalğalar sahilə piçıldışırlar,
Mirvari qumlara qoşa iz düşür.

Uçub qovuşursan uca buluda,
Tor gəlmış gözündən çökilir duman.
...Əl çatmaz dünyaya gedib yuxuda,
Gənclik illərlə qovuşur insan.

Üz-üzə durursan sən Günəşlə də,
Seadət durnanın telində gəlir.
Hərdən görüşürsən, ilk görüşlə də,
Evə ağ duvaqlı gəlin də gəlir...

Yetimlik köç edir ömürdən bəzən,
Yenə doğma ana tutur əlindən.
Nə böyük aləmdir analı yuxu,
Mənasız cahanda mənalı yuxu.

Axdı gözlərindən yaşı gildir-gildir,
Yuxudan oyandın... yenə tənha-tək.
Dünyanı dəyişmək dəhşət deyildir,
Dəhşətdir bir daha yuxu görməmək.

29 dekabr 1992

ƏLVİDA

Əlvida, ömrümdən ötüşən bir il,
Gözəl öündəki, heyrət, əlvida!
Əlvida, dalğalar, əlvida, sahil,
Çekdiyim əzablı həsrət, əlvida!

Əlvida, ey yaşıl çınar kölgəsi,
Çınarın sehirgar səsi, əlvida!
Əlvida durnanın uzaq nəgməsi,
Qətblərin sükütu, sözü, əlvida!

Əlvida, qumlarda sırlı naxışlar,
Sahillərə düşən izlər, əlvida!
Əlvida, mehriban, nurlu baxışlar,
Hərdən o süzülən gözlər, əlvida!

Əlvida, göy meşə, çal-çarpaz budaq,
Vaxtsız doğulmusan, ey baxt, əlvida!
Əlvida hər şeyə, hər şeyə, ancaq,
Sevgimə demerəm heç vaxt: əlvida!

6 yanvar 1993

QAYA ÜSTDƏ TƏK PALID

Yarğan başındakı
boz qaya üstdən,
Vüqarla yüksəlir qoca bir palid.
Ayağı altından axır duman, çən,
Başıyla göylərə dirənir palid.

Onun toxumunu hansı bir səhər,
Qartallar götürüb buraya salmış.
O həyat aşiqi,
görən kim deyər,
Neçə vaxt daşların qoynunda qalmış?

Ancaq təbiətə yaz gələndə o,
Oyanmış yuxudan dağlarla birgə.
Dağlardan ucalan qatı çəndə o,
Boylanmış qayadan baharla birgə.

Qoy gəlib mən ona
yaxından baxım,
Şahidi neçə yaz, neçə də qışdır.
Bəli, hikmətə bax, kiçik bir toxum,
Böyük bir qayıni parçalamışdır!

Qalxmış məhəbbətlə günəşə doğru,
Üstündən heç zaman nur əskilməmiş.
İti əsen külək, coşğun axan su,
Onun vüqarını əyə bilməmiş!..

Bu gün çiçək açmış yalçın qayada,
Onun dağ ürəyi, onun dağ eşqi.
Nə ilə ölçülər görən dünyada,
Həyat məhəbbəti, yaşamaq eşqi.

ŞUŞANIN YOLLARI

Hər yanda bir məclis qurulub gedir,
Buz kimi bulaqlar durulub gedir.
Dağların döşüylə burulub gedir,
Gör necə qovuşur yollara yollar,
Siz nə gözəlsiniz, yollar, a yollar!

Dağın ətəyinə qədəm qoyunca,
Qarqar uğuldayır dərə boyunca.
Durub hüsnnüzə baxım doyunca,
Baxım heyran-heyran mən sizə, yollar!
İlk dəfə gəlmişik üz-üzə, yollar!

Sərin bulaqlardan eller su içmiş,
Dostunu düşməndən yaxşıca seçmiş.
Burdan Vaqif getmiş, Vidadi keçmiş,
Gerek ki, onları tanıya yollar,
Onların ləpiri hanı, a yollar?

Sevirəm çeşməli, sulu dağları,
Vüqarlı dağları, ulu dağları.
Döysə də qar, yağış, dolu dağları,
Dolanıb aparır dağlara yollar,
Baxçalara yollara, bağlara yollar.

Dağların zirvəsi ağa bürünür,
Yaşıl qüzcylərdən duman sürünlür.
Qəlbimdən bu yerə yollar görünür,
Gör necə qovuşur yollara yollar,
Siz nə gözəlsiniz, yollar, a yollar!

1954

ÇƏKİN QARABAĞDAN QARA ƏLLƏRİ

Dostum, qardaşım Yusif Nəsirliyə

Sinəmdə döyünür bu yerin qəlbİ,
Əyilməz dağlara bir də baş əyim.
Vaqifin ürəyi,

Üzeyrin qəlbİ
Mənim ürəyimdir, mənim taleyim.
Əsməsin hicranın

qara yelləri,
Çəkin Qarabağdan qara əlləri!

Quzeydən çaylıara göz yaşı sızır.
Qəzəb dalğaları axır yollara.
Yurdumun xan qızı,

mehriban qızı,
Natəvan nigaran baxır yolları.
Axmasın vadinin
qara selləri,
Çəkin Qarabağdan qara əlləri!

Dar gündə sınanar nəslin qüruru,
Qeyrət həqiqətin müqəddəsidir.
Fikrətin xeyali –

zirvələr nuru,
Bülbülün nəğməsi dağlar səsidir.
Bir də mən görməyim
qara illəri,
Çəkin Qarabardan qara əlləri!

Kükreyib qəzəbdən od tökər qışım,
Qolumdan bərk tutsun qardaşım gərək.
Qarışsa yad elə

bircə qarışım,
Özüm də torpağa qarışım gərək.
Çəkin bu torpaqdan
qara əlləri!
Çəkin Qarabağdan qara əlləri!

1988

QEYRƏT

Bu gün dərd ağıdır, yaralar dərin,
Sən düşmən üstündən tufan olub keç.
Deyin, qarşısından nakişilərin
Qaçmaq kişiləro yaraşarmı heç?

Atan sevdi xalqı, bilirsən özün,
Keçdi qanlı əsrin boranlarından.
Söylə kimdən qorxub, qaçırsan bu gün
Dünyanın ən qorxaq insanlarından?

Mərdlərə söykənər Vətən dağ kimi,
Döyüşün kimin ki, qeyreti varsa.
Cahanda ən böyük bəla deyilmə,
Ordu qaçqınlardan əvvəl qaçarsa?

Bu bir həqiqətdir düşüb dillərə:
İgid bir yol olər, qorxaq min kərə.
Niyə belə oldun, sən harda, haçan?
Getmişdin igidlər sırasında sən.
Cəbhədən dabana tüpürüb qaçan,
"Mərdən" piştaxtalar arxasında sən!

Erməni baş kəsər, heç "uf" da deməz,
Bu gün haray çəkir kəndlər, uluslar.
Söz var ki, namusu itə at, yeməz!
Namusa susayıb bu binamuslar.
Xalqın namusudur Vətən torpağı,
Hər şeydən ucadır namus bayrağı.

Qalxsın qoy özünü insan sayanlar,
Bizdədir mətanət, bizdədir dözüm.
Dünən qapımızda qab yalayanlar,
Bu gün qanımızı içsinlər bizim?!

Xəyalə dönəməsin ləyaqətimiz,
Axı namus, ismət tapdanır bu gün.

Bizim özümüzə xeyanətimiz,
Hünərə çevrilir düşmənlər üçün.

Qoy daha düşməsin vicdانا ləkə,
Get el keşiyində dur ayıq-sayıq.
Vermişik torpağı biz bölge-bolgə,
İndi qarış-qarış qaytarmalıyıq.

Eilər uca tutub öz vüqarını,
Haqqa, sədaqətə o təməl qoyub,
Burda igidlərin qılınclarını
Qeyrət suvarmışdır əşrlər boyu.

Şair, sən də yurdun keşiyində dur,
Vətən müqəddəsdir, Vətən əzizdir.
Bizə bizdən başqa bir arxa yoxdur,
Bizim qüdretimiz qeyrətimizdir!
Bizim qeyrətimiz qüdretimizdir!

1993

CƏBHƏDƏN QAÇAN OĞLAN

O cəbhədən qaçıb gəldi,
gəldi ata evinə,
Döyüdü doğma bir qapını
o sevinə-sevinə:
– Ana!
– Necə qapı açım
mən cəbhədən qaçana?
– Mən gəldim ki, sizi görüm.
– yox, buna dözməz Ana.
Sənə Hünər adı verdim,
mən arzuma yetmədim.
İgid oğul bəslədim mən,
fərari böyütmədim.
Oğul, qayıt tez cəbhəyə,
boyuna qurban olum,
Səni görmək istəmərem
fərari tek, ay oğlum.
Gedir cavan...
Kor-peşiman...
tanış yola düzəlir.
Sonra döyür bir qapını...
o qapıdan səs gəlir
– Kimsən?
– Mənəm.
– Qaçmışanmı?
qız dedi qəlbində qəm:
– Mən fərari sevməmişəm,
mən qəhrəman sevmişəm.
Gedir cavan...
Kor-peşiman...
"Bu nə işdir" – deyir o,
Yolda tanış bir dükənanın
qapısını döyür o,
Bir ucaboy oğlan çıxır,
üzü güller, səsi şən:

– Ə, bu sənsən, köhnə dostum,
əcəb edib gəlmisən!
Olub burda biz şərik,
bala-bala işlərik.
Yol ustundə taxta dükən –
şamların kölgəsində,
Elə məşum haray var ki,
külekliərin səsində.
O haraya gedirdisə
özünü yad sanırdı,
Ayağının altda sanki
yer od tutub yanırıdı.
O, hər kəsdən gizlənirdi,
qəlbdə günahı, suçu.
O gündüzlər satıcıydı,
geçələr qarovalıç.
Gör xeyanət edən zaman –
necə alçalır insan!
Bir gün elə yağış yağıdı,
şiddətli sellər axdı.
Göy şamların zirvəsində
odlu ildirrim çaxdı,
Bir də şimşek çaxanda
şam da yandı, dükən da.
Hayla gələn vayla getdi –
birçə ammın içində,
Fərari də külə döndü
o dükənanın içində.
Namərd oğul cəbhələrdən
qaçıb gəldi, nə gördü?
Fərarinin cəzasını
təbiət özü verdi.

4-5 noyabr 1993

ÇADIRLAR

Suları çağlayan

ümmən səhrada,
Ağappaq adadır hər titrək çadır.

Əriyir tüstü tek
duman səhrada,

Çadırı söykənir sıra çadırlar.
Üfüqdən üfüqə gedib çatırlar.
Elə ki küləklə ağ qar ələnir,
Sehrada dəhşətli haray səslənir.

Qaçqınlar su üçün qaçırlar obaşdan,
Yollarda palçıq, ziğə batırlar.
Soyuqdan, küləkdən, qardan, yağışdan
Onlar çadırlarda necə yatırlar?

Uşaq "çörək" deyə qəmli dayanmış,
Gözlər yol çəkməkdən alacalanmış.

Titroyib dəhşətli yellər önündə
Hər ürək – elə bil yaralı bir quş.
Dörd yandan axışan sellər içinde
Ananın döşündə südü qurumuş.

Bədənlər nə dəmir, nə də ki, tuncdur,
Ən zəif canlıdır zərif canlılar.
Soyuq tufandan da daha qorxundur,
İnsan taleyinə soyuqqanlılar.

Onlar kefə baxır – azacıq gendə,
Vurur bala-bala, deyib gülürler.
Bura humanitar yardım gələndə,
Bizim "humanistlər" yarı böylərlər.

Ey qar, qış gəlməmiş niyə yağırsan?
Torpaqlar ağappaq, sular qapqara.

Sən də göy qübbəsi!

mavi çadırsan
Rəhm elə yerdeki boz çadırlara!

Kaş men öz köksümü
yara biləydim,
Bu dərd də mənimdir, bu qəm də mənim.
Kaş elə bir çadır qura biləydim,
Hamı işinəydi sinəmdə mənim.

12 dekabr 1993

İSTİQLAL MARŞI

Göz açdığını qədim torpaq,
Dayağımsan sən dünyada.
Doğma anam, ey mehriban,
Ey qəhrəman, Azərbaycan!
Addım-addım qucağından,
Odlu sellər çäglasa da.
Həsrət qaldın sən işığa,
Zaman-zaman, Azərbaycan!
Yadellilər damla-damla
Al qanını sordu sənin,
Kımlar sənin göz tikmədi
Torpağına, Azərbaycan!
Bayrağını endirdilər,
Ancaq özün əyilmədin,
Alqış bu gün o ucalan
Bayrağına Azərbaycan!
Səhər kimi cavan sənsən,
Tarix kimi qoca sənsən.
Fatehləri diz çökdürən,
Vüqarımsan, Azərbaycan!
Öz müqəddəs dağlarından,
Günoş kimi uca sənsən.
Yer üzündə mənim Odlar
Diyarımsan, Azərbaycan!
Səhərlərin qoy açılsın,
Təzə nurlu bahar ilə,
Gələcəyə mərd addımla,
Uğurla get, Azərbaycan!
Şəhidlərin al qanından,
Lale açmış yollar ilə,
İstiqlalın sabahına
Qürurla get, Azərbaycan!

1991

DƏHŞƏT NƏDİR?

Irismək hörmət deyil,
səmimi söz hörmətdir.
Dil deyən dəhşət deyil,
ürək deyən dəhşətdir.
Ah çəkmək həsrət deyil,
dərdə dözmək həsrətdir.
Bağırməq cürət deyil,
susən mərdlik, cürətdir.
Hay-haray nifrət deyil,
qisas almaq nifrətdir.
Söz hələ qeyrət deyil,
xeyirxah iş qeyrətdir.
Bağırməq şöhrət deyil,
səssiz gələn şöhrətdir.
Yığdığın sərvət deyil,
paylaşdığın sərvətdir.
Vəsf etmək heyrət deyil,
səcdə etmək heyrətdir.
...Dil deyən dəhşət deyil,
ürək deyən dəhşətdir.

8 yanvar 1993

XOCALIDA ƏRİK AĞACI

"Atamu, anamu Xocalıda öldürdülər. Ərik ağacımızı yandırdılar... İndi yuxularda həmişə ərik ağacımızı çıxaklıyan görürəm"
Qızçıqazın dediklərindən

O, yandı, ateşi tutdu aləmi,
Endi yerə Günəş – göylərin tacı.
Qanlı cinayətə abidə kimi,
Yüksəldi qapqara ərik ağacı.
Rəzalət səsləndi bütün cahanda,
Bu alçaq adına yaraşır ancaq!
Ağac sahibinə güc çatmayanda
Ağacın özündən intiqam almaq!
Sən ey həqiqəti unudan yağı,
De, nə edəcəksən bəs qisas çağrı?
Qişın yuxusundan oyandı torpaq,
Dünyanın gözləri ərikdə qaldı.
– Bahar – nəfəsini dünyada torpaq,
Köklərdən bir şiv ucaldı.
Əziz anasıdır

Vətən – ağacın, Ana gözlerinin yaşı dayanmır.
Doğma torpağında bitən ağacın, Budağı yansa da, kökləri yanmır.
Əriyin bir yeni budağı doğdu.
Budağa ana tək süd verdi köklər.
Ucaldı səmaya, günəşə doğru, Gəldi bu torpağı səcdəyə göylər.
Bir ayda boy atdı budaq bir qulac,
Dağ onu oyatdı öz nəfəsiyle.
Dünən yuxularda gül açan ağac,
Bu gün çiçəklədi yaz nəfəsiyle.
Yad gözlər ağaca kinle baxdı ki...
Əllər göy budağı kəsməyə gəldi.
Göylərdə elə bir şimşek çaxdı ki,
Şıvlər kəsilmədi, əller kəsildi.
Çiçəklər torpağın arzu-kamıdır,
Gündüz də düşmənçin gecə olacaq...
Bu hələ təbiət

ŞUŞA

intiqamıdır,
Gör insan qisası
necə olacaq!
Qızım, körpə budaq –
çıçək açdıqca,
Qəlbin ora qonan
göyərçin oldu.
Günəş yolumuza
ışığ saçdıqca,
Sənin yuxuların
qızım, çin oldu!

1992

Ah çekir, hay salır dərdli məşələr.
Millətin görəcək günləri varmış.
Mərdlik üzərində ucalan şəhər,
Satqınlıq önungdə gücsüz qalarmış.

Dedi göylər də ağı,
Rəngi rəngə qatdır.
Bu ziqiyət torpağı
Nə qiymətə satdır?

Buludlar halay çekir,
Solor təzə pöhrələr.
"Ərimgəldi" hay çekir,
Uğuldayır dərələr.

Uca dağları da bu gün yaş boğur,
Qayadan yetim tək baxır qalalar,
Nə orda gözləyən bir gəlin durur,
Nə çarraz yollarla gələn bir ər var.

Namus tapdalındı biz necə dözdük,
Yer yandı, göy yandı biz necə dözdük.
Dözdük...
Günahkarı biz özümüzdük,

Deyin mən bu dərdi
Çekim nə qədər.
Ahımdan asiman qoy parçalansın!
Günəşlə yanaşı duran bir şəhər,
Zülmət övladının əlində qalsın?
Vaqif məzarında gəldi dəhşətə,
Daşaltı küləyi – perişan ruhu.
Görən necə dözdü bu xəyanətə,
Üzeyir gəncliyi, Natəvan ruhu.
Yaşıl kölgəlikdən süründü ölüm,
Gözəllər əlvida dedi həyata.

– Ata, öldür məni qurbanın olum,
 Ölüm-əsirlikdən xoşdur, ay ata!
 Ata səndirlədi, titrədi durdu,
 Bir gülə qızına,
 Bir gülə özünə
 Gözləri yaşaran o ata vurdu,
 Dünyaya bəxş etmiş
 öz övladıyla
 O getdi dünyadan qeyrət-adıyla.
 Eşitmədim, qəlbimdə
 qanım da dondu.
 Bir nəslin isməti
 belə qorundu.
 Fikir asır məni dardan
 Döno-dönə bu gün, Allah!
 Uca Şuşam yuxulardan
 Həqiqətə dönsün, Allah!
 Qovub yadı torpağımdan,
 Xalqım qisas alsın, Allah!
 Sərcələrin caynağında
 Laçın necə qalsın, Allah!
 Qaytar cahi-cəlalımı,
 Uca Allah, qadir Allah!
 Yerlə-yeksan Xocalımı
 Zirvelərə qaldır, Allah!
 Milyon qərinədir,
 min qərinədir.
 Vicdan üfüqümüz safdır, təmizdir.
 Biz indi bildik ki,
 satqınlıq nədir:
 Küreye sançılan öz gülləmizdir.
 Sözlərim bitməyir... Susmur haray, ah!
 Xəyalən gəzsəm də beş qitəni mən,
 Öz Şuşa qitəmə qayıdib sabah,
 Qoyaram şerimə son nöqtəni mən!

1992

BİR ÖMRÜN ƏVVƏLİ, BİR ÖMRÜN SONU

(Dostumun kədərli monoloqu)

I

Məktəbə gedirdim,
 sütül uşaqdım.
 Çevrilib bir qızə həsrətlə baxdım.
 Gözəl üzündəki gözəl qürurdu.
 Deyərdin yerimir o qız uçurdu.
 Bizim küçəmizdən keçib gedəndə,
 Qəribə duyğular doğurdu məndə.

Məktəbdən çıxanda burdan keçirdi,
 Burda yaşayırıñış əmisi onun.
 Fəqət bu günədək, bu necə sirdi,
 Nə qızı görmüşdüm,
 nə qohumunu!

Oturub müasir bir Məcnun kimi,
 Tökdüm varaqlara fikirlərimi.
 "Pakizə" deyərək,
 Döyündü ürək:
 "Məktubu mən ona çatdırırm gərək".

Bəs necə, nə təhər?
 Coşduqca hissələr,
 Sirrimi dostuma açdım bir səhər.
 Söylədi: "Bəri ver, mən ölməmişəm,
 Sadiq dost olmuşam sənə həmişə".
 (Artıq dərd verərmiş artıq inam da,
 Sadəlövhəlük olub ilkin belam da).
 ...Mən sabah erkən
 Dərsə gedirkən,
 Qızın qardaşları kəsdi qarşımı.
 Onların əlində bıçaq, daşdım?

Ürəkdo titrəyiş,
canda sızılıt,
Eşqim torpaqlara qanla yazıldı.
Fırlandı başıma
dərə də, dağ da,
Durmuşdu "Sadiq dost" azca uzaqda.

Tək mən döyülmədim, döyüldü sevgim,
Tək mən söyülmədim, söyüldü sevgim.
Söyüldü, tapdandı, yellərə getdi,
Acısı aylara, illərə getdi.
Sızladım ürəkdən mən yana-yana,
Bir gün qulaqlarım nələr eşitdi?
Qız ərə getdi:
Bilmədim qüruru bəs hara getdi?

II

Bu gün yenə məni eyni bir adla,
Tale imtahana çəkir inadla.
Eşit ürəyimi, bəyzadə xanım,
Özü də, sözü də, ey sadə xanım!
İlkin səni gördüm, uzaq bir ildə,
Mərdanə dostumun dayışığındə.
Dayandıım heyrətlə,
Baxdım riqqətlə.
Baxmağa hüququm yox idi, baxdım,
Elə bil sehirli yuxuydu, baxdım.
Mən susdum, qarşında ilahə durdu,
Gözərlər gözəlliyi görməsə kordur!
Sənin taleyinə gəldi tufanlar,
Sevincə şərikdi ahlar, amanlar.
Ürək can atırkən ağ gündüzlərə,
Tale kədər səpdi qara gözlərə.
Dünyanı nə rəngdə,
nə gündə gördün?
Nagah qara gələn dügün də gördün!

Sənə qanad verdi sənin iradən,
Metin iradən!
Hər şey dəyişsə də yer küresində,
Təkcə dəyişmədi gözəllik səndə.
Çox vaxt sevinc yatır,
kədər ayıqdır,
Ağıllı gözəllik baş ucalıqdır.
Şəfa da tapmışam ağır gündə mən,
O zərif əllərin mərhəmətindən.
Belkə də "Pakizə" adlı məhəbbət,
Dünen xəyal imiş, bu gün həqiqət.
Bir ömrə yol keçdim, qəlbə Pakizə,
Dedim ki, pak sevgi düşsün pak izə!
Bir ömrün əvvəli, bir ömrün sonu,
Yerlər, göylər qədər fərq duysam da mən,
Taleyin döydüyü insan oğlunu
Döyən olacaqmı bu gün görəsən?
Mən dünya üzündə nə qədər varam,
Varam alını açıq,

varam üzü ağ.

Heç nədən, heç kəsdən mən ki, qorxmuram,
Amansız taledən qorxuram ancaq!
İstərdim səsimi qəlbin eşitsin,
Əyər eşitməsə, Sən bir nəfəsə,
Oxuyub məktubu cır, tulla getsin.

Hər varaq parçası onda, Pakizə,
Quş tek qanad açar gedər-gelməzə.

16-20 noyabr 1993

NECƏ VIDALAŞAQ, DÜNYA, SƏNİN LƏ

Bəlkə son gün gəlir,
gəlir son axşam,
Bəlkə son şerimi yazıram, dünya!
Dünyadan dörd əlli yapışmamışam,
Lap sabah köçməyə
hazırıram, dünya!
Ümid məcrasını
qəmə çevirdin,
Sevgi astanama sən kölkə salma.
Dözdüm, saçlarını
yellərə verdin,
Sən barı gözümün nurunu alma.
Sənin əzabına
can gərək dözə,
Gözlərdən axsa da yaşı gildir-gildir.
Əzabsız sevgilər
sevgi deyilsə,
Əzabsız dünya da dünya deyildir!
İllər şəlalə tek
şaqraq axırsa,
Dərə günahsızdır,
qaya günahsız.
Sevgi məhvərindən
bəşər çıxırsa,
İnsan günahkardır, dünya günahsız.
Dünya, nura çevir insan ömrünü,
Ümid qapısını
aç aram-aram.
Sevgi, məhəbbəti itirən günü,
Əcəli könüllü çağıracağam.

29 may – 5 iyun 1994

HƏM ÖLÜM, HƏM ƏBƏDİYYƏT

Qarşında çağlayan mavi dənizdir,
Ordan bir mavi yol uzanır göye!
Dalğalar dilində ilahi sözdür,
Uçur səmalara "sevirəm" – deyə.

Sevgin üfüqlərdən endi mənimçin,
Benzərdim dənizdə tənha yelkənə.
Ürəkdən ağlasam mən içün-için,
Mehriban-mehriban gülmə sən mənə.

Ömrün ayrı-ayrı iziylə keçdik,
Dəndlər də, qəmlər də bizə bəllidir,
Bilirəm cahanda çox gec görüşdük,
Yaxşı ki, görüşdük, bu təsəllidir.

Ümid körpüsündən həsrətlə keçdim,
Sevgi qapısını döydüm bir sabah.
Təəccüb doğurdu gözlərdə eşqim,
Təəccüb heyrətə dönərmi, Allah?

Yenə bir mavi yol uzanır göye.
Ürəkdə torpağa; səmaya heyrət.
Sevgisə sırrını açmır kimsəyə:
Sevgi həm ölümdür, həm əbədiyyət!

30 dekabr 1993

SƏN MƏNİ ÖLDÜRDÜN, MƏNİ DİRİLTİN

Mənim qəlbimdəykən
 sən hara getdin?
Sandım ki, əlvida dedim dünyaya,
Sonradan qaldıran
 Günəşə, Aya,
Sən məni öldürdün, məni diriltdin.
Yolumda etirli
 gül kimi bitdin,
Tikanlar ucaydı,
 budaqlar qısa.
Çırıldım küllərə
 qan sıza-sıza,
Sən məni öldürdün, məni diriltdin.
Belkə sən beləcə
 arzuna yetdin?
Mənsə vida dedim ümidişəmə.
Xoş sözlə son qoydun
 son kədərimə,
Sən məni öldürdün, məni diriltdin.
Sən özün bildinmi
 heç nələr etdin?
Öldürüb bağladın həyata məni,
Diriltdin – çox sevim
 daha da səni,
Bununçun öldürüb məni diriltdin?
Niyə öldürürsən dirildəcəksən?
Niyə dirildirsən, öldürəcəksən?

29 may – 5 iyun 1994

NİYƏ GECİKDİNİZ, DURNALAR, NİYƏ?

Səma yolcuları,
 həsrət gözlərəm,
Bu qəder gecikmək olmaz, durnalar!
Sizi üfüqlərdə gəzər gözlərim,
Niyə gəlməzsiniz bu yaz, durnalar!

Hər il səmalarda sıralandıqca,
Geldi qanadınız üstündə bahar.
Sonsuz mavilikdə misralandıqca,
Bir şeir səsləndi sözündə – bahar.

Zillənib göylərə
 büllur göz kimi,
Sizi durna gözlü göllər gözləyir.
Hər il ilahidən düşən iz kimi,
Tellər saldığınız çöllər gözləyir.

Gəlin, durnalarım,
 tarix iziylə,
Dünəndən bugünkü əsrədək, gəlin!
Füzuli arzusu, Vəqif sözüylə,
Yollanıb Bağdaddan, Bəsrədən, gəlin!

Zamanın zəhəri
 çöksə də yerə,
Ağ səma çayı tek axın, durnalar!
Belkə dözmək oldu çirkli göllərə,
Qara ürəklərdən qorxun, durnalar!

Qarabağ gözlərdi gəlişinizi,
Hər il yol çəkərdi dağların gözü.
Bu gün yanın evlər, –
Barit qoxusu,
Nagahan açılan

Gülle qorxusu
Bəlkə pərən-pərən eyləyib sizi?

Ölüm gəzən yerdə,
gəzərmi durna?
Qan sızan sularda,
üzərmi durna?
Birdən səs eşitdim...
Ona hay verdim.
Deyin, bilsinizmí, gözüm yofdadır?
Bu gün durnaları yuxuda gördüm,

Uçur durnalarım gördüm, yoldadır!
İnsanlar! Dayanın!

Siz məğrur, uca,
Başınız üstündən durnalar gəlir,
Onlar qite-qite qanad çaldıqca,
Görüşə ölkələr, dünyalar gəlir!

Göyləri ayna tek
Silir durnalar,
Necə bülliurlaşır sonsuz bir aləm.
Şahanə ləngərlə gelir durnalar,
Hara qonacaqdır deye bilmərəm.

1993

SUŞA GƏLİR YUXULARIMA

Gecə... Seksəkeli uyuyur aləm,
Uzaq xatirələr
yaxına gəlir.
Bu gün mən Şuşaya gedə bilmirəm,
Bu gün Şuşa mənim yuxuma gəlir.

Uca göylərin də ağır dərdi var,
Sanki göz yaşıdır axan ulduzlar.
Zirvələr örtülüb
qara buludla,
Solub təbiətin əlvən rəngləri.
Baxır minarələr qəmli sükutla,
Dağlara hay salır kilsə zəngləri.

Bir vaxt durdu məni salama yollar,
Lalədən çıraqlar yandırdı mənə.
Bu gün yadlar keçən dolama yollar,
Əyri bir qılıncı andırır mənə.

Sərindir dağların
yene küləyi,
Günəşdən qaranlıq çökür gözümə,
Doğma Daşaltınm tənə küləyi,
Sanki şillə kimi dəyir üzümə.

Tanışam zirvənin
erken qarıyla,
Məndən uzaqlaşan o kölgə nədir?
Keçir əsrlərin cığırlarıyla,
Vaqif də üzümə baxmayıb gedir.

Dağlarda bir solmaz
xəyal yaşayır,
O kimdir
elinə külüng götürüb.
Pənah xan bu yerə daşımı daşıyır,
Təzədən Şuşanı tikməkdən ötrü?

QOŞA ÇİNAR ƏKDİM...

Göründü xan qızı,
nisgillə dindi,
Sandım hər sözündə ildirim çaxır.
"Çəkdiyim bulaqdan su gəlmir indi,
Çəkdiyim bulaqdan göz yaşı axır".

Üzeyrin üzündən
sis-duman keçir,
Bülbüllə yanaşı addımlayırlar.
Ulular pərişan-pərişan keçir,
Yoxsa ki, məni də satqın sayırlar.

Bu gün hərislərin
doymur gözləri,
Neyləsin ulular,
bilmir ki, onlar
Şuşanı hərraca qoyan kəsləri,
Göylərdə gəzdirir hələ milyonlar.

Susubdur "Şikəstə",
dinmir tar simi,
Ürəklər payına qəzəb-kin düşüb.
Elə bil bələli qaçqınlar kimi,
Burdan "Muğamat" da didərgin düşüb.

Şuşam, uca tutdm
səni ana tək,
O yerə quş kimi qanad açmışam.
Üç rəngli bayraqım ucalanadək,
Sevgimi bayraq tek ora sancmışam.

Sabah Şuşadayam,
bu, ulu haqdır,
Yuxum şübhə yox ki, çin olacaqdır!
Zəfər səslənəcək inanıram mən,
Mənim Vətən adlı kainatımda.
Şuşaya doğmalar dönüb gələrkən,
Dönüb qayıdacaq "Muğamat"ım da.

O qoşa çinardı fəxrim, vüqarım.
Otuz il bağçamda
çaldı nəgməmi.
Bu bahar quruyan göy çinarlarım,
Durdu özlərinə
heykəller kimi.
Doğma torpağında bu hikmet nədir?
Qurumuş çinər da bir abidədir.

5 iyun 1994

MƏHBƏSDƏ YAZILAN KİTAB

*Insana doğulan gün
Ölüm hökmü kəsilir.
N.Xəzri*

Açıram səheri sönən bir şamla,
Sehirli həb kimi qəm uduram mən.
Allaha inamla, haqqıa inamla,
Zülmət məhbəsimi unuduram mən.

Sükutu özünə könlüm dost sayır,
Qitədən qitəyə qəlbən köçürəm.
Nəsə yer söyləyir, göy piçildayır;
Onları kağıza mənəm köçürən.

Cansıxan məhbəsin pəncərəsindən,
Bir ulduz danışır, mənimlə ulduz,
Ruhuma nur axır ağ şölesindən,
Deyirəm qəlbimi sən dinlə, ulduz!

Ömür tek beləcə eriyir gecə,
Ömrün də sonuna ilk cavabım mən.
Öz edam gününü mən gözlədikcə,
Məhbəsə yazılan bir kitabam mən.

31 dekabr 1992

HACI ZEYNALABDİN ÇİLÇIRAĞI

(*Kərbalada*)

Hər çıraq bənzəyir mavi bir aya,
Ayın da göy rəngli xalları vardır.
Sanki avizələr sepdikcə ziya,
Zəncir çiçeyinin salxımlarıdır.

Tavanı heyretlə seyr etdikcə biz,
Səslənir dostların sözü məhrəban.
– Onları göndərib sizin yerliniz,
Hacı Zeynalabdin – xeyirxah insan.

Necə doğmalaşdı onun ziyası,
Qoy ürək söyləsin öz qürurunu.
Xalqıycin o yanın millət atası,
Müqəddəs yerə də səpib nurunu.

İsindi könlümüz qanad açaraq,
Rəhmətlik babamız, bu nəcib işdir.
Harda düzəlsə də nadir çil-çıraq,
Atəşi Bakıdan gətirilmişdir.

Ucalsın, ucaldan doğma diyarı,
El onu eşqiyə gərək bəsliyə.
Odlar ölkəsinin haqq alovları
Qovuşub bu yerdə müqəddəsliyə.

20 dekabr 1992

ÇARMIXA ÇEKİLMIŞ KÖRPÜ

Ömrün ağır gedir karvan illeri,
İntizar quş olub qoy uçsun – dedim.
Mənim qəm çayımın dərd sahilləri,
Tale körpüsündə qovuşsun – dedim.
Kökü dərin olsun,
qanadı uca,
Onun özülünü qanımla tökdüm.
Ömür daşlarından körpü saldıqca,
Sandım, kədərimi çarmixa çəkdim.
Töküldü ulduzlar
kahkəşan kimi,
Sanki yerə çökək dumandı körpü.
Qolları gen açan bir insan kimi,
Sahildən-sahilə uzandı körpü.
Birdən körpü kimi
gördüm tenhayam,
Artıq sona çatmış bir dözüm oldum,
Dünyaya əlvida deyən dünyayam,
Çarmixa çəkilən mən özüm oldum.
Çox baxdım, bilmədim heç bu sırr nədir,
Körpüylə – dünyadan
köçənlər gedir!
Torpağı səmaya calamaq üçün,
Toxundum günəşin məhrəm əlinə.
Öz kədər körpümü mən atdım bu gün,
Dünya sahilindən göy sahilinə.
Qollarım ulduzla ay arasında,
Özüm də ulduzam, yoxsa nəyəm mən!
Deyirəm yer ilə göy arasında,
Çarmixa çəkilən bir körpüyəm mən
Sinəm geniş yoldur,
bilmeyən bilsin.
Kaş mənim körpümlə
gedənlər gəlsin!

1991

ANA DİLİM

Qəlbimin ateşi
alışar, sönməz,
Olub keşməkeşli
əsrlər, iller.
Bir dilim var mənim –
zəngin, müqəddəs,
Əsibdir üstündən
həmişə yeller.
Məni düşündürür
bu mənalı sərr,
Hara gedəcəkdir
sözün mənzili?
Türk qardaş Azəri türkcəsi deyir,
Biz isə deyirik mütləq türk dili...
Uludur söz qəlbə
həməhəng olsa,
Dil xalq ürəyinin ənginliyidir.
Qardaş dillərimiz
rengarəng olsa,
Bu qardaş dillərin zənginliyidir,
Biz türkük, hər türkün
doğma eli var,
Hər türk xalqının da
öz xalq dili var.
Dahilər yurdudur, Odlar ölkəsi.
Elə millətik ki, qəhrəman, qədim...
Gəlir Çaldırandan
Xətai səsi:
Hanı Dövlət dili elan etdiyim?!
Vaqifə bağlıyam
taleyim kimi,
Onda ucalıq da,
dərinlik də var.
Sabirdən, Vurğundan
üz döndərəkmi?

117

Onlar xalq danışan
 dildə yazıblar.
 Müşfiq! Qoy şairlər sırasında o,
 Qalsın bu dillerin arasında o,
 Xalqın ürəyindən
 qəm çəkilərmi,
 Xalqın ürəyindən
 gelməsə qanun,
 26 nəfər yaza bilərmi.
 Qəti taleyini neçə milyonun?!
 Yox, dil əsrlərin
 tale səsidir,
 Azərbaycan dili –
 Büllur bir bulaq...
 Dil xalqın adıdır,
 Xalqın özüdür.
 Dilin ixtiyarı
 Xalqdadır ancaq...

23-26 dekabr 1993

EHTİYAC...

O necə duyğudur
 dünya üzündə,
 Dinmişəm,
 dillənib,
 gülmüşəm, gülüb,
 Bəlkə mən
 cahana geldiyim gündə,
 Elə ehtiyac da mənimlə gəlib?
 Arzu sahilsizdir
 asiman kimi,
 Uçmuşam ümidi qanadlarında.
 Qalmışam bir şeri
 qurtaran kimi,
 Başqa bir şerimin
 intizarında,
 Bitib-tükənse də
 Saz ehtiyatım –
 Bitib-tükənməyib
 Söz ehtiyacım!
 Günəşə üz tutdum,
 ışığ istədim
 Aydan şeir yazdım –
 mən aya möhtac.
 Son yaşa, ilk eşqim,
 son seadətim,
 Dünyadan getsəm də dünyaya möhtac
 Nə qədər ummanlar
 gördüm cahanda,
 Mən qaldım Xəzərsiz
 dənizə həsrət.
 Qelbimdə ilhamım
 aşıb-daşanda
 Min sözüm dilləndi
 bir sözə həsrət!
 Xoş bir söz istədim –

Bir qanad kimi.
 Qəbul eyləməkçin
 Mükafat kimi!
 Sızdı ürəyimdən
 söz damla-damla,
 Eşqin şerbətini
 mən erkən içdim,
 Sevgi –
 O əbədi
 ehtiyacımla,
 Ömrün yollarını mən qoşa keçdim.
 Aldım ucalığı
 göy çinarımdan,
 Gördüm çinarımla
 mən kainatı...
 Gül dəstə bağladım
 misralarımdan.
 Sanki bir çıçəyim
 yenə çatmadı.
 Əsrim də ucaldı,
 Mən də ucaldım.
 Mən yenə ehtiyac
 İçində qaldım.
 Hələ ümid varmı
 yenə gözləyim,
 Elə ömür varmı ölümsüz olsun?!
 İstədim xalqıma
 elə söz deyim,
 Xalqımın qəlbindən
 gələn söz olsun.
 Sabah vidalaşdım
 özüm bəlkə də –
 Qoy eşqim çağlasın
 şəlalə kimi.
 Bitib-tükənməmiş
 sözüm bəlkə də,

Bitəcək torpaqdan bir lalə kimi!
 Qoy onda cahana
 Yenə göz açım,
 Bəlkə bir laləymış
 Son ehtiyacım?!

1983

NƏ KİÇİK GÖRÜNÜR DAĞLAR UZAQDAN

Nə kiçik görünür dağlar uzaqdan,
Baxırsan könlündə min xəyal olur.
Bir ovuc görünür bağlar uzaqdan,
Dağ boyda palıdlar qara xal olur.

Dayanıb baxdıqca elə gəlir, sən
Əlini uzatsan çatar zirvəyə.
Bu xəyal içində yaxın gəlirsən,
Dağlar uzaqlaşır, yüksəlir göye.

Görürsən: ucadır dağların başı,
Onun sıldırımı, yarganı vardır.
Parlaq ulduzlardan ipək balışı,
Qalın dumanlardan yorğanı vardır.

Bəzənib, yenə də nurla çöl-bayır,
Yenə çiçək açır dağlar, çəmənlər.
Bəli, həqiqətə yaxın olmayırlar,
Bəzən uzağı da yaxın görənlər!

1956

DÜNYAYA GÜNƏŞTƏK NUR-YAYAN İNSAN

Dünyaya
Günəştək
nur yayan insan,
Vaxt olur
Üfiqdə
ulduztək axır.
İlleri min-dostla
adlayan insan,
Ölümlə döyüşə
təkbətək çıxır.
Bu gözlə görünməz
sırli döyüşdü –
İnsan bu döyüşü harda görmüşdü?
İnsan da,
Ölüm də
baxdı, gülüşdü...
Gülüşdən
Ürəye
bir şübhə düşdü.
– Ölüm, bəlkə ölmək
dəhşət deyildir.
Gəlmışık... gedirik...
bu ki, bir haqdır.
Torpağa gömülmək
dəhşət deyildir.
Dəhşət diri-diril
ölü olmaqdır!
Elə ki, can aldın,
Məger ucaldın?
Yeridin şaxtayla,
əsdin küləkle...
Ölüm, elə bildin
qələbə çaldın,

Ölüm, öleceksən
ölümsüzlük!..
...Yox! Necə? Ölüm də
ölə bilərmi?
Bəlkə bir üzütmə
düşdü canına?..
Nəsə fikirləşdi
o qəmli-qəmli,
Əyri qılincını
qoydu qızına!

1981

ŞEİR HƏSRƏTİ

Misralar üstündə düşündüm bəzən,
Qəlbin dediyinə qulaq da asdim.
Ən gözəl şerimi yazmasam da mən,
Sandım ki, sonuncu şerimi yazdım.

Elə boşaldı ki, sinəmdə ürək.
Dedim, bir də yəqin yazmayacağam.
İlham gəlməyəcək yenə qonaqtək,
Bəlkə də saralmış, solmuş bir dağam.

Günlər həyacanla ötüşdü bir-bir,
Yatmadım bəzən də səhərə qədər.
Yaşayır sonuncu şeirlə şair,
Başqa bir sonuncu əsərə qədər.

Yenə dilə gelir ürək telləri,
Quş kimi uçmağa hazırlam yenə.
Elə yazıram ki, sonuncu şeri,
Sanki ilk şerimi yazıram yenə.

1959

ON YEDDİ YAŞIN NƏĞMƏSİ

(Arzunun öz anasıyla xəyali söhbəti)

– Dəniz olmaq

isteyirəm

ay ana,

Öz sinəmi göylər üçün açaram.

– Yox, ay bala,

anan qurban boyuna,

Dəniz olsan, necə səni qucaram?

– Zirvə olmaq

isteyirəm,

ay ana,

Ucalardan her an səni araram.

– Yox, ay bala,

anan qurban boyuna!

Necə onda saçlarını dararam?

– Günəş olmaq

isteyirəm,

ay ana,

İşıq alsın məndən torpaq, asiman..,

– Yox, ay bala,

anan qurban boyuna!

İşıq verib sən özün də yanarsan!

– Bulaq olmaq

isteyirəm,

ay ana,

Dağdan axım bağçaya mən, bağa mən...

– Yox, ay bala,

anan qurban boyuna!

Özün dağsan,

sığarmışan

dağa sən?

– Nəğmə olmaq

isteyirəm,

ay ana,

Mən səslənim, batma dərdə, qəmə sən!

– Ol, ay bala,

anan qurban boyuna!

Sən onsuz da

mənə sonsuz nəğmesən.

1979

REYHAN ƏTİRLİ DÜNYA

Baxdım gözlər qəmli,
Baxışlar ürkək,
Mən susdum, qurudu dilim də sanki.
Bir əldən tutdum ki,

Ateşli, titrek,
Reyhan topasıydı əlimdə sanki,

Birdən ulduzlar da
yerə endilər,
Şimşəklər hay verdi ürək ahıma.
Sanki şəfəqlər də ətirləndilər,
Reyhan rahiyyəsi axdı ruhuma.

Sözlər çəmənlərdən
Əsən yel kimi,
Tanrı, sözlərin də etri olarmış!
Gözlər laledəki qara xal kimi,
Tanrı, Gözlerin də etri olarmış!

Zülmətli yollardan
keçirdim dünən,
Bu günsə parlədi ziya mənimçin.
Özüm də bilmirəm nə üçün, nədən,
Reyhan ətirlidir dünya mənimçin.

Könüldə oyanan
Bu duyu nəydi?
Yapış əllərimdən ey sırlı əller!
Belkə ilahidən bir möcüzəydi,
Ətirlili dünyamda ətirlili əller?

Küləkdir,
Çiçəklər leysan qoparır,
Görən axtarıram mən kimi, nəyi?

Məni, mən bilmirəm hara aparır
Heyran ürəyimin reyhan istəyi?

Bu mənə cahanda
Sırt kimi qalır,
Sən kimin arzusu, məhəbbətisən?
Belkə həqiqətin
sən ilk xəyalı,
Xeyalin sonuncu həqiqətisən?

28-31 dekabr 1997

GECDİR

Qocalan sıfətdir,
yoxsa ürəkdir?
Anı şimşək kimi çaxmaq da gecdir.
Cavanlıq geriyə dönmeyəcəkdir,
Büllur güzgülərə baxmaq da gecdir.

Çaylar xəyal olub,
hara axdılardır?
Yuyunmaq dum-duru bulaqda gecdir.
Əfsus qədim dostlar dönük çıxdılar,
Təzə dost axtarış tapmaq da gecdir.

Məhəbbət əzizdir,
sevda müqəddəs
Duyğular oyatmaq ürəkdə gecdir!
İndi sevilməkdən söz düşə bilməz,
Daha yer üzündə sevmək də gecdir!

İnsanlar insandan
var-dövlət umur,
Sənə var-dövlət də qazanmaq gecdir,
Şerə, sənətə də cahan göz yumur,
Şeirlə sərvət də qazanmaq geçdir!

Ürək arzularla
döyünmək istər,
Bəlkə ümid-deyə səsləmək gecdir?
Tanrı, gec deyilsə möcüzə göstər!
Yoxsa möcüzə də gözləmək gecdir?
Gecdir?
Möcüzəsiz dünya da heçdir!

MARAL

Qalın meşəlikdən talaya çıxdın,
Durub ürkək-ürkək dörd yana baxdın,
Belkə düz üstümə yollanacaqdın,
Məni görməsəydin əger sən, maral?
Bəs niyə boynunu əyirsən, maral?

Gör necə qaradır, qara gözlərin,
Vurub neçə qəlbə yara gözlərin.
De, belə zillənib hara gözlərin?
Niyə məlul-məlul baxırsan, maral?
Könlümü yandırıb-yaxırsan, maral?

De, hansı dərədən, düzdən keçmişən?
Özünə haranı oylaq seçmişən?
Hansı bulaqlardan, de, su içmişən?
Keçdiyin yerlərdən keçeydim, maral!
İçdiyin sulardan içeydim, maral!

Qaçma, pöhrəlikdən üzə çıx, dayan,
Çökər gözlərimə qaranlıq, dayan.
Barı, heç olmasa bir anlıq, dayan,
Qoy baxım doyunca sənə, ay maral!
Tələsmə, gedərsən yenə, ay maral!

Qoysan, lap yanına gelərəm sənin,
Oxşayıb qədrini bilərəm sənin.
Gözlərin yaşarsa silərəm sənin,
Nədir üzündəki sual, ay maral?
Mən ovçu deyiləm, maral, ay maral!

1956

Yanvar 1997

DAĞ VƏ DƏNİZ

Axşam...
Göy fikirli...
Dəniz nigaran...
Bəs orda,
Dağlarda
Necədir axşam?
Mən baxan dağlara,
Ay mənsiz baxan,
Sən baxan dənizə sənsiz baxıram.

Fikirlər əriyir
Dumanlar kimi,
Səsim sahilərdən zirvəyə çatır,
Orda çaylar axır ümmanlar kimi,
Burdasa dalğalar dağlar boydadır.

O yerdə çırpınır qəlbim haçaqdır,
Səslənir dağların ağ zirvəsindən.
Demə ki, dağlardan dəniz uzaqdır,
Dəniz ki, başlanır dağ zirvəsindən.
Dəniz dalgalanar hər səhər-axşam,
Qarı əridikcə uca zirvənin.
Əger sən dağsansa, mən də ümmanam,
İlk damlam zirvəndən
Başlanır sənin.

1968

GƏLƏRMİ, GƏLMƏZMİ?

Yad edib o məni,
Gələrmi, gəlməzmi?
Qəlbimdən keçəni
Bilərmi, bilməzmi?

Baxışı səmimi,
Kipriyi sinəmi
Bir zərif ox kimi,
Dələrni, dəlməzmi?

Mən susmaz bir səsəm,
Yel olub tələssəm,
"Sevirem" söyləsem,
Gülərmi, güləməzmi?

Mənimlə dərdimi
Bölərmi, bölməzmi?
Gözdə yaş gördümü,
Silərmi, silməzmi?
Gələrmi,
Gəlməzmi?

1993

QOCA VƏ CAVAN

O səs, əsrlərdən gəlir elə bil.
O səs, necə uzaq, necə də kövrək.
Əsir o qocanın üreyi tel-tel,
Cavansa dinləyir gülümseyərək.

Birinin çiynində bir əsrin yükü,
Qalıb əl çatmayan dünəndə həyat.
Biri saya almir-heç yeri, göyü
Əmrilə dövr edir sanki kainat!

Biri salamlayır Günəş, Ayı,
Birinin gözündə sönən bir çıraq.
...Qoca elə bilir cavan olmayıb,
Cavan elə bilir qocalmayacaq!

1984

ÇİNARLI MƏZAR

Əli Kərimə

Üzlərə qonubdur
Bir qərib təbəssüm,
Gözlərdə donubdur
Bir qərib təbəssüm.
Qəlbimdə bir haylı,
Harayı
Sükut var.

Çağırان,
hayqıran
Bir ayrı sükut var.
Üstü daş düzülü
Bir məzar görürəm,
Dostlardan küsülü
Bir məzar görürəm.
A torpaq, qoynunda
Uyuyan o kimdir?
O məzar, çinarsız,
Deyərdim yetimdir,
Laylatək şəslənər
Çinarlar, çinarlar,

Əziz bir körpəni
Anarlar çinarlar.
– Tez gedib, tez geldin –
Deyərlər çinarlar!
Anatək ona baş
əyərlər çinarlar!
...Bir dinən ürekdir
o esən küleklər,
hardansa harasa
Tələsən küleklər.
Hardasa bir gəlin

Üç övlad böyüdür,
 Ele bil üç sırı
 Kainat böyüdür.
 Könlümdə payız tek
 Dumanlı sükut var,
 Yerdə də, göydə də
 Tufanlı sükut var.
 ...Qəlbimdə bir Əli
 nisgili
 yaşayır,
 Qəlbimdə bir Əli
 Heykeli
 Yaşayır!...

1969

DƏRƏLƏR

Çınarlar qatar-qatar,
 Qalxıb zirvəyə çatar...
 Dağa qışılıb yatar
 Mışıl-mışıl dərələr,
 Yaşıl-yaşıl dərələr.

Sizlərə vurğunam mən,
 Bezəyiniz şəfəqdən...
 Günsəç çıxar üfüqdən
 Ovuc-ovuc zər ələr,
 Dərələr!..

Sevdiyiniz ağaclar
 Küknarmıdır, şammıdır?!
 Sizdən qalxan dumanlar
 Dağlara salammıdır?!

Quş kimi üstünüzdən,
 Qanad çalım dərələr!
 Şamlıqda bir axşamlıq,
 Qonaq qalım, dərələr!

Əgər ki, yixılsam çınar göstərin,
 Mən ona söykənib arana baxım.
 Gözlərim görməsə Göy gölü verin,
 Mən onun özüyle cahana baxım.
 Hər yerde, həmişə
 Sənsən gümanım.
 Canım-gözüm mənim!
 Azərbaycanım!

Sən günəş, mən isə bir zərrə kimi
 Diriykən oğlunam,
 Ölsəm torpağın.

Sən ki, döyündürdün mənim qəlbimi,
Sən uca çinarsan, mənse yarpağın,
Mənəm sənin özün,
Ey eşqim, canım,
Sənsən özüm mənim,
Azerbaycanım!

Sizlərdən yollar keçər,
Siz yaxşı ki, varsınız,
Dərələr!
Zirvələrə açılan
Geniş qapılarsınız,
Dərələr!

1965

ŞƏHRİYAR ÜÇÜN

*Qardaşım Nəbiyə deyin: Xəzərdən
çoxdanlır xəzriylə asmayır nədən?
(Cənub ərməğanından)*

Əriyir Kəpezdə,
Savalanda qar,
Sular dərələri oyadıb gəlir.
Payızda cənuba
gedən durnalar,
Novruzda təzədən qayıdır gəlir.
Gəlir, yerə, göye ilham gətirir,
Vətəndən vətənə salam gətirir.
Yurdun səhərində
gözüm var mənim,
Zümrüd çəmənlərdə ot dizəcəndir.
Hər iki sahilli
düzüm var mənim,
Mənim astanamdan Təbrizəcəndir.
Çiçəklər bu yerin mehribanıdır,
Vətənin vətənə ərməğanıdır.

Araza baxaram,
gözlərim dolar,
Mən işiq umaram, şefəqlər sönər.
Burda ləpələnib
qaynayan sular
Çatıb o sahildə dalğaya döner.
O, mənim sevgimin gur dalgasıdır,
Vətənin vətənə nur dalgasıdır.
Küləklər, bir sırlı
Həyat kimisiz,
Axı, orda gözlər ürəklər məni
Küləklər açılan
Qanad kimi siz,
O yerə aparin, küləklər, məni.
Küləklər – ürəklər nidası kimi,
Vətənin vətənə sədasi kimi.

KİM MƏNİ XATIRLASA

Kim məni xatırlasa,
Çıxaraq sahillərə,
Mavi Xəzərə baxsin.
Çevrilərək min kərə,
Göy ləpələrə baxsin.
Bilsin, Xəzər mənimdir,
Göy ləpələr mənimdir,
Kim məni xatırlasa.

Kim məni xatırlasa,
Gəlsin bulaşq başına,
Qoşa çinarı görsün.
Dolanıb dağ başına,
Qalxan yolları görsün.
Coşsun bulaqlar kimi,
Dayansın dağlar kimi,
Kim məni xatırlasa.

Kim məni xatırlasa,
Əyilib səhər çağı
Kürdən, Arazdan içsin.
Bəzenəndə Şahdağı
Dərədən asta keçsin.
Zirvə buludlardadır,
Bilsin, qəlbim ordadır,
Kim məni xatırlasa.

Kim məni xatırlasa,
Çobanla dağ başında
Bardaş qurub otursun.
Qayaların qasında,
Bəzen kəklik də vursun.
Zəhmətə alqış desin,
Güneşə gülümsəsin,
Kim məni xatırlasa.

Kim məni xatırlasa,
Bilsin ki, qəlbim vurur.
Hələ min dileyim var,
Burda keçmişim durur,
Burda gələcəyim var.
Gəzsin Mili, Muğanı,
Bütün Azərbaycanı,
Kim məni xatırlasa.

1959

AĞ ÇİÇEK

Səhər çağı, göy meşədən
dərdik səni, ağ çiçək.
Bəyaz-bəyaz varaqlara,
Sərdik səni, ağ çiçək!
Birdən-birə ağ əllərdə
təzələşdin, ağ çiçək.
Ağ əllərdə
Elə bil ki,
ağ atəşdin, ağ çiçək.
Gördüm səni
Bu gün başqa
bir çəməndə, ağ çiçək.
Ağ əllərin
Hərarəti
yoxmu səndə, ağ çiçək?
Soyuq-soyuq
Boylanırsan,
söylə, neçin, ağ çiçək?
De, səndəmi
Həsrətlisən
ağ əllerçin, ağ çiçək?!

SƏN DOĞULAN GÜN

Göz açdı dünyaya sessiz-səmirsiz,
Sən doğulan gün.
Mənimçin doğuldun məndən xəbərsiz,
Sən doğulan gün.

Yaşayır ömrümün baharı kimi,
Sən doğulan gün.
İllərin sapında mirvari kimi,
Sən doğulan gün.

Həyatın gözəllik təmənnasıdır,
Sən doğulan gün.
Sevgi ümmanının ilk damasıdır,
Sən doğulan gün.

İllər üzüyünün qaşı sayılsın,
Sən doğulan gün.
Dünyanın məhəbbət yaşı sayılsın,
Sən doğulan gün.

1967

1967

BƏZƏN

Bəzən zirvədəki
bulud kimiyəm,
İndicə düzlərə
enecəyəm mən.
Bəzən dərədəki
sükut kimiyəm,
İndicə tufana
dönəcəyəm mən.
Bəzən dənizdəki bir damlayam da,
Tufandan qüdrətli bir dalğayam da.
Bəzən dağdan axan
şəlaləyəm mən!
Torpaqdan bitməmiş
bir laləyəm mən.
Bəzən qoca qışam,
cavanca yazam,
Qaram, damlalarım
selə çatmayıb.
Bəzən milyon ildən
yanan ulduzam,
İşığım torpağı
hələ çatmayıb.

1955

SEVGİ VADİLƏRİNDE

İnsanlar ümid – deyə
birdən çıxır üz-üzə,
Sevgi vadilərində.
Ömrə zülmət də çökür –
can atarkən gündüzə,
Sevgi vadilərində.
Çəmən içir günəsi
qanlı piyalələrlə,
Qayalardır ağlayan
büllur şəlalələrlə,
Sevgi vadilərində.
Əlvən-əlvən nur saçan
ətirli güllər bitir,
Bal çiçəklər içinde
zəhərli güllər bitir.
Sevgi vadilərində.
Həqiqətlə yanaşı
səslənir ağ yalan da,
Çıxır sənin qarşına
haça dilli ilan da.
Sevgi vadilərində.
Dərdli-dərdli iz salır,
müqəddəs yola insan,
Vüsala yetməsə də
yetir kamala insan,
Sevgi vadilərində.
Şehirli yol necə də
sevimli möcüzədir,
Sonu sonsuz maviliyik,
sonu uca zirvədir,
Sevgi vadilərində.

15-22 may 1994

MAVİDİR...

Bu gün heç bilmirəm
Nə üçün, nədən,
Səma da mavidir,
Torpaq da mavi.
Görürəm dünyani başqa rəngdə mən,
Ağac da mavidir,
Yarpaq da mavi.

Əsir haradansa sərin küləklər,
Dağdan mavi-mavi duman sürünür.
Mavi kəpənekler, mavi çiçəklər,
Mavi çəmenlər də qəşəng görünür.

Sulara yel deyir, sular titrəyir,
Yerin də mənimtək böyük sırrı var.
Sanki əfsanəvi nəğmələr deyir
Mavi sahillərə mavi dalğalar.

Rəngi bambaşqadır çölün, düzün də,
Mavi şəfəqlərdir cilənenən yerə.
Uçur göy üzündə bu mavi gündə,
Mavi təyyarelər maviliklərə.
Mən bəlkə bilirəm
Nə üçün, nədən,
Dünyanın gündüzü maviləşibdir?
Bəlkə də sən mavi geyindiyindən
Yer üzü, göy üzü
Maviləşibdir.

Elə bil sənintek bezenib aləm,
Səma da, torpaq da,
Sanki mavidir!
Bəlkə xoşbəxtlərin xoşbəxti mənəm,
Bəlkə səadətin rəngi mavidir?

TƏKCƏ ÜMİD QALSIN

İstəsən
sükuta bürünsün cahan.
heç nə yox,
al məndən gülüşlərini...
Al məndən ömrümlə
əbədi qalan
o ani,
o ani
Görüşlərini.

İstəsən, qoy olsun!
Nə damış, nə din!
Al indi o əziz günləri məndən,
İstəsən, bir sabah mənə verdiyin
Sədaqət andını
al geri, məndən!

İstəsən, al məndən
düşəndə kölgə,
Yaşıl meşələrin piçiltisini.
BizimcİN darıxan
sahillə birgə,
Al məndən dənizin parıltısını.

Fəqət soyuq baxma,
sən gendən, gözəl!
Sənsiz
güneşsizdir
Bu göy, bu torpaq,
hər şeyi,
hər şeyi,
Al məndən, gözəl!
Təkcə ümid qalsın
qoy məndə ancaq.

Ümid –
bir dünyalık sükut içinde
Bir dünyaya deyen
gülüşlerindir.
Ümid –
bir şimşekdir
bulud içinde,
O anı,
əbədi
görüşlerindir.

1967

YADLAR DOST OLANDA

Uca zirvə
Vüqarlanar
ağ buluduyla,
Ağ buludlar
Ağ zirvəye
ağ qanad olar.
İnsanlarsa
Qanadlanar
ürək oduyla.
Sədaqətlə
Əkiz qardaş
etimad olar.
Dostlar bize
Qılınc çəksə
lal sükütuyla,
Varlığımız
Haray çəken
bir fəryad olar.
Yadlar gelib
Dost olanda
Dostlar yad olar!

1976

SAKİT SƏTİRLƏR

İnsanlar sevilər,
Sevər dünyada,
Ümidlər ömürçün məğrur qanaddır.
Sevgi bir kiçicik
Qəlbə sıqsa da,
Bəlkə sevgi özü bir kainatdır.

Onun üfüqləri
O qədər dərin,
Onun arzuları könül varıdır,
Bəlkə o şəfəqli, nurlu gözlərin
həmin kainatın
Ulduzlarıdır.

Ürəyə bağlanan
Cığırda, izdə,
Tapar ahəngini ömrün iqlimi.
her təzə duyğunu
Öz qəlbimizdə,
Açıraq təzə bir planet kimi,

Keçərik ümidlə
Yol aça-aça,
Gözlerik on nurlu
Sabahımızı.
Dünyanın məhəbbət sarayındaca,
Tale özü kəsib nikahımızı...

Alar qucağına
Bahar-yaz məni,
Məni sənin eşqin
Qanadlandırır.
Tropik isti də yandırmaz məni,
Sənin
Soyuqluğun
Məni yandırır.

* * *

Arzumuz doğulur
Aydın səhərlə,
Oxşarı çağlayan çaylarla olur.
Bizim görüşümüz
Dəqiqələrlə,
Bizim ayrılıqsa aylarla olur.

Sən günəş,
Mən isə başı qarlı dağ,
Sınır şimşəklərdən
Göy çilik-çilik.
Biz ki, bir-birindən
Uzaq da olsaq,
Biz ki, bir-birindən
Ayrı deyilik.

* * *

Görüşdük,
Dalğalar axdı sahilə...
Dinlədin,
Danışdım aram-aram mən.
Dedim ki, xoşbəxtəm,
Çünki səninlə
Eyni bir küçədən addımlaram mən.

İl keçdi,
Dalğalar dəydi sahilə...
Hər sənsiz günümü il sayıram mən.
Deyirəm: xoşbəxtəm,
Çünki səninlə
Eyni şəhərdəcə yaşayıram mən.
İl keçər...
Dalğalar vurur sahilə...
Sanaram eşqinlə uçan quşam mən.
Deyirəm xoşbəxtəm,
Çünki səninlə
Eyni planetdə doğulmuşam mən.

1967

BURA MUĞANDIR

Ə.Kürçaylıya ithaf

Çəmənlər yamyaşıl, dərələr gözəl,
Elə bil dünyada hər yerden əvvəl,
Səher bura gəlir əlində məşəl,
Bura zülmət boğan, günəş doğandır,
Bura Muğandır!

Zəhmətlə yoğrulmuş onun mayası,
Min əsrin eşqidir sözü, mənastı.
Ağ-ağ tayalardır dağı, qayası,
Sonsuz zəmiləri dərin ümmandır,
Bura Muğandır!

Onun ilk arzusu, muradı Kürdür,
O, bir qartaldırsa, qanadı Kürdür.
Onun anası Kür, övladı Kürdür.
O, həm qəzəblidir, həm mehribandır,
Bura Muğandır!

Doğur qış səhəri, susur çöl-bayır,
Baharın özü də burda qışlayır...
Dünyanın quşları onu xoşlayır,
Min eldən gələnə bir aşiyandır,
Bura Muğandır!

Burda coşğun keçən hər insan ömrü,
Andırır Xəzərə tökülən Kürü.
Obaşdan düzlərə yayılan sürü,
Elə bil dağlara qalxan dumandır,
Bura Muğandır!

Yağdıqca düzlərə nur qucaq-qucaq,
O gözü dumanlı ceyrana bir bax,
Hansı şairisə xatırlayaraq:

"Məni bir də yazın..." deyir haçandır.
Bura Muğandır!

Həyat ona verib bütün rəngini,
Söyüdlü çayların ilk ahəngini.
Çəmənin sonsuzu, göyün əngini,
Ona təbiətdən bir ərməğandır,
Bura Muğandır!

Xoş olar üreyn ümmanı varsa,
Sevinci, kədəri duyanı varsa...
Kitin Muğan boyda Muğanı varsa,
Desin ki, səhra yox, o bir cahandır,
Adı Muğandır!

1959

NAR-NAR

(Lənkəran mahnılarından)

Gül-çiçəyi dərərəm, nar-nar,
Əlvan çələng hörərəm, nar-nar.
Hər gün səni görəndə, nar-nar,
Öz bəxtimi görərəm, nar-nar,

Dağlara gün düşəydi, nar-nar,
Demə, neyçin düşəydi, nar-nar.
Bizim evin yanından, nar-nar,
Yolun hər gün düşəydi, nar-nar,

Qanadlanıb uçaydım, nar-nar
Qəmdən uzaq qaçaydım, nar-nar.
Ürəyimi bir axşam, nar-nar,
Sevdiyimə açaydım, nar-nar,

Buz bulaqdan içeydik, nar-nar,
Dostu yaddan seçeydik, nar-nar.
Barı bizim küçədən, nar-nar,
Bir gün qoşa keçeydik, nar-nar.

KÜLƏK

Yenə payız gəldi qonaqlar kimi,
Soldu məhəbbətim yarpaqlar kimi,
Ürək piçıldayı dodaqlar kimi,
Külək, niyə belə əsirsən, külək?
Niyə ümidiyi kəsirsən külək?

Sevgilim görüşə çağırmış məni,
Mən necə unudum olub-keçəni?
O deyir astaca: "Sevmirəm səni..."
Sən niyə sözünü kəsirsən, külək?
Külək, niyə belə əsirsən, külək?

O ürək ağrıldı, ürək incitdi,
Bir eşqin sevimli nəgməsi bitdi.
Sanki məhəbbətim xəyalıdı, getdi...
Külək, niyə belə əsirsən, külək?
Səndəmi sevgimi gəzirsen, külək?

1959

1957

NAR AĞACI

Yenə qumlu sahil, yenə sərin bağ,
Yenə axşam düşüb meynəliklərə.
Burda sevgilimlə neçə il qabaq,
Bir nar çubuğunu basdırdıq yere.

Nar ağacı, nar çiçəyi,
Bir ıldızdu hər çiçəyi.

Seyr etdim ağaçın doğma yerini,
Birçə çiçək qalıb, hanı çiçəklər?
Onun qızıl rəngli ləçəklərini,
Ya illər tökmüşdür, ya da küləklər.

Nar ağacı, nar çiçəyi,
Döyüb tufan, qar çiçəyi.

Baxıram, qəlbimdə arzu oyanır,
Uzaq xeyallarım alır qəlbimi.
Sanki ay nurunda ulduzdur yanır,
O son nar çiçəyi ilk eşqim kimi.

Nar ağacı, nar çiçəyi,
Hələ yenə var çiçəyi.

1959

PƏNCƏRƏMİ DÖYÜR ÇİNAR

Qışdır... Yağır bayırda qar...
Ağ geyinib dərə, düzən.
Pəncərəmi döyür çınar,
Deyir çınar:
— Burax gəlim qızının mən!

Yaydır... Evdə bir isti var,
Bir isti var,
Gel görəsən!
Pəncərəmi döyür çınar,
Deyir çınar:
— Çıx, sərinlən kölgəmdə sən!..

1962

TUFANLAR ÇAĞIRIR

Buruqlar göz qırıpır dənizdə tek-tek,
Xəzərə bağlıdır qəlbin haçandır.
Bahardır, hər tərəf yenə gül-çiçek,
Baharda ayrılməq daha yamandır,
Saxlaya bilmərəm axı, mən səni,
Qəlbinin özüdür səsləyən səni.

Şütüyür ləpələr qanadında nur,
Bir sükut içində yatır bağça-bağ.
Ürəyim eşi dir, ürəyim duyur,
Dənizin qoynunda tufan olacaq.
Saxlaya bilmərəm axı, mən səni,
Xəzərin özüdür səsləyən səni.

Dəniz də baş əyir qəhrəmanlara,
Mənim ürəyim də səninlə gedir.
Tufanlar qoynunda boy atanlara,
Tufansız yaşamaq ölüm kimidir.
Saxlaya bilmərəm axı, mən səni,
Tufanın özüdür səsləyən səni.

1959

ŞAHİD

Onlar görüşdülər... Aylı gecəydi...
Oğlan piçıldayı: "Sevirəm – dedi,
– Əhdindən dönenin gözü oyulsun!
Ay da sevgimizə qoy şahid olsun.

Onlar ayrıldılar... Aylı gecəydi...
Oğlan başqasına: "Sevirəm" – dedi.
Ay girdi buluda üzündə kədər,
Qorxdu, bir de onu şahid çəkərlər.

1961

DƏNİZ LÖVHƏSİ

Su mavi...
Göy mavi...
Hava da səssiz...
Gəmi maviliyə ağ inci düzür.
Üfüqlə o qədər qovuşub dəniz
Gəmi sanırsan ki, göylərdə üzür.

1962

YAZ GÜNÜ – NOVRUZ GÜNÜ

Bu gün, yaşıd olur gündüzlə gecə,
Dağa duman çöküb, çən yeridikcə,
Dərin dərələrdə sel daşan gündür.
Uca zirvələrdə
Qar əridikcə,
Damlalar dəryaya qarışan gündür.
Bu gün yerin, göyün öz sevinci var,
Gözünü açdıqca günəşli bahar,
Gözlər şəfəqlərdən qamaşan gündür,
Uzaq üfüqdəki soyuq ulduzlar
Bu gün isti-isti sayışan gündür.

Gəlin, salamlayaq doğma baharı.
Ana yurdumuzun
Ana qolları.
Baharin boynuna sarışan gündür.
Odlar torpağının gur tonqalları
Yerin üreyitək alışan gündür.

Çaylar arzu kimi aşib-daşanda,
Həsrətli torpaqla yaz qovuşanda,
Yer göyə,
Göy yerə
Yaraşan gündür.
Təbiət sevgidən söhbət açanda,
Küsmüş sevgililər barışan gündür.
Durnalar vətənə dönür qurbətdən,
Üfüqlərin donu mavi xələtdən,
Köksündə gənəsi
Zər nişan gündür.
Bu gündən, sabahdan, əbədiyyətdən
Mehriban-mehriban danışan gündür.

O GÜNDƏN

Seyr ele,
Sirlidir
dağlar bu gün də.
Dağlarda bir qara
mağara durur.
Yazda da, qışda da
onun üstündə,
Buludlar ağara-ağara durur.
Sən keçib zamanın
sərt gərdişindən,
Göz açdın bəşərin
oğlan yaşında.
Bir ana qəlbinin
odlu eşqindən,
Doğuldun bir yanar
tonqal başında.
Toxundu ilk dəfə
gözlərə odlar,
Sanki çiçək səpdi
üzlərə odlar.
Sirli nida gəldi
göy qatlarından,
Ayın şəfəqində yudular səni.
Zümrüd çəmənlərin
göy otalarından,
Bir yumşaq bələyə
tutdular səni.
Yerdə qıgilcimlar,
göydə ulduzlar,
Sanki bir-birinə
dəydi ulduzlar.
Əmdi tər dodaqlar
ana döşündən,
Beyaz süd selləri axdı cahanda.

Öz həyat səsinlə
 qışqıranda sən,
 Yuxudan gecənin
 özü oyandı.
 Sənə layla dedi
 mehriban ana.
 Gözündə şəfəqi
 atəşin, odun.
 Gəlib keşməkeşli
 dünya qoynuna,
 O gecə odlarla
 qoşa uyudun.
 Düşdü qayalara
 bir qara kölgə,
 Sənin başın üstdə
 ildirim çaxdı.
 O gündən qəlbində
 al qanla birgə,
 Alovlar çağladı,
 ateşlər axdı.
 Parlayıb ateşli
 ehtiras kimi,
 Alovlu tufanlar
 qoparan oldun.
 O gündən ateşi
 bir miras kimi
 Əsrən əsrə
 aparan oldun.

SƏN ƏGƏR Kİ...

Sən əgər ki, tər tökməyib
 əkin əkdi,
 Əkin sənin deyildir.
 Sən ilhamsız firça alıb
 şəkil çəkdi,
 Şəkil sənin deyildir.
 Sısqa çay tək sən ümməna
 axar olsan,
 Ümmən sənin deyildir.
 Sən cahana soyuq qəlbə
 baxar olsan,
 Cahən sənin deyildir.
 Yer üzündən ikiəlli
 sən yapışma,
 Dünya sənin deyildir.
 Gölə uçub, sona qonsa
 ateş açma,
 Sona sənin deyildir.
 Heyrətlənmə qabağına
 səhra gəlsə,
 Səhra sənin deyildir.
 Şeir yazsan, birdən asan
 misra gəlsə
 Misra sənin deyildir.

22 dekabr 1989

1987-1988

QARA GÖZ YAŞLARI

Nə tez vida dedik biz Ələkbərə,
Dörd il elə bil ki, bir anlıq şimşək,
Rəssama yalvardım, qara mərmərə
Oğlumun şəklini təbəssümlü çək.
Elə bil mərmərdə ağ çiçək açdı,
Sanki işıqlandı qapqara mərmər.
Təbəssümü yerə, göyə yaraşdı,
Anası yanına köçənə qədər.
Yollar sükunətin getdi qoynuna,
Günəşin şəfəqi qısqacı düşdü.
Anası uzandı oğul yanına,
Bir gör həsrətlilər, harda görüşdü.
Qəbir daşlarından yer kölgələndi,
Təbəssüm yox idi üzündə onun.
Oğul gözlərinde yaş gilələndi,
Qara göz yaşıydı gözündə onun.
Dünyanın belə bir sırrı də varmış,
Torpaq altında da insan ağlarmış.
Yaşlar işiq saçır, nurlu səhərdə,
Ayın şəfəqində parlayır gecə.
İki qara bülür durub gözlərdə,
Titrəşir, düşəcək sanki indicə.
Həyatdır! Günleri aylar udurdu,
Yaşlar titrek-titrek elə dururdu.
Burda ürək susur, necə danışım,
Ey mənim dörd yaşlım, gözləri yaşlım!
Nə dərddi başıma cahanda geldi.
Yenə tügyan edir ömrün qışları,
Niyə yerin-göyün ürəyi soyuq?
Anan yanındadır, sən rahat uyu,
Bəlkə tezlik ilə atan da gəldi.
Tök qara torpağa qara yaşlan!

28 noyabr 1989

DƏRDSİZ ADAM AXTARMAYIN

Tanrı,
dərd çəkməyə
səbr, dözüm ver,
Həyatın yolları qışdır, borandır.
Dəndlilər dünyada yarımpayğəmbər,
Dərdsizlər dünyada yarıminsandır.
Zəka məskənidir kiçik çadır da,
Fikirlər zülmətdə güneşdir, aydır,
Dərd ancaq öldürmür, dərd ucaldır da,
Müdriklik olmazdı dərd olmasayı.
Yeknəsek bir ömrün mənası varmı?
Sən ey rahat
həyat,
yolumdan çekil!
Əbədi xoşbaxtlar dərdi duyarımı?
Əbədi xoşbaxlıq bədbəxtlik deyil?
Deyim kədərimin qətiyyetilə,
Dərdsizlərin dərdi daha böyükdür.
Onlar ki, öz yüngül xasiyyetilə,
Bütün yer üzünə ağır bir yükdür.
Tanrı,
dərd çəkməyə
səbr, dözüm ver,
həyatın yolları qışdır, borandır.
Dəndlilər dünyada yarımpayğəmbər,
Dərdsizlər dünyada yarıminsandır.

12 noyabr 1989

EYNƏK

Çarpayı yanında, kitablar üstdə,
Gözləri gözləyən bir eynək durur.
Qanad tək açılan, büssür şüşədə,
Quruyub göz yaşı, bir xal tək durur.
Doludur yer üzü qəmlə, təlaşla,
Hələ deyilməmiş sözüm, ahım var,
O getdi dünyadan bir damla yaşıla,
Bir ümman yaşı tökdü dostlar, qohumlar.
Günlərin gel, həzin neyini dinlə,
Sözde dərdimizə nə çoxdur şərik.
Baxırıq dünyaya sənin qəlbini,
Dünyaya gözünlə baxa bilmirik.
Dəndlər cələ oyır qəddimi hərdən,
Sanki dağ zirvəsi uçur üstümə.
Eynəkdən,

güzgüdən,

pəncərələrdən

Gözler məlul-məlul baxır gözümə.
Osa uzaqlarda bir məlek kimi,
Zərli kəcavəni yel təki sürür.
Səma nehəng, büssür bir eynək kimi –
Biz onu görmürük, o bizi görür.

6 noyabr 1989

KİMSƏSİZ BİR ADA İSTƏYİRƏM MƏN

Həyatda möcüzə gözləyirəm mən,
Kimsəsiz bir ada isteyirəm mən.
Dərəsi yamyaşıl, dağı yamyaşıl,
Öyrəndim dilini torpağın, daşın.
Onsuz da hər addım ağır bəladır,
Orda dağ bilmərəm, qaya bilmərəm.
Axı, yer kürəsi özü adadır,
Mən onu kimsəsiz qoya bilmərəm.
Sırrını piçıldar göy otlar mənə,
Beyaz kefən biçər buludlar mənə.
Quşun bir dili var, – sözü bəlli dir.
Niyə insan oğlu iki dillidir?
Üstümdə heybətli qanad çalsada,
Bayquşla dinərəm aram-aram mən.
İnsanla dil tapmaq çətin olsa da,
Orda ilanla da dil taparam mən.
Özüm oxuyaram, özüm oynaram,
Özümü nə qədər xoşbəxt sanaram.
Birdən şeir yazdım, kimə gərəkdir!?
Bəlkə səhər bülbül dinləyəcəkdir?
Birdən kimsə görəsə, aman, xudaya,
Deyər "dəli" gəlib bizim adaya.
Şair yaşasa da öz aləmində,
Məyer dəli azdır söz aləmində?
Qoy ağlı itirim, azadlıq tapım,
Bəlkə xoşbaxtlığa açıldı qapım.
Şeir var, kitab var, demək variq biz,
Hərəmiz bir cürə günahkarıq biz.
Qoy sonsuz dəryada coşsun dalğalar,
Beş gün azadlığa ixtiyarım var.
Fəqət görünməsin bir kabus kimi,
Üfüqdən tələsən xiaskar gəmi.

Zirehli qayalar evimdir mənim,
Dağlara sədaqət – sevgimdir mənim.
Vurduqca özümü ümməna, çaya,
Birdən bir ilahə çıxsa qarşıya?
...Dünya ilahəsi uçdu yuxu tək,
Ada ilahəsi nəyimə gərək!

5-26 sentyabr 1989

QONŞUDA QIZ SEVƏNİN

Bir küçədə hər səhər
Qarşılaşır qız-oğlan.
Qonşular da bu zaman
Baxarlar oğrun-oğrun.

Heç sinədə bu qədər
Düyük olmaz, dağ olmaz.
Qonşuda qız sevənin
Ürəyində yağı olmaz!

Qovuşubdur bağ-bağla,
Eyvanırsa üzbeüz.
Oğlan sözü, fikri düz,
Düşünər gecə-gündüz.
Amma ki, danişmağa
Dil olmaz, dodaq olmaz,
Qonşuda qız sevənin
Ürəyində yağı olmaz!

Səhər bağdan çıxar qız,
Tellərinə gül düzər,
Qonşusundan gen gəzər,
Ürək yaxar, can üzər.
Baxar oğlan qərarsız,
Heç damağı çağ olmaz.
Qonşuda qız sevənin
Ürəyində yağı olmaz!

O sarmaşıq, o eyvan,
Tez-tez dəyər gözünə.
Baxar qızın üzünə,
Deyər özü özünə:
Bu qədər yaxın olan
Bu qədər uzaq olmaz!
Qonşuda qız sevənin
Ürəyində yağı olmaz!

1955

HANI?

Sınır kövrək-kövrək qanad dünyada,
Sanıram sonsuzdur həyat dünyada.

Sabaha yaşamaq
gümanı,

hani?

Biz doyduq zövqündən haçan dağların?

Bizi ana kimi qucan dağların,
Hanı süd ətirli

dumanı,

hani?

Çox dedik dünyanın

etibarından,

Keçdik nisgillərin ahu-zarından,

Dərdlərin sızlayan

kamani,

hani?

Xəzan yarpaqları düşür çıynımə,

Qocalıq donunu biçir əynimə,

Gəzirəm, illərin

limanı,

hani?

İSTƏ

Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm,
Bir ümman istə...

Mən ki, bir dünyalıq baharam, yazam,
Bircə gül istəsəm,
Gülüstən istə.

Mənə ulduz boyda işiq ver desəm,
Sən məndən
Günəşli asiman istə.

Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü
Ərməğan istə.

1966

31 avqust 1989

İKİLİKDƏ

Gel, bələk dünyani ikilikdə biz,
Dere mənə düşün,
Dağı sən götür.
Qalsın yer üzündə qoşa izimiz,
Qara mənə düşün,
Ağrı sən götür.

İlin övladınyq yazılı qış kimi,
Fəsillər yaşasın yanaşı məndə.
Biz ki, bir yerdəyik gözlə qaş kimi,
Gözlər səndə qalsın,
Göz yaşı məndə.

Gündüzü, gecəni əziz saxlayaqq,
Günəş sənə düşsün,
Ay mənə qalsın.
Coşqun sellər kimi birgə çäglayaqq,
Dəniz sənin olsun,
Çay mənə qalsın.

Bizik bü dünyaya səninlə şərik,
Bızsız nə qış gülər,
Nə də ki, bahar.
Həyatda hər şeyi bələ bilərik,
Amma bölünmeyən
Bir sevgimiz var.

1964

İLLƏR VƏ SAHİLLƏR

Bir sahil görürem...
Elə sahil ki,
Üstündə illərin tufanlarıdır.
Sahillər dənizin sonu deyil ki,
Sahillər dənizin limanlarıdır.

Çağlayır, axışır dalğalar çin-çin,
Onu yer səsləyir, göy alqışlayır.
Burda qurtarırsa sahil mənimçin,
Belkə başqasıyçın burdan başlayır.

Hər ömrün ölçüsü dünyada ildir,
Həyat tabiatın şah əsəridir.
İllər ömürlərin sonu deyildir,
İllər ömürlərin sahilləridir.

1964

AY ÜRƏK

Yaralar qövr edir təzədən, ürək!
Niyə könül verdin ona sən, ürək?
Sevmədi o səni, sən niyə sevdin?
Səni sevmeyəni sən niyə sevdin?

Eşqinə mən qurban gedim, ay ürək,
Dedim, neçə dəfə dedim, ay ürək.
Sevmeyir o səni, niyə sevirsən?
Səni sevmeyəni niyə sevirsən?

Sözümə baxmadın, indi yan, ürək,
Yan, hey mənim kimi peşiman ürək.
Sevmirdi o səni, niyə sevirdin,
Səni sevmeyəni niyə sevirdin?

AXTAR SƏN MƏNİ

Əzəldən heç belə bilməzdim səni,
Qelbimdə ilk arzu, ilk həvəs oldun.
Qişda bahar kimi
Çox gəzdim səni,
Yaz gəldi, qar kimi
Görünməz oldun.

İllər ötüb keçdi arzular təki,
İndi axşam-səhər axtar sən məni.
Qişda bahar təki,
Yazda qar təki,
Axtar sən məni,
Tapamazsan, nə qədər axtarsan məni.

1963

1963

BİRCƏ GÜNLÜK KƏPƏNƏK

O sanki günəşlə əldi cahana,
Döndü yelpazəyə zərrin qanadı.
Muncuq gözlərile baxdı dörd yana,
Sırı möcüzəyə baxdı, doymadı.
Səma gəl-gəl dedi mavi göl kimi,
Sanki süzüb göyə indi çatacaq.
Qondu güldən-gülə, özü gül kimi.
Bir kəpənək gördü zərli, yaşıł, ağ.
Titrədi, dayandı, bu necə sirdi,
Qanadlar elə bil gəl-gəl deyirdi.
Yer özü sevgiyə bağlıdır göye,
Torpağa doğmadır gül-çiçək eşqi,
İlahi nəğmə tək axdı ürəyə,
Kəpənək dilində kəpənək eşqi.
"Nə incə xallar var gör sevgilimdə,
Mənim övladlarım xoşbəxt olacaq!
Tanrı, yalvarıram, mənim nəslim də,
Ona oxşayaydı zərli, yaşıł, ağ" ...
Coşdu sevənlərin azadə rəqsi,
Həm görüş rəqsiydi, həm vida rəqsi,
Birdən yağıdı yağış, titrəşdi kollar,
Elə yağış yağıdı yer-göy qovuşdu.
Çırpındı vücudu, töküldü xallar,
İslanmış qanadla o, hara uçdu?
Göz-gözü görmədi qatı buluddan,
Qısa bir ömrə də tez gəldi əcəl.
Nallı bir çəkmənin təpiyi altda.
Qovuşdu torpağa vaxtından əvvəl.
Yuxu tək gəldi o, yuxu tək getdi,
Ömürmü yaşadı fani dünyada?
Bir gün də onunçın əbədiyyətdi,
Yarımçıq qırıldı, əfsus ki, o da.
Onun qızıl nəсли, onun ağ nəсли
Həyatın qoynunda qaldı sırr kimi.

Sabah qanadlanıb, uçacaq nəсли,
Boy atır çəməndə bu gün zər kimi.
Həyatdır, ey İnsan, qəm eyləmə sən,
Səbrin gözləriylə bax, göye, yerə.
...Sənə əbədiyyət vəd edilərkən
O nallı çəkməni gətir xatire.

4 noyabr 1989

YARIMÇIQ ZİYARƏT

Zinqirov səsləri yeri titrədir,
Karvan gedir görən, hayana sarı?
Nə qorxunc olurmuş səhra zülməti,
Sovurub hayqırır qum tufanları.
Yol həni?

qum seli
şütüyür yerlə,

Yox uzaq evlərin od işartisi,
Dəvələr yeriyyir ağır ləpirlə,
Dəvə kövşəyində qum xırçılıtı.
Canavar gözləri yandı, közərdi,
Necə ölüm gəlir qarabaqara,
Hələ zinqirovlar sırlı sıpordı,
Sürünən o həris parıltılara.
Sarban söykənərək öz çomağına,
Düşüb yorgun-yorgun yolun ağına.
Səhranın küləyi dönüb qılınca,
Bürüyür kolları qumlar tepesi.
Zəvvvarlar tələsir karvan dalınca,
Fəqət kəsilməyir ulaşma səsi.
Əynində ağ geyim sanki kəfəndir,
Onlar ölümə də məğrur gedəndir.
Necə gözənməzdir fəlakət anı,
İnsan yerdən, göydən aman istəyir.
Səhra əjdaha tək açıb ağızını,
Gecə elə bil ki, qurban istəyir.
Kimsə inanırdı hələ səhərə...
Bəli, səhər gəldi, al səhər kimi.
Qondu təpə üstə bir alaçöhrə,
Dəvələr qum altda təpələr kimi
Qumlar ağappaqdır, kölgələr qara.
Dünyanı qoynuna lal sükut alıb.
Hardasa, uzaqda cod tikanlara,
Sarbanın papağı ilişib qalıb.

Zəvvvarlar qum üstə səpələnmişdi,
Beyaz kəfənlərə qan çilənmişdi.
Burda həyat ilə, ölüm üzləşib,
Axıb göz yaşı tək şəh kainatdan.
Mənə elə gəlir uzaq yol keçib,
Təpələr altında babamdır yatan.
Qəza niyə qılinc çalışıb ki, yarəb,
Onlar axtarırkən əbədiyyəti?
...Məkkəyə beş addım qalıb ki, yarəb,
Qəbul et, yarımcıq bu ziyarəti.

24 sentyabr 1989

BU GÜN ZAMAN TƏRƏZİSİ ƏYİLMİŞDİR

Bu gün zaman tərəzisi,
Olub yalan tərəzisi.
Riya, böhtan nə ağırmış yer üzündə
Tərəzinin bir gözündə həqiqətsə,
Ağ yalandır bir gözündə.
Azadlığı boğan əldən
Sızan qandır bir gözündə.
Qızıl qanlar necə ağır gəlir bu gün
Buna zaman tərəzisi necə dözsün?
Kişi dönüb arvad olur,
Arvad kişi olur bu gün.
Dişİ dönüb erkək olur,
Erkək dişİ olur bu gün.
Susur sevgi piçiltisi,
Coşur şəhvət hayqırtısı,
Ərşə çatır palanların
"Seks" adlanan laqqırtısı.
Ümidler də, arzular da gül açmamış
Solur bu gün.
Vaxtı ilə ən qiymətli
Ziyalılar, kitablardı.
İndi isə ən qiymətli
Dollar ilə hesablardır.
Gördüyümüz Məşədi İbad
Bu gün ocaq başındadır.
O seçdiyi gözəllər də
İstədiyi yaşındadır.
Şəxsiyyətin böyüklüyü pul ilə ölçülür
 Bu gün.
Buna zaman tərəzisi necə dözsün?
Tərəzinin bir gözünə,
İnsanların insanlıra
Kin-nifrəti qoyulmuşdur.

Tərəzinin bir gözüne
Millətlərin millətlərə
Ədavəti qoyulmuşdur.
Millət tarac olan vaxtı
Sərvəti də hərrac olur,
Qudurğanlar tox gəzərkən
Əzab çökən el ac olur.
Qəhrəmanlıq, mehribanlıq
Yollarında zil qaranlıq,
Sevinc varsa, bir damladır,
Kədər-qəmsə bir ümmanlıq.
Hər mənzilə ayaq açır
Şəhidlərin soraqları,
Erkən sönür min-min evin çıraqları,
Solur körpə yanaqları,
Körpə dərdi çox ağırdır,
Yeri, göyü çox ağırdır.
Əliqanlı cəlladlarsa torpaqları
Parça-parça bölür bu gün,
Buna zaman tərəzisi necə dözsün?
Sən ey əsrin tufanında
Yətən vicdan, oyan bu gün!
Müsibətlər, məşəqqətlər
Edir yaman tügyan bu gün!
Yətən vicdan,
Oyan vicdan!
Sən insanlıq keşiyində dayan, vicdan.
Belkə onda ana tarix
Həqiqətdən söhbət açdı,
Belkə zaman tərəzisi
Elə onda tarazlaşdı...
Bu olacaq,
Görən haçaq?

28 yanvar 1995

SAHİL EVİNDƏ AXŞAM

Birdən söndü işıqlar,
yer batdı qaranlığa,
Dənizdən mavi zolaq
düşdü zülmət otağı.
Bəlkə pozmayım, – deyə,
dünyanın ahəngini.
Ümmanlar gecələr də
saxlayır öz rəngini.
Qaranlığa süzülən
incə, ilahi nardu,
Herdən qara gözlərə
parlaq dalğa qonurdu.
Göz qırpanda elə bil
çaxırdı anı şimşək,
Zərif bir səs dinirdi, –
o xəyaldı, ya gerçək?
Bir gözəllə üzbeüz
söhbət gedir səmimi,
Aramızda qaranlıq
keçilməz yargan kimi.
Bəzən qırıq misralar,
isidir qəlbimizi.
Sözlər qovuşursa da,
zülmət ayırır bizi.
Saatlar uzanırdı...
bayırda külək, yağış...
Qaranlığın söhbəti
nə işıqlı olarmış!
Gəldimi mehribanlıq,
Bəlkə gedir qaranlıq?
Zülmət birdən çəkildi,
Kibrit çöpü məşəldi.
Biz idik işıq verən
göye, torpağa indi.

Hazırkıq yer üzünə
şəfəq saçmağa indi.
...Enirdik pillələrdən.
ehmal-ehmal, aramla,
Bir əl tutub əlimdən
bakırə ehtiramla.
Bu mənə dayaq olan
ürəkdimi, əldimi?
Göydən enib gəldimi?
Həsrətdi hərarətə
axı haçandı ürək,
Yaxşı ki, söndü işıq,
yaxşı ki, yandı ürək.

17-20 dekabr 1992

BİR SEVGİ GƏMİSİ SAHİLƏ ÇATDI

Bir sevgi gəmisi sahilə çatdı,
Göydən bulud endi, yer kölgələndi.
...Hədiyyə vermişdim, geri qayıtdı,
Başına dünyanın odu ələndi.
Nə üçün, qayıtdı görən hədiyyə?
Zaman dözümlüdür, insan səbirsiz.
Dedim kədərimi el açıb göye:
Ərmağan ürəyi bəs neyleyek biz?
Bir səhər sevginin mehi əsəndə
Ürəyim çırpındı mələk köksündə.
Demirəm ürəyi qaytarsın geri,
Məndədir bir ömrün döyüntüləri.
Bir dünya dərdi də,
Daşıyıram mən,
Söyüd deyiləm ki, əsəm, əyiləm.
İndi ürəksiz də yaşayaram mən,
Bir daha heç kəsi sevən deyiləm.
Tale qəzəb ilə
Dillənəcəkdir,
Küleklə nə gəlsə, gedər küləklə.
Ürək ürəksizə daha gərəkdir,
Bəlkə xoşbəxt ola bəxşis ürəklə
Dönər karvan-karvan
Andlar, vədələr,
Dönər dağ da bilməz, qaya da bilməz,
Yetim xatırələr
Qayıdır gələr,
Tapdanmış məhəbbət qayida bilməz.

18-29 oktyabr 1994

DURNALAR QAYIDANDA

Bahar yuxusundan oyadır yeri,
Artıq könlül səxmir çəndə, dumanda,
Durnalar qayıdanda.
Nə qədər arzular qayıdır geri,
Durnalar qayıdanda.

Bahar yer üzünün sevinc ayıdır,
Bulaqlar qaynayırla bil qanda,
Durnalar qayıdanda.
Çiçeklər qayıdır, güllər qayıdır,
Durnalar qayıdanda.

Açıq gözlərini dağın lalesi,
Nərgiz də üzünə gülür aranda,
Durnalar qayıdanda.
Qayıdır çayların şaqraq nəğməsi,
Durnalar qayıdanda.

Bu gün bir canlıyam, sabah torpağam,
Gör nələr düşünür insan cahanda,
Durnalar qayıdanda.
Elə bil dünyaya qayıdağam,
Durnalar qayıdanda.
Hər bahar qayıdanda!

1962

SƏNİNŁƏ GETDİ

Sen mənə əlvida deyən zamanda
O doğma zaman da səninlə getdi.

Elə bil mən qaldım qərib cahanda
Mehriban cahan da səninlə getdi.

Culğadı dünyani bir nigaralıq,
Görüş də, hicran da səninlə getdi.

Yer də qaranlıqdır, göy də qaranlıq,
Nurlu asimanda səninlə getdi.

Sahillər boyunca izlər də itib,
O bizim ümman da səninlə getdi.

Dünənə məhəbbət, bu günə ümid,
Sabaha güman da səninlə getdi.

16 sentyabr 1995

SON TELEFON SÖHBƏTİ

Seyfəddin Dağının əziz xatirəsinə

Şirmayı telefon...

Tanış nömrələr.

Fikrin qanadlanar,

Sən də uçarsan.

Ürək istəyəndə

elə əmr edər –

Bir anda dostunla

Sən qovuşarsan...

Süzüldü qəlbime

İsti nəfesi,

Eşitdim o doğma,

Mehriban səsi,

– Ürəyim! Yaxşıdır! Qalma nigarə!

(Bəlkə ürəyini tuturmuş bu an –

Nəbi, sən özündən muğayat ol ha...

Dünənkilər deyilik daha.

Bu necə axşamdı,

nə söhbətdi bu?

Kim bilir, bəlkə də vəsiyyətdi bu!

– Hə, Sona yaxşıdır. Sözümə?..Baxır...

Odur şeytan-şeytan üzümə baxır.

Elə inam vardi,

onun səsində,

İnam nə tez söndü

yer küresində,

– Sənə söz vermişəm gedək Xızıya...

İnsaallah, yaz gəlsin, çataq arzuya...

Nə bilim,

Keçərək

dağlardan iz-iz

Bu il yaz gələcək

Dünyaya sənsiz.

– Sabah gedəcəyəm xəstəxanaya...
Beş güne çıxaram... çoxu bir aya...
Bu gediş
Bəs niyə
 əbedi oldu?
Sabahı buz torpaq
 məbədi oldu!
... Yenə qəlbimdədir
 isti nəfəsi,
Son söz yoğrulmuşdu
 İlk sədaqətdən.
Mən hardan biləydim
 Dostumun səsi,
O axşam
 Gelirmiş
 Əbədiyyətdən?!

1986

SƏNİN ÜÇÜN

Qarlı bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin xeyala dalsan,
Mən sükutun olaram.

Çəmən olsan əgər sən,
Sərin yağış çilərem.
Əgər dənizə dönsən,
Sahilə çevrilərem.

Qovmuşam dərdi, qəmi,
Xoşbəxtin ilki menəm.
Səslənsən neğmə kimi,
Sözlərin, bil ki, mənəm!

Məni susdursa zaman,
Səni özüm sanaram.
Səhər kimi oyansan,
Günəş kimi yanaram.

1967

KƏHKƏŞAN

Kahkəşan gecəyə
Səf-səf düzəlib,
Sanıram, vaqifəm
Uzaq bir sirrə.
Haçansa, sənintək
Dünya gözəli,
Açıb zər kəməri
Atıb göylərə.
Mənə elə gəlir,
Baxdıqca bu an,
Hər ulduz uzaqdan
Səni səsləyir.
Sənin qamətinə
Vurğun kəhkəşan
Təzədən kəmərə
Dönmək isteyir.

2-20 yanvar 1998

SƏNİ TANIDIQCA...

Sevgi çağlıdıqca gur ümman kimi,
Əlçatmaz olursan kehkəşan kimi,
Bəzən də külək tek soyuq əsirsən,
Səni tanıdıqca sən mənə sirsən,
Sirlər açıldıqca sən yenə sirsən!

Bəzən günəş olub sən yandırırsan,
Bəzən də yoluma səpilən qarsan.
"Sevirəm" – sözündən bəlkə bezirsən?
Səni tanıdıqca sən mənə sirsən.
Bu günə möcüze, dünənə sirsən!

Bəzən erkən sənən çiraq oluram,
Yaxına gəlirəm, uzaq oluram.
Gedirəm, yolumu niyə kəsirsən?
Səni tanıdıqca sən mənə sirsən.
Sirlər açıldıqca sən yenə sirsən?

Sabaha ümidin de varmı, könlüm?
Görüşsüz doğmalıq olarmı, könlüm?
Ey ürek,
Sən eşqə qulsan, əsirsən,
Bəlkə sən özün də mənalı sirsən?
Yox, sirlər içində ən ali sirsən!

8 mart 1998

ULDUZLAR VƏ SƏN

Uzaq kainatdan
Gələn nurmusan,
Gözündə ilahi
İşıqlarındır?
De, hansı ulduzda
Sən doğulmusan,
Yerde sənin kimi
Gözel varmıdır?

Bəlkə bir arzunun
Qanadıçıq biz,
Ürekler qoşadır,
Ürekler yalqız.
Ayın, ulduzların
Övladıçıq biz,
Bes niyə barışmir
Ulduzlarımız?

Bəlkə doğmalarıq,
Bəlkə yadlarıq?
Bəlkə başqa-başqa
Kainatlarıq!

Yox, sən taleyimdə,
Ömrümdə varsan,
Ayrı bir ulduzda
Axtarma məni!
Vallah, sən o qədər
Cazibedarsan,
Cazibə qüvvəndən
Çıxarma məni!

Nagahan görüşlər
Keçir an kimi,
Son vermir ürəyin
İxtişaşına!

Ay Günəş başına
Dolanan kimi,
Qoy mən də dolanım
Sənin başına!

Ulduzlar ən nurlu,
Uzaq neğmədir,
Həyatın neğməsi
Sənin sesində.
Sənsiz yer kürəsi
Bir əfsanədir,
Yaxşı ki, sən varsan
Yer kürəsində!

14-15 mart 1998

QUMARXANA

Məni düşündürür

Bu qəribə sərr.

Min zohmet çəksə də insan qış, bahar,
Hər ekilən toxum nədənsə bitmir,
Bitir göbələk tək qumarxanalar.

Pul sanki ciblərdən

Axan bir sudur.

O, adı su deyil, bəlkə ümmandır?
Oynayan çox vaxtı milyonlar udur,
Çox vaxtı uduzan oynamayandır.

Axi, uduzanın nə vecinədir,
Məgər pullar onun cibindən gedir?

Tanrı, qoru bizi belələrindən,
De, hanı torpağa,
Yurda sədaqət?
Oynayan rahatca qalxır yerindən,
Udsə özü udur,
Uduzsa millət!

Sanki günəş qatı çənə bürünüb,
Bəşər bələləri ürək qanadır.
Bəlkə siyaset də qumara dönüb,
Bəlkə dünya özü qumarxanadır?

12 oktyabr 1997

TARİXDƏN GƏLƏN SƏS

"Cənnət qılıncların kölgəsindədir"
Həsrəti Məhəmməd

Qılinc ovxarlanıb

haçan, hansı gün?

Döyüsdə səslənib,
səslənəcəkdir.

Bəli, cənnəti də qorumaq üçün
Düşmənə od saçan qılinc gərəkdir!

Ahi ərşə çatır

Dağın aranın,
Amma başım üstde inam tacı var.
Cənnət dediyimiz Azərbaycanın,
Qılınca ən böyük ehtiyacı var.

Satqınlıq bura yol

Açandan bəri,
Torpaq nalə çəkdi.
El darda qaldı.
Nə çoxdur tərəzi cingiltiləri,
Qılinc cingiltisi bəs harda qaldı?

Daha bəlalara

Deyək: – Əlvida!
Qılinc qığlcımı yadı dağlaşın!
Qəzəb qılinc kimi iti olsa da,
El zağlı qılinci uca saxlaşın!

Bir söz əsrlərcə

Məşhur olubdur,
Qılinci pas atan insan məglubdur!

11 oktyabr 1997

NƏ UMARSAN

Dost adına qara yaxan
Müxənnətdən nə umarsan?
Başın üstdə şimşek çaxan
Xeyanətdən nə umarsan?

Köhnə dəblər itib gedir
Şair olmaq qəbahətdir.
Şöhrət indi var-dövlətdir.
Bu şöhrətdən nə umarsan?

Sev kimlərdə sevgi varsa,
Lənət de, kim ehdi qırsa,
Əskinəsa satılırsa,
Məhəbbətdən nə umarsan?

Min-min yalan eşitdim mən,
Yox riyada vəfa görən
Hər gün dondan-dona girən
Həqiqətdən nə umarsan?

Söz xalqdandır, zəhmət səndən,
Arzu eldən, sənət səndən.
Qeyrət umar millət səndən,
Sən millətdən nə umarsan?

ŞEİR NƏDİR MƏNİMÇÜN?

Dağlar tək ucadır, ümman tək dərin,
O, mənə qanaddır, mənə inamdır!
Şehirlə səsidiş o göyün, yerin,
Bir adı olməzlik, biri ilhamdır!
Ondadır nidası qərinələrin
Cahana "olvida", xalqa "salam"dır!
Doğma qardaşdır özmin, hünərin,
Şeir basılmayan məğrur qalamdır!
Şöləsi olsa da neçə min sırrın,
Şeirsiz günlərim zülmət axşamdır!
Alnimda şırımı mirvari tərin,
Ömrüm də şeirlə əriyən şamdır!
Hicranı acidir, əzabı şirin,
Şeir mənim balam, mənim bəlamdır!
Balamdır, qalamdır, bir də inamdır!

1-7 dekabr 1996

20 sentyabr 1997

ƏLİ ÇIRAQLI

Keçdik əslərdən
sədaqət – deyə,
Səadət axtardıq əli çiraqlı.
Həm yərə bağlandıq,
Həm də ki, göyə,
Həqiqət axtardıq əli çiraqlı.

Nə qədər sırlıdır
Yolları ömrün
İnsan dağlar aşır əli çiraqlı.
Necə Ay Gün üçün,
Gün də Ay üçün
Üfüqlər dolaşır əli çiraqlı!

Qəmlərə məhkumsan
Tənha qalınca,
Olurmu kədər də əli çiraqlı!
Əsl məhəbbətin
Gedir dalınca,
Əsl sevənlər də əli çiraqlı.

Milyon suallara
Bir cavab gəlir,
Cavab göz, suala əli çiraqlı.
Tək əli çiraqsız dərd, əzab gəlir
Şən onu qarşıla əli çiraqlı!

Durur zirvələrin
Qarı saçında,
Göylərə varıram əli çiraqlı.
Olumla ölümün
Yol ayrıcında
Bir dost axtarıram əli çiraqlı!

ÇİYNİMDE ƏZABLAR

Ağır bir qaya
Arxamda dərdlə qəm əli çiraqlı.
Mən əli çiraqlı
Gəldim dünyaya.
Dünyadan gedərəm əli çiraqlı!

16-17 noyabr 1997

DÜNƏNƏ

Dünen necə görüşdü?
Ürəye çınqa düşdü.
O mehriban gülüşdü,
Yoxsa ilahi paydı?
Dünən – bu gün olaydı!

İsindim nur selindən,
Öpdüm zərif telindən.
Tutdum günəş əlindən
Bu günəş, yoxsa aydı,
Dünən – bu gün olaydı!

Nə gündüz, nə gecəydi,
Göyler yerlərə dəydi.
Bu necə möcüzəydi?
Evim nurlu sarayı,
Dünən – bu gün olaydı!

Qelbdən nəğmə yüksəlsin,
Ah-amanlar kəsilsin.
Elə bir sabah gəlsin
Deyim dünənə taydır.
Dünən – sabah olaydı!

15 aprel 1996

GÖYLƏ YER ARASINDA

Çox keçdim illərdən
Hay-harayla mən.
Durdum bu gün göyle,
yer arasında.
Bəlkə də inamsız
Bir arzuyla mən.
Qalmışam ümidsiz
Dərd arasında?

Anlar da çətindir,
Günlər də çətin.
Qəm nədir,
Güneşin
zər tellərində?
Bəlkə də sahilsiz
Bir məhəbbətin,
Dayandım ümmənsiz
Sahillərində

Qoy sənin səsini
Nur kimi içim.
Bədbəxt bir ömrünçün
Sən xoşqədəmsən!
Yox, bəlkə sən mənim
Qəmli sevincim,
Bəlkə də sevincli
Bir faciəmsən?

8 yanvar 1998

AY VƏ GÜN

Səni görən gündən
Dəyişdi dünyam,
Nurumu nuruna
Qata bilmirəm.
Sən parlaq Günəşsen,
Mən solğun Ayam,
İzincə gelirəm,
Çata bilmirəm.

Şəfəqlər kainat
sinəsindədir
İşığın məndədir,
Qəlbim səndədir!

Ele bil çıxmışam
Ömrün qışından,
Yoxsa yaz qanadlı
Qaranquşam mən?
Elo bil dünyanın
yaranışından,
Sənə həsrət üçün
Doğulmuşam mən!

İsti şəfəqlərlə
Gözlər güləndə,
Təbiət qoynunda
Nur unudulur.
Axı Ay Günəşə
yaxın gələndə
Günəş də deyirlər
O gün tutulur.

Sənə yanaşsam da
Mən aram-aram,

Soni nur yolundan
Necə saxlaram?
Ürəkdə qalacaq arzu da, kam da?
Ayam, yoxsa sönmüş
Bir çırağam mı?
Səni addım-addım
Mən arasam da
haçansa mən sənə
Çatacaqam mı?

11 aprel 1999

BU GÜN

(Nəğmə)

İşqli ümidlər

Dumanaya döndü,
Soyuq qış nəfəslə yaz oldu bu gün.
Görüş gözləyirdim, hicrana döndü,
Mənim taleyimdən pozuldu bu gün.

Ömrümün intizar

Səhifəsinə
Dedim: bəlkə nurla yazılıdı bu gün!
Yad tək qulaq asdım sənin səsinə,
Mənim taleyimdən pozuldu bu gün!

Bu günü necə də

Mən gözləyirdim,
Sevincimin ömrü az oldu bu gün.
Bu günə tanrıdan bəxşış deyirdim,
Niyə taleyimdən pozuldu bu gün?

Vüsal işığına

Mən yol gedərkən,
Bir arzu həsrətə yozuldu bu gün.
Üreyində mənəm, üreyimdə sən,
Neçin taleyimdən pozuldu bu gün?

7 aprel 2001

MİRVARİ SUYU

Dünya zinetinin
Bizik varisi,
Nələr yaşamadıq
Biz ömür boyu.
Görmüşdük həyatda
Su mirvarisi,
Bu gün hardan çıxdı
Mirvari suyu?

Dən-dən mirvarilər
Boyunlar bezer,
Neçin mirvariye
tutuldu gözlər?

Mən nə okeandım,
Nə də ümmandım,
Ki, mirvari çıxsın
Ləpələrimdən!
Mən bu mirvarini
Özüm qazandım,
Gözümdə gözüm tək
Əzizlərəm mən!

Soyuq bir dumandır
Dövlətim, varım,
Dağda da onun tək
Sis – duman olmaz.
Elə mirvaridir
Mənim mirvarım,
Ondan bəxşış olmaz,
Ərməğan olmaz!

Gedir karvan illər
Qəm çəkə-çəkə,
Uzaq xeyallarda
Yar-yaraşq var.

Görməmək görməkdən
Yaxşıdır bəlkə,
Bəlkə korluqda da
Parlaq işıq var?

Çökəcək dünyaya
Bir zülmətli sırr,
Kaş qismət olmasın
Bu dərd heç kəsə!
Deyirlər göz görür,
Könül də sevir,
Necə sevəcəyəm
Gözüm görməsə?

17 aprel 1999

KİÇİK VƏ BÖYÜK

"Su kiçiyin, yol böyüyündür"
(Atalar sözü)

Kiçiklər böyüye səcdə qılmasa,
Necə dar yollardan keçilə bilər?
Əyər kiçikləri sayə salmasa,
Elə böyüklər də kiçilə bilər.

Kiçiyin çiynində ən ağır yükler
O da ki, yorulmaz nə gündüz, gecə
Zaman tarlasında gərək böyüklər
Mehribanlıq əkib, məhəbbət biçə.

Yatır qəhrəmanlıq mehribanlıqda,
Böyük rəhim də var qəhrəmanlıqda.
Layiq yer ayırıb

Tale hər kəsə.
Hamı at çapmir ki, qızıl yəhərdə?
Böyük öz yerini əyər bilməsə,
Bəzən kiçik onu üstələyir də.

Keçir külək kimi
İl dalınca il.
Bəşər yuva tikir aranda, dağda.
Axı kiçik olmaq kiçiklik deyil,
Böyüklük deyildir böyük olmaq da.

Təkkəbbür zülmətdir,
sadəlik çıraq.
Talecə doğmadır böyükə kiçik.
Haqqın şəfəqilə işıqlanaraq
Əsilzadəlikdir əsil sadəlik.

ƏGƏR "YOX" DEYİRSƏ...

Kiçiyə su verin,
Həvəslə içsin.
Açacaq arzusu gül-çiçək sabah,
Böyüyə yol verin,
Qürurla keçsin,
Bu yoldan kiçik də keçəcək sabah.

10 may – 1 iyun 1997

Yaz qışa, qış yaza
calaşdı, bildin,
Hər günəşli gün ki, ilk yaz deyildir,
Gözün gözəllikdən qamaşdı, bildin,
Hər parlayan şüşə almas deyildir.

Ümidsiz yolların
uzanır hara,
Daha vida söylə son arzulara.
Cumur üzgüçülər dərin sulara
Hər suya baş vuran qəvvas deyildir.

Dalğa ol, mirvari
sahillərə gel,
Sən yaxşı fikirləş sevməzdən əvvəl.
Alovlu eşqinə buz qəlbli gözəl
Əgər "yox" deyirsə –
Bu naz deyildir!

Hər parlayan şüşə almas – deyildir,
Sevgi nəzir deyil, niyaz deyildir.

10 aprel 2001

Çökdü qəlbə kədər, qəm,
Soyuq yellər əsəndə.
Səni gözləyəcəyəm
Gəlsən də, gəlməsən də.

Getdin, boş qaldı hücrəm,
Sözlərimdən küsəndə.
Səni gözləyəcəyəm
Gəlsən də, gəlməsən də.

Hər an səsləyəcəyəm
Hay verdin bəlkə sən də.
Səni gözləyəcəyəm
Gəlsən də, gəlməsən də.

"Əzizim" – deyəcəyəm
Qədrimi bilməsən də.
Səni gözləyəcəyəm
Gəlsən də, gəlməsən də.

9 aprel 2001

Səhər gün tək çıxmalısan,
Dünya sənə əhsən desin.
Gözmuncuğu taxmalısan
Gözlərinə göz dəyməsin!

Dinir sükutunda

Şehirli səslər
Qonmasın gözlərə qəm, kədər, gözəl!
Qaranlıq gecədən rəng alan gözlər
Bəs niyə nurludur bu qədər, gözəl?

Bəlkə deyilməmiş

Sirli bir sözəm,
Qəlbim gətirməmiş dodağa məni.
Gözəllik önündə mən ki, gücsüzəm,
Gözlərlə gəl, çəkmə sınağa məni.

Qalmasın arzuyla

Ümid yarida,
Şəfəqlər üfüqdə zər nişan kimi,
Sonsuz asımənin ulduzları da
Sığınib gözlərə kəhkəşən kimi.

Yerdən güc istərəm,

Səmadan kömək,
Ötüşün ümidi il dalınca il.
Məgər ayrılıqdır gözlərdən öpmək,
Bu Aya, ulduza qovuşmaq deyil?

Mən səni qəlbime

Mehriban saydım,
Səninlə görüşdüm yaz çağında mən.
Sevincdən göylərə qanadlanaydım,
Zülmətli gözlərin işığında mən.

Hesret də doğmadır

Dünya üzündə,

Yoluna zillənib gözlərim yene.

Ömrün ağ günündə, qara günündə,

O qara gözləri gözlərəm yene.

3 aprel 2001

ÇAL-ÇAĞIR DÜNYASI

Yer göye,

Göy isə yerə boylanır

Nə vurçatdasındır bağda, bağçada.

Sanki ölkə böyük rəqs meydanıdır,

Uşaq da oynayır, gənc də, qoca da.

Kimsə deyir xisin-xisin:

Açıq olsun, keyf olsun!

Vallah, çalçağırdan

Qulaq kar olur.

Mən heyran qalmışam tamam bu sırrə.

Qafiyəpərdəzələr bəstəkar olur,

Hətta bəstəkar da dönür şaire.

Bu gün dil-dil ötür

Dağda, aranda

Oxumaq bacaran, bacarmayan da.

Oxusun madam ki, çox həvəsi var.

Nolar səsi yoxdur,

Pul kisəsi var.

Özünə ad verir biri madonna,

Başqa birisi də primadonna!

Kiməsə yol açıb qayğıkeş ölkə,

Sabah mahni şahı söylədi bəlkə.

Kimsə ~ gəlsən mənə neylərsən – deyir,

Kimsə sevdiyinə ölüm dileyir.

Qalxa mezarından Üzeyir, Qara,

Nə deyər bayağı çalçağırlara.

Günün sedasını eşitsə əgər,

Bülbül də, Fikrət də vallah, tər tökər.

Gelib keçir iller ağır qatarla,
El bilmir nə üçün el çalır hər gün.
Dollarla sənətdə ucalanlırlar
Sənətin hörməti alçalır hər gün.

Qövr edir yaralar
Qan sıza-sıza,
Kim bu dəbdəbədən təmənnalıdır?

Bu şitlik nədəndir şadlığımıza –
Məmləkət elə bil konsert zahidir.
Kimsə deyir xisim-xisim:
Aclıq olsun keyf olsun!

Belkə ötəcəkdir
Bu adı meyil
Yoxsa zəncir kimi sərt həlqələdir?
Belkə də neğmələr neğmələr deyil,
Zəlzələ günündə qəhqəhələdir?

Feqət səcdə edək Şövkət adına,
Qoy Zeynəb sənətin çatsın dadına!
Lüt-üryan səhnəyə çıxmaq nə lazıim,
Şux geyim yaraşır əsil qadına!
Sənət yuxudasa,
Ayıltmahiyiq,
Biz öz kökümüzə qayıtmalıyiq!

Kim ki, bu dəndlərə əncam çəkəcək,
Xalq ona qızıldan heykəl tökəcək!

MÜƏMMƏ

Hardansa dünyaya qonaq gelirəm,
Bəlkə də burdayam mən heç gəlmirəm.
Görmək istəyirəm, kimi bilirəm!
Sevmək istəyirəm, kimi bilmirəm!
Ötüb soyuq-soyuq günlərin min-min,
Sənin kime sevgin, kimə eşqin var!
Nədir umacağın dünyadan sənin?
Bircə qan qusmağa qızıl teştin var!
Kimi sevməlisən bilmirsən əgər,
Sənin özünü də söylə kim sevər?

25 noyabr 2000

1-3 dekabr 2000

MƏHBƏSDƏN MƏHBƏSƏ

*De, hardan gəlirsən?
- Dustaqxanadan!
De, hara gedirsen?
- Dustaqxanaya!
(Eşitdiyim söhbətdən)*

- Nolub ki, həmişə
 Sən məhbəsdəsən?
- Bir dəfə "istəfa" qışqırımsam mən!
- Tək səndin qışqıran?
- Mən yaxalandım,
 Çoxu qaçıb getdi, mənsə dayandım!
 Bir böyük məhbəs var, biri də kiçik,
 Hər iki məhbəsdə bizlər bir heçik!
- Necə?
- Böyük məhbəs ölkə qədərdir
 Ordan rəhim ummaq tamam hədərdir.
 Mən böyük məhbəsdə adı köləyəm,
 Bilmirəm, yurduma nə təhlükəyəm?
 Mən burda bədbəxtəm,
 Mən orda yadam,
 Mən kiçik məhbəsdə daha azadam.
- Doğrudan dünyada arzular haqmı?
Məhbəs qapıları açılacaqmı?

28 noyabr 2000

UNUTMA

Duyğu da daşlaşar
 Ürək daş olsa,
Suda erkən batan qəvvasa döner.
Paxılıqlı ani bir qələbə çalsıa,
Cəzası bir sonsuz qısasa döner.

Vicdan hakim olar,
 Sənsə günahkar,
O vaxt and-amanın nə köməyi var?

Qalın cəngəllikdə əgər ki, azsan
Barı sən özüne tanış iz ara!
Əgər başqasına sən quyu qazsan
Özün düşəcəksən gec ya tez ora!

Əlbətət dünyada
 Bu cəza haqdır,
Kim səni quyudan çıxaracaqdır?

Buzlar da əriyib axar, unutma,
Tanrı şimşəkləri çaxar, unutma!
Namərdi yandırıb yaxar, unutma,
Etdiyin qarşına çıxar, unutma!

Deyərsən: gördüyüüm
 Nə aymış, ilmiş?
Taledən qaçmaqsa
 Mümkin deyilmiş!

27 noyabr 2000

YA VƏLVƏLƏDƏN, YA ZƏLZƏLƏDƏN

Təkcə ümidimiz

Allaha qalır,
Odlar məmləkətim odsuzdur nədən?
Günahkar bir dünya dağılmalıdır,
Ya vəlvələdən, ya zəlzələdən!

Şəlaləmi dönüb

Göz yaşlarına.
Göz yaşları axır gur şəlalədən.
Kor olar xor baxan el qubarına
Ya vəlvələdən, ya zəlzələdən!

Besarət bağlandı,

Açıq yol açar,
Xalq bərəkət umar bircə tikədən.
Səma yere enər, yer göye uçar
Ya vəlvələdən, ya zəlzələdən!

Çəmənin

Lalelər açan vaxtı var,
Dəryalar yaranar kiçik qətrodən!
Uca bəndlərin də uçan vaxtı var,
Ya vəlvələdən, ya zəlzələdən!

25 noyabr 2000

SƏNİ GÖRƏCƏYƏM HAÇAN QARABAĞ?

Doğma Qarabağım,
Söyle hardasan,
Sanki əsrlerin
Arxasindasan?

Böyük bir bəladır
Torpaq dərdimiz,
Bir yabı belində
Məndən qaçırsan!
Sənə yaxınlaşmaq
İstədikcə biz,
Elə bil sən bizdən
Uzaqlaşırsan.

Qarabağ, söz var ki,
Dərk etmirəm mən!
Axı nə söhbətdir,
Güzəşt söhbəti?
Hansı meyar ilə
Ölçülər görən
Xalqın ilk taleyi,
Son aqibəti?

Səni görəcəyəm
Haçan Qarabağ?
Yurdun həsrətlidir
Oğulu, qızı!
Torpağı güzəştə
Biz razılaşsaq,
Əvvəl güzəşt edək
Vicdanımızı!

Mən bu izdivaca
Necə inanım?
Sən ey Qarabağım
Dinim-imanım!

16 sentyabr 2000

ŞAHİN QƏBULUNA DÜŞMƏK OLARMI?

Saray qapıları
Kip bağlanıbdır,
Məgər elçi daşı
Bu yerde varmı?
Saray zirvə kimi
Tək dayanıbdır,
Şahin qəbuluna
Düşmək olarmı?

Oraya baş vurar
Kim ki, baş əyər,
Axı bacararsan,
Bunu sən məyər?

Necə düşmək olar
Saraya, düşün,
Qalın şişələr də
Sırrını gizlər.
Əyile-eyile
Gələnlər hər gün,
Qürurla gələnlər
Beş il də gözlər!

16 sentyabr 2000

ÜFÜQDƏN ÇƏKİLSİN BULUD

Kaş yer sakitleşə,
Göy rehmə gələ,
Gör necə çağlayıır ömür dənizi!
Əvvəl tufan qopar,
sonra zəlzələ
Allah zəlzələdən saxlaşın bizi.

Ey insan!
Üfüqdən çekilsin bulud,
Qoy günəş parlasın, yollara çıxsan.
At şahə qalxanda
Cilovu bərk tut,
Cilovu buraxdın, yixılacaqsan!

Xoş kəlam arasında
Həqiqət hanı?
İnsan da yalanı şərbət tək udur.
Kimsə-bütünlükə
Azərbaycanı
Danabaş kəndinə bərabər tutur.

Rəhmetlə yad edək,
Mirzə Cəlili,
O, yazdı yandıqca köksündə ürək.
Bu gün biz öterkən
Çətin yüz ili,
Vətəni bir kəndə oxşar bilməyək.

Tanrıım, bağışlama,
Günah işləri,
Nə qədər çəkilər sınağa ölkə?
Çıxsa hərmişlərin
Tamah dişləri
Rahat nəfəs aldı millətim bəlkə!

Ömrüm inamımın
saflıq səsidiir,
Nəmişə haq sözü nadan daşlayır,
Bu gün əyilənlər zəmanəsidir,
Yoxsa bağırınlar əsri başlayıb?

Kaş yer sakitləşə,
göy rəhmə gəla,
Gör necə çağlayıır cahan dənizi!
Əvvəl tufan qopar,
sonra zəlzələ,
Allah zəlzələdən qorusun bizi!

12-19 fevral 2000

ŞƏR QARIŞANDA

Dağlar döner kölgələre,
Qatı zülmət sərə-sərə,
Qərib axşam çökər yerə
El demiş – şər qarışanda.

Bulud gedər, şimşek çaxar,
Ay da durub qəmli baxar.
Yağış kimi ulduz yağar
Göylərlə yer qarışanda.

Arzu solar,
xəyal olar,
Əl çatmayan vüsəl olar,
Məhəbbətlər sual olar
Sevgiyə sir qarışanda.

Doğma Xəzər coşub daşar,
Dənizdə də həsrət yaşar.
İki sahil qucaqlaşar
Arazla Kür qarışanda.

Mən nə deyim əsrə, vaxta,
Özü məhrəm, sözü saxta,
Şeytanlar da çıxar taxta
Xeyirlə şər qarışanda.

Nəbi, öymə sərtliyini,
Mərd göstərər mərdliyini.
Zər itirməz zərliyini
Torpaqla zər qarışanda.

26 fevral 2000

TALESİZ

Yerə kəhkəşan tək düşür izlərin,
Ümidim əlçatmaz asimanımdır
Gündüz ulduzları –
nurlu gözlərin,
Mənim dünya boyda çırraqbanımdır.

Yağır yay günündə soyuq yağışlar
Elə bil payızla qohumluğu var.
Durna qatarıdır – o zərif qaşlar
Payızda gedərkən məni də apar.

Sinən bəzək verir tər yasəmənə,
Kaman qaş qan töküb oxla sinəmdə,
Nolar ki, bir dəfə deyəsən mənə,
Nəbi, gəl çıçəyi, qoxla sinəmdə.

Şəfəqə boyadın yeri, göyü sən,
Sənsiz sönür sanki ay, günəş, ulduz.
Kiminse dünyada sən taleyişən,
Mənim ki, taleyim deyilsən, əfsus!

Özümə dost bildim dərdi, möhnəti.
Söndü gözlərimdə yavaş-yavaş nur.
Fəqət, dərk elədim bir həqiqəti
Məncə əsil sevgi talesiz olur.

15 iyun 2000

KÖRPÜLƏR

"Keçmə namərd körpüsündən
Qoy aparsın sel səni".
(El sözü)

İl ötdükcə,
sıra-sıra,
Torpaq satanlar da olub.
Yer üzündən ulduzlar
Körpü atanlar da olub.

Kimdir qəlbədə nur söndükcə
Göylərə minnətə gedir.
Kimdir belə düşündükcə
Sanır ki, cənnətə gedir.

Sərilərok yer üzünə
Bənzər divlər körpüsünə.
Başlanğıçı ciblərdədir
Dönüb ciblər körpüsünə.

O kimdir dillənir belə:
– Çatsın dostuma körpülər.
Daş tikili körpülərlə
Bu nadir asma körpülər.

Gündüz yatmır,
gecə yatmır
Fikir quş tək uçub gedir.
Qarabağa körpü çatmır
Avropanı aşıb gedir.

Haçan şimşəklər çaxacaq,
O çağlayan nə küləkdir?
Haçan yağışlar yağacaq,
Haçan sellər geləcəkdir?

Coş ay sellər,
Daş ay sellər!
Yaxşı duysun ellər məni,
Belə körpü istəmirem,
Qoy aparsın sellər məni!

22-23 dekabr

ŞAMI-QƏRİBAN

Ömrünüz işıqlı olsun,
işığımızı söndürənlər!

Gecədir...
Göylərmi qarşıyib yeri?
Zülmətə qərq olub
şəhər, ev-eşik...
Ya orta əsrlər
Qayıdış geri,
Orta əsrlərə
Ya biz getmişik?

Şikayet eləyən
Min günah elər,
Şair, dur gecənin
Oğlan çağında,
Çıraq işığında
Yazılıb dahilər,
Sən niyə yazmırısan
Şam işığında?

Beləcə dövr edir
Bugünkü dövran,
Bu əsrin gözlənməz
Həqiqətidir!
Hamiya qismətni
Şami – qəriban?
Seçmə adamların
Bu qismətidir!

Çıraq el çatmayan
Əsrda qalır,
O bir də qayıtmaz – sırlı aləmdir!
Nə qədər istəsən
Şam ki, təpiılır,

Bəlkə şam işığı
 Daha məhremdir?
 Salma ürəyinə
 Bu dərdi şair,
 Bayırda şaxtadır...
 Evde soyuqdur...
 Əsl şeri yazan
 Kədərdir, şair,
 Şam var...
 Pərvanəsi hayif ki, yoxdur.

Sabah günəş elə
 ucalacaq ki...
 Gündən qəlbində
 Ocaq qalarsan!
 Sətəlcəm olmuşan?
 Nə olacaq ki,
 Allah pul yetirər,
 Dərman alarsan!

Bəlkə Odlar yurdu
 İşıqdan doyub?
 Ümidli, ümidsiz
 Bir axşamım var.
 Mənim gözlərimin
 yaşı quruyub
 Nurlu yaş axıdan
 Bir ağ şamım var.

5 fevral 2000

ÖLƏN ŞEİRLƏRİMƏ FATİHƏ

Allah sənə rəhmət eləsin S. Vurğun

Şəxsiyyət gözlədik,
 Pərəstiş gəldi.
 Pərəstiş üçün də
 Göstəriş gəldi.

Qaldıq pərəstişlə
 Şəxs arasında.
 Xeyir də yox oldu
 Nəhs arasında.

Rehbərlər adıyla
 Çağladıq, coşduq,
 Şənине sıfariş
 Nəgməsi qoşduq.

Yandı bayraqların
 Qızıl şöləsi,
 Düşdü üstümüze
 Ani kölgəsi.

Güllər yerin, göyün
 naxışı kimi,
 Sözlər də yalanın
 Yalnız kimi.

Məntiqi itirib,
 mətni səhv salan,
 Xatırda qalandır,
 yaddaşa qalan.

Bəlkə bize göylər,
 Yerlər də güldü,
 Rəhbər ölməmişdən,
 Şeir də öldü.

Mənim bəlalardan
Ahu-zarım var,
Elə lap bu gün də
Günahlarım var.

Sızlaşın misralar
mənim yerimə,
Təvbəylə qoy günah
Yanaşı olsun.

Deyirəm o, ölü
Şeirlərimə,
Qoy bir poemam da
Baş daşı olsun!

Əsrin günahıdır
Şair günahı?
Əsrin övladını
Əfv et İlahi!

4 aprel 2000

ŞAİR VƏ ŞAH

(Əfsanə)

Vəzir qaşqabaqlı içəri girdi,
Xalçaya döşənib o salam verdi.

– Nə demək istərsən, ey sadiq insan,
Söylə nə olub ki, həyəcanlısan?

– Şairlər şairi dediniz ona,
Gərək layiq olsun şahlar şahına.

Şairlər şairi... Qibleyi aləm,
Vallah heç bilmirəm – mən necə deyəm...

Siz vurun boynumu varsa, günahım
Yerlər sizinkidir, göylər Allahın.

Allahdan yazır, o, şahı unudur.
Allahı o sizdən yuxarı tutur.

...Zər taxtını üstündə şah qurcalandı,
Elə bil gözləri qırmızı qandı.

– Yığır dövrəsinə o cavanları,
Vəsf edir ayları, asimanları.

Düzdür Allahı da unutmaq olmaz,
Şahı ilahiyyə tay tutmaq olmaz!

– O böyük bələymış, bilməmişəm mən.
Mənim yaxşılığım gəlsin gözündən.

– Mən necə söyleyim vallah ayıbdır.
Deyəsən o burda harınlayıbdır.

Onu dinləməyə el-elat gəlir.
Məger bunlar size zarafat gəlir?

Sizin əmrinizlə qibleyi-aləm,
Mən dara çekilsəm şərəf bilərəm.
– Bələke birdəfəlik boynu vurulsun!
Yox, vəhşi səhraya sabah qovulsun!
Qoy gedib qurd-quşa orda yem olsun!

Rahat nəfəs aldı Vəzir bu anda.
Nur söndü sarayın otaqlarında.

...Şairlər şairi batıb qan-tərə
Üz tutdu alovlu, odlu çöllərə.
Vəhşi heyvanlara o mehman oldu,
Heyvanlar insandan mehriban oldu.
Axıdı ürəyindən söz misra-misra,
Döndü mağarada daş yazıllara.
Yadigar qalmaqçın bütün bəşərə!
Aylara, illərə və nəsillərə!

...Bir günse bir xəbor çatdı səhraya;
Padişah əlvida dedi dünyaya.
Şairse qelbində illərin dərdi,
Şahın qəbri üstdə fatihə verdi.
O, bir çinar ekdi məzar yanında,
Gətirib su tökdü ovuclarında.

...Bir gün tufan qopdu, dəşətli tufan!
Qumlar dəryasında çalxandı cahan.

Şah qəbri qumların altında batdı,
– Çinarsa, ucalıb göylərə çatdı.

Şair ürəyinin ədalət sözü,
Caladı işığa qara gündüzü:

"Ya Allahım,
Ölüm unudulsa da,
Zülüm unudulmur əsla dünyada"

Dəyişir dövranlar,
Ötür zamanlar,
Çınar səcdəsinə gəlir insanlar!

6 aprel 2000

SUALSIZ CAVABLAR

– Mən behişt ətirli Lənkərandanam.
– De ki, qiyam etmiş bir məkandanam!

– Mən Qarabağlıyam, eşitsin cahan!
– Qarabağ varmı ki, qürurlanasan?

– Mənə də deyərlər igid Gəncəli,
– Ordan başlamırı yurdun cəncəli!

– Mənə mehribandır Tovuz, Qazax da,
– Onlar uzaqdadır, qalsın uzaqda!

– Borçalı elindən gəlmışəm mən ki,...
– Xaricdə doğulan əcnəbisən ki?!

– Qəbeləm paytaxdır qədim yurduma!
– Mirzə Səfər demiş: – gel, min boy numa!

– Şəki torpağında doğulmuşam mən,
– De, Hacı dayiya dost olmuşam mən!

– Mən ki, dağ vüqarlı Kəlbəcərdənəm,
– Söylə ki, satılmış qızıl yerdənəm!

– Məndə Cəfər gücü, Müşfiq sözü var!
– Bil iki gül ilə olmayır bahar!

Bir bölgə vardır ki, onu tapın siz,
Orda doğuldunuz – bəxtəvərsiniz!

Sizindir ən uca vəzifələr də,
Adınız zər-ziba səhifələrdə.

– Demək istədim ki, Bakılıyam mən,
Demədim, bir ağrı qopdu sinəmdən.

Dünən səadətdi Bakılı olmaq,
Bu gün qəbahətdir Bakılı olmaq.

Ölkəmin hər yeri mənə əzizdir,
Çünkü Vətən bizim taleyimizdir.

Mart 2000

ÖMÜR GƏMİSİ

Göy şamlardan yonduğum
Bir sehirli gəmim var,
Bir balaca gəmidə
Bir dünyalıq qəmim var!
Sevdiyim gözəllərim
Gəmidə mənimlədir.
Külək döyür hiddətlə
yelkenləri inlədir.
Günəş üzlü gözəllər
Soluxub mənim kimi,
Axı illərdir gələn
Dəhşətli qənim kimi.
Onlar birgə, təkəm mən,
İllərin əzabını
Ver təbiət, çəkim mən!
Soyuq baxma, gözələ,
Qəbahətdir, təbiət!
Qəsd eləmə, gözələ,
cinayətdir, təbiət!
Kim cəza çəkməlidir
Bəşər məcəlləsilə,
Göyün şimşəklərilə,
yerin zəlzələsilə?
Gözlərdən nuru alıb,
Üzlərə qırış salıb,
Qar səpmək pak saçlara,
Bu oğru tək qəsd deyil
Qızıl-gümüş taclara?
Dor əyilir,
Tufanı
yararaq gəmi gedir,
Ele bil kainatın
Sirli aləmi gedir!

Mən bilmirəm, bilmirəm,
hayana gedir belə,
Ömrün xəyal gəmisi,
xəyal gözəllərile?
Ağrılar ağrılardan
Ağırsa da, dözürəm,
Nuhun gəmisi kimi
Ağrı dağı gəzirəm!

21 mart 2000

KÜSƏYƏN

Eşqin özündədir
Qəribə sirlər,
Məğər şirin sözdən
Küsərmi insan?
Artar küsəyənin
Payı, – deyirler.
Sənə sevgim artır
Sən küsən zaman!

Bəzən yol açırsan
Kimsəsizliyə,
Qalıram dəryada
Tək ada kimi.
"Xudafız" – deyirəm,
Bilmirəm niyə,
Səninçin səslənir
"Əlvida" – kimi?!

Sənə tapılarımı
Tay küsəyənim?
Qulluq edənim yox,
İş görənim yox.
Axı sən küsəndə
Ay küsəyənim,
Mənim küsü aşı
Bişirənim yox!

Eyni ürək vurur
İki sinədə,
Mənim bir sevimli
Küsəyənim var.
Səhər ayrılıraq
Axşam yenə də
Küsəyən adında
Gözləyənim var!

11 may 1999

GÖRÜŞ YERİ

(Nəğmə)

Duyğular yol alır
Hər an ürəkdən,
Ayrılıq gününü
İl sanıb gedir.
Görüş həsrətilə
Vuran ürəkdən
Bir ümidi körpüsü
Uzanıb gedir.

Könül ümmanınında
Coşar tufanlar,
Sevgi vadisində
Çağlayan seldir.
Hər gün bir-birini
Görər insanlar,
Fəqət, görmək hələ
Görüş deyildir.

Eşqin ucası var,
Eşqin ulusu,
Səslənən ürəyin
Qəm telləridir.
Duyğular bizimçin
Görüş arzusu –
Xəyallar bizimçin
Görüş yeridir.

18 may 1999

HARDASAN, AZIX MAĞARASI

Noldu, göy titrədi,
Yer kölgələndi?
Mərmər qayaları
Mənə göstərin!
Azix mağarası!
Hardasan indi?
Sənin qucağına
Dönmək istərəm!

– Acmışan!
Payını oğul götür, al!
Hər kəsin bərabər
Öz payı vardi.
Tağların altında
Yanar gur tonqal
Çörəyə bükülmüş
Nur paylayardı!

Ürəklər mehriban,
Üzlər səmimi.
Pələng dərisi də
Əyinlərində.
Kölgələr dağ boyda
Heykəllər kimi –
Mağara onların
Çiyinlərində.

Hamı döyüşərdi
Yağı gələndə,
Arvadlı, uşaqlı,
Oğullu, qızlı.
İlan-çıyanlar da
Sürünüb öndə –
Düşmeni vurardı,
Dostu vurmazdı!

Bu gün alov yağır
Yay gündüzündən,
Sabahkı qış bəlkə
Ölüm qışdır?
Sivil dedikləri
Dünya üzündən,
Bir doğma mağara
Daha yaxşıdır!

Elə insan var ki,
Bu gün cahanda,
Ondan mehribandır
İlan-çıyan da.

Ürəklər nə dardır,
Səmalar geniş,
Tanrı, mağara da
Əsir düşərmiş!

Noldu, göy titrədi
Yer kölgələndi?
Doğma qayaları
Mənə göstərin!
Azix mağarası,
Hardasan indi?
İsti qucağına
Dönmək istərəm!

Sən mənə əzizsən,
Mənə məhrəmsən,
Dünyaya açılan
Nur pəncərəmsən!

29 avqust – 5 sentyabr 1999

MÜNDƏRİCAT

Ön söz	4
------------------	---

ŞEİRLƏR

Söz	11
Çiçək	12
Kim deyər?	13
Kuzə	14
Yadına düşsün	15
Salxım söyüdlər	16
Dinlə təbiəti	17
Hay verin, gözəllər!	19
Gözəl qocalırsa	21
Tökülsə	23
Dünəndə qaldı	24
Qəlbimdə salam var ana Xəzərdən	25
Asiman altında, torpaq üstündə	27
Bu gecə	29
Dünən (nəğmə)	31
Zəriflik	32
Ulu Tanrımlı, şükür sənə	33
Toxum səpek ürəklərə	34
Nəvəm Vüsəlin bağ düşüncələri	35
Ürək – ağıl	36
Nəyim varsa – mənimlədir	37
Bariş taleyimlə	38
Ana, bayraq, Vətən	40
Danişan əllər	42
Sənə	43
Tarixin dərslərindən	44
Kimdir?	45
Şəklinə baxıram	46
Yetimlik	48
Söylə bəs hardaydın	49
Dəniz, gəy, məhəbbətim	50

At, övlad, torpaq	53
Dünya necə dünyadır?	56
Ən böyük faciə nə zaman olur	57
İllər karvanım	58
Meydan	60
Məhkum	61
Altıağacda	62
Müşfiq evi	64
Kimin isteyi nədir?	65
Tufanla səhbət	66
Kirayənişin	67
Fərsiz	69
Uzun sözün qisası	71
Şeir mənim üçün bir kainatdır	72
Yalan və həqiqət	74
Həsrət	75
Qadınsız ev	76
Gülməyən gözər	77
Ad günü – fəryad günü	79
Gecə	81
Kədər sükütu	83
Yuxular həyatdan daha gözəldir	85
Əlvida	86
Qaya üstündə tək palıd	87
Şuşanın yolları	88
Çəkin Qarabağdan qara əlləri	89
Qeyrot	90
Cəbhədən qaçan oğlan	92
Çadırlar	94
İstiqlal marşı	96
Dəhşət nədir?	97
Xocalıda ərik ağacı	98
Şuşa	101
Bir ömrün əvvəli, bir ömrün sonu	103
Necə vidalaşaq, dünya, səninlə?	106
Həm ölüm, həm ebediyət	107
Sən məni öldürdün, məni diriltdin	108

Niye gecikdiniz, durnalar, niye?	109
Şuşa gelir yuxularıma	111
Qoşa çinar ekdim	113
Məhbəsdə yazılın kitab	114
Hacı Zeynalabdin cilçırığı	115
Çarmixa çəkilmiş körpü	116
Ana dilim	117
Ehtiyac	119
Nə kiçik görünür dağlar uzaqdan	122
Dünyaya güneştək nur yayan insan	123
Şeir həsrəti	125
On yeddi yaşın nəgməsi	126
Reyhan ətirli dünya	128
Gecdir	130
Maral	131
Dağ və dəniz	132
Gələrmi, gəlməzmi?	133
Qoca və cavan	134
Çinarlı məzar	135
Dərələr	137
Şəhriyar üçün	139
Kim məni xatırlarsa	140
Ağ çıçək	142
Sən doğulan gün	143
Bəzən	144
Sevgi vadilərində	145
Mavidir	146
Təkcə ümid qalsın	147
Yadlar dost olanda	149
Sakit sətirlər	150
Bura Muğandır	152
Nar-nar	154
Külək	155
Nar ağacı	156
Pəncəremi döyür çinar	157
Tufanlar çağırır	158
Şahid	159

Dəniz lövhəsi	159
Yaz günü - Novruz günü	160
O gündən	161
Sən əgər ki	163
Qara göz yaşları	164
Dərdsiz adam axtarmayın	165
Eynək	166
Kimsəsiz bir ada istəyirəm mən	167
Qonşuda qız sevəni	169
Hani	170
İstə	171
İkilikdə	172
İllər və sahilər	173
Ay ürek	174
Axtar sən məni	175
Bircə günlük kəpənək	176
Yarımçıq ziyarət	178
Bu gün zaman tərəzisi eyilmişdir	180
Sahil evində axşam	182
Bir sevgi gəmisi sahilə çatdı	184
Durnalar qayıdanda	185
Səninle getdi	186
Son telefon söhbəti	187
Sənin üçün	189
Kəhkoşan	190
Səni tanıdırıqca	191
Ulduzlar və sən	192
Qumarxana	194
Tarixdən gələn səs	195
Nə umarsan	196
Şeir nədir mənimcün?	197
Əli çıraqlı	198
Dünənə	200
Göylə yer arasında	201
Ay və gün	202
Bu gün	204
Mirvari suyu	205

Kiçik və böyük	207
Əgər "yox" deyirsə	209
Gəlsən də, gelməsen də	210
O qara gözlər	211
Çal-çağır dünyası	213
Müəmma	215
Məhbəsdən məhbəsə	216
Unutma	217
Ya velvələdən, ya zəlzələdən	218
Səni görəcəyəm haçan, Qarabağ?	219
Şahın qəbuluna düşmək olarmı?	220
Üfüqdən çekilsin bulud	221
Şer qarışanda	223
Talesiz	224
Körpülər	225
Şami-qəriban	227
Ölen şeirlərimə fatihə	229
Şair və şah	231
Sualsız cavablar	234
Ömür gəmisi	236
Küsəyən	238
Görüş yeri	239
Hardasan, Azıx mağarası?	240

NƏBİ XƏZRİ

SEÇİLMİŞ ƏSƏRLƏRİ

**İki cilddə
I cild**

"LİDER NƏŞRİYYAT"

BAKİ – 2004

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Ələkbər Kərimov*
Korrektor: *Elmira Teymurova*

Yığılmağa verilmişdir 12.05.2004. Çapa imzalanmışdır 26.10.2004.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 15,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 195.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.